

1) Sual:Birbaşa xarici investisiyalar...

- A) Ölkə daxilində əsasən xidmət sahələrinə yatırılan vəsaitdir;
- B)** Uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur;
- C) Qısamüddətli xarici kapital qoyuluşu olmaqla kapital idxalatçısı tərəfindən kapital ixracatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur;
- D) Dövlət kreditləri formasında müəyyən faiz əldə etmək məqsədilə yatırılan vəsaitdir;
- E) Ölkə daxilində qiymətli kaqızlara kapital qoyuluşudur.

2) Sual:İqtisadi təhlükəsizliyin mahiyyətinə cavab vermir:

- A) İnkışaf problemi kimi ilk dəfə 1974 il Braziliya konsepsiyasında ifadə edilmişdir
- B) Beynəlxalq iqtisadi təhlükəsizlik ölkələrin elə qarşılıqlı fəaliyyətini ehtiva edirki, bu başqa ölkələrin maraqlarına bilerəkdən zərər vurmur.
- C) Milli iqtisadi təhlükəsizlik iqtisadiyyatın daxili və xarici ,qeyri əlverişli təsirlərdən müdafiəsini ehtiva edir.
- D)** İqtisadi təhlükəsizlik, aşağı inflyasia, işsizlik,yüksək əmək haqqı və iqtisadi artım deməkdir
- E) Milli iqtisadi təhlükəsizlik daxili və xarici faktorlara ayrılır.

3) Sual:Xarici ticarətin tənzimlənməsinin qeyri – tarif metodlarına hansı aiddir:

- A)** Kvotalaşdırma
- B) Aksız vergiləri
- C) Gömrük rüsumları
- D) Əlavə dəyər vergisi
- E) İxrac rüsumları

4) Sual:Qloballaşmannı səviyyəsini müəyyənləşdirən parametrlər

- A) Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə sahibkar kapitalın hərkəti
- B) Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə borc kapitalın hərkəti
- C) İstehsal faktorlarının beynəlxalq hərkəti
- D)** Elmi-texniki tərəqqinin sürəti
- E) İşçi qüvvəsinin beynəlxalq hərkəti

5) Sual:Qloballaşma özündə aşağıdakıları ehtiva etmir.

- A) Təsərrüfat həyatının beynəlmiləlləşməsini
- B) Müxtəlif ölkələrin xarici ticarət üzrə qarşılıqlı fəaliyyətinin artmasını
- C) Beynəlxalq iqtisadi infrastrukturun yaranmasını
- D) Dünya təsərrüfatının yaranmasını
- E)** Regional iqtisadi konfliktlərin yaranmasını

6) Sual:Beynəlxalq istehsal nədir?

- A) Beynəlxalq bazarlar üçün istehsal
- B)** Müxtəlif ölkələrdə olan filiallarda olan istehsal

- C) İxrac üçün istehsal
- D) Birbaşa və ya portfel formasında xarici sahibkarlıq kapitalı əsasında istehsal
- E) Xarici xammal əsasında istehsal

7) Sual: İxrac və idxlə dəyərinin fərqi:

- A) Ticarət saldosudur
- B) Ticarət dövriyyəsidir
- C) Xarici ticarət balansıdır
- D) Dünya tələbatının həcmidir
- E) Dünya təklifinin həcmidir

8) Sual: Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir?

- A) milli iqtisadi sistemlər
- B)** xarici iqtisadi sistemlər
- C) beynəlxalq iqtisadi təşkilatlar
- D) integrasiya birlilikləri
- E) beynəlxalq kapital bazarı

9) Sual: Dünya təssərrüat sistemi nədir?

- A) azad sahibkarlar ittifaqı
- B) təşəbbüskarlığı əsaslanan istehsal sistemi
- C)** ayrı-ayrı ölkələrin qarşılıqlı iqtisadi əlaqələrdə olan təsərrüfatlarının məcmusu
- D) dünya ölkələrinin birliyi
- E) beynəlxalq iqtisadi münasibətlər sistemi

10) Sual: Transformasiya modellərinə aiddir

- A)** Polşa inkişaf modeli
- B) Afrika inkişaf modeli
- C) İngiltərə modeli
- D) Misir inkişaf modeli
- E) Cənubi Koreya inkişaf modeli

11) Sual: Bretton-Wuds müqaviləsinə əsasən hansı valyutaya qızılı dəyişilmək sahəsində güzəşt edilmişdir:

- A) ABŞ dollarına
- B) alman markasına
- C) ingilis funt-sterlinqinə
- D) fransız frankına
- E) holland quldeninə

12) Sual: Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil:

- A) korporasiyalar
- B) hökumət təşkilatları
- C) kommersiya bankları
- D)** ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər.

E) birgə müəssisələr

13) Sual:Borc kapitalı ...

- A) Yalnız portfel formasında yatırılan vəsaitdir;
- B) Mənfaət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir;
- C) Yalnız birbaşa yatırılan vəsaitdir;
- D) Faiz əldə etmək məqsədilə borc verilən vəsaitdir;**
- E) Yalnız xidmət sahələrinə yatırılan vəsaitdir.

14) Sual:Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakının səmərəliliyi ehtiva etmir. Səhv cavab hansıdır?

- A) Demografik şəraitin yaxşılaşması**
- B) Sosial şəraitin yaxşılaşması
- C) istehsalın genişləndirilməsi
- D) gəlirin artırılması
- E) resurslardan istifadənin səmərəliliyinin artırılması

15) Sual:Transformasiya modellərinə aiddir

- A) Çin inkişaf modelu**
- B) Amerikan inkişaf modeli
- C) Fransa modeli
- D) Alman inkişaf modeli
- E) Yapon inkişaf modeli

16) Sual:Transformasiya modellərinə aiddir

- A) davamlı inkişaf modelu
- B) qeyri-stabil inkişaf modeli
- C) ağrısız müalicə modeli
- D) təmkinsiz inkişaf modeli
- E) təmkinli inkişaf modeli**

17) Sual:Transformasiya modellərinə aiddir

- A) davamlı inkişaf modelu
- B) stabil inkişaf modeli
- C) ağrısız müalicə modeli
- D) xarici investisiyalı inkişaf modeli
- E) qradualist inkişaf modeli**

18) Sual:Qloballaşma proseslərinin mühüm xüsusiyyətlərinə aşağıdakılardan hansı aid deyil?

- A) gömrük sənədlərinin zəifləməsi, transmilli kapital, xidmətlər, əmtəə, işçi qüvvəsi axınının kəskin sürətdə artması;
- B) yükdaşımaların, qazın, neftin nəqlinin, elektrik energisi ötürülməsinin transmilli dünya şəbəkəsinin yaranması;
- C) təkcə siyasi (BMT və onunla bağlı qurumlar) deyil, həm də iqtisadi (Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) münasibətlərin tənzimləyicisi kimi dövlətlərarası təsisatların yaranması və onların rolunun artması;

D) dünya İnternet informasiya şəbəkəsinin yaranması və ondan siyasi, kommersiya, mədəniyyət, informasiya məqsədləri üçün istifadə olunması;

E) Avtarkiya recimlərinin mövcudluğu.

19) Sual:Qloballaşma proseslərinin mühüm xüsusiyətlərinə aşağıdakılar-dan hansı aid deyil?

A) transmilli korporasiyaların (TMK) kütləvi sürətdə yaranması və fəaliyyət göstərməsi;

B) öz siyasi və iqtisadi maraqları olan və onları müdafiə edən qeyri-hökumət təşkilatlarının, fondların, assosiasiyanın kütləvi sürətdə meydana gəlməsi;

C) gömrük sənədlərinin zəifləməsi, transmilli kapital, xidmətlər, əmtəə, işçi qüvvəsi axınının kəskin sürətdə artması;

D) yükdaşımaların, qazın, neftin nəqlinin, elektrik enerjisi ötürülməsinin transmilli dünya şəbəkəsinin yaranması;

E) Bəzi ölkələrin iqtisadiyyatında tam qapalı istehsal təsiklinin təmin edilməsi sayəsində idxaldan imtina edilməsi.

20) Sual:Dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil

A) Mərhələli inkişaf nəzəriyyəsi

B) Vahid industrial cəmiyyət nəzəriyyəsi

C) Post industrial cəmiyyət nəzəriyyəsi

D) Vahid sivilizasiya nəzəriyyəsi

E) Vahid təbiət nəzəriyyəsi

21) Sual:Davamlı inkişaf kateqoriyası kimin adı ilə ağılıdır.

A) A Smit

B) D Rikardo

C) Bruntland

D) Xekşer-Olin

E) B. Obama

22) Sual:Beynəlxalq istehsalın sahəvi və regional cəmlənməsi əlamətlərinə aid deyildir

A) İlkin sektorda korporasiyaların beynəlxal fəallığı kəskin aşağı düşmüşdür.

B) TMK-ların xidmət sferasında fəallığı kəskin artmışdır.

C) Sahibkar kapitalı əsasən inkişaf etmiş ölkələr arasında gedir.

D) Transmilliləşmə əmsalı inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir.

E) Inkişaf etmiş ölkələrin kompaniyalarının istehsal güclərinin əsas hissəsi ölkə daxilində yerləşdirilmişdir.

23) Sual:Davamlı inkişaf hansı səbəblərdən zəruridir.

A) əhalinin gəlirləri artır

B) yoxsulluq səviyyəsi aşağı düşür

C) gələcək nəsillərə pay saxlamaq gərəkdir.

D) dünya əhalisi artır

E) xəstəliklər sürətlə çoxalır

24) Sual:Azərbaycanın Ümmüdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

A) Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilər

- B) Azərbaycanın xarici borcları silinə bilər
- C) Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- D) Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülər**
- E) Azərbaycana investisiya axınları sürətlə artar

25) Sual:Müasir dövrdə valyuta kursu:

- A) qızıl paritetə əsaslanır
- B) sikkə paritetinə əsaslanır
- C) valyuta paritetinə əsaslanır**
- D) dollara əsaslanır
- E) Avroya əsaslanır

26) Sual:Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əvəzinə hazırda hansı beynəlxalq təşkilat fəaliyyət göstərir:

- A) Beynəlxalq Valyuta Fondu
- B) Ümumdünya Bankı
- C) Ümumdünya Ticarət Təşkilatı**
- D) Ümumdünya Turizm Təşkilatı
- E) Avropa İttifaqı

27) Sual:Beynəlxalq əmək bölgüsünü şərtləndirən amillər sırasına aşağıdakılardan hansı daxil deyildir:

- A) ayrı-ayrı ölkələrin müxtəlif sahələr üzrə ixtisaslaşması;
- B) birgə istehsal üçün ölkələrarası kooperasiya əlaqələrinin qurulması;
- C) ayrı-ayrı ölkələrin müxtəlif coğrafi və iqlim şəraitinə malik olması;
- D) ayrı-ayrı ölkələrin mütəlif dərəcədə təbii sərvətlərə malik olması;
- E) ayrı-ayrı ölkələrin daxili bazarının tənzimlənməsi.**

28) Sual:Aşağıdakılardan hansı xarici iqtisadi siyasətin predmetinə aid deyil?

- A) Ixracın stimullaşdırılması;
- B) Idxalın məhdudlaşdırılması;
- C) Xarici iqtisadi fəaliyyətin tarif tənzimlənməsi;
- D) firmanın gəlir siyasəti;**
- E) miqrasiya kvotasının müəyyənləşdirilməsi.

29) Sual:Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına aşağıdakı elementlərdən hansı daxil edilməmişdir:

- A) bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdiriləməsi, iqtisadi sabitliyin təmin olunması məqsədilə daxili və xarici sərmayələr üçün əlverişli şəraitin yaradılması;
- B) təbii sərvətlərdən tam səmərəli istifadə edilməsi, davamlı iqtisadi inkişafı, ətraf mühitin qorunması, tədris, elmi və texnoloji potensialın artırılması yolu ilə Azərbaycan xalqının gələcək inkişafının, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi;
- C) Azərbaycandan kənarda yaşayan soydaşların ölkəyə qayıtmasının qarşısının alınması;**
- D) Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özündərk, vətənpərvərlik və milli iftixar hissini, intelektual potensialının inkişaf etdirilməsi.

E) dünya azerbaycanlılarının bölüşdürü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi.

30) Sual:Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- A) Təkrar ixracın həcmi
- B) Məcmu milli məhsul
- C) Daxili məcmu məhsul
- D) Xarici ticarət kvotası**
- E) Təkrar idxlərin həcmi

31) Sual:İqtisadiyyatın dövlət tənzimləməsi siyasəti nədir?

- A) Təcrübi baxımdan siyasət - dövlət tənzimlənməsinin konkret tədbirlər kompleksini əhatə edir.
- B) Nəzəri baxımdan siyasət, milli iqtisadiyyatın ən səmərəli inkişaf yolunun müəyyənləçdirilməsini şərtləndirən tədbirlərdir
- C) əməli fəaliyyətin aparıcı motivlərinin sistemli və elmi tədqiqidir
- D) iqtisadi siyasət elmi yanaşmalar, inkişaf modeli və proqnozların yaradılmasıdır.
- E) Yuxarıdakıların məcmusudur.**

32) Sual:Davamlı inkişafın təmin edilməsi şərtlərinə aiddir

- A) indiki nəsillərin minimal həyat səviyyəsinin təmin edilməsi
- B) gələcək nəsillərə pay saxlanması
- C) qlobal problemlərin həlli
- D) müharibələrin dayandırılması
- E) iki cavab düzdür**

33) Sual:BİM digər iqtisadi münasibətlərdən hansı xüsusiyyətlərlə fərqlənmir?

- A) Təsərrüfat münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır
- B) mübadilə həcmi daha yüksəkdir**
- C) istehsalçılar, satıcılar və alıcılar arasında daha geniş miqyaslı kəskin rəqabət mübarizəsi mövcud olur;
- D) resursların, istehsal amillərinin və istehsalın nəticələrinin ölkədən kənar hərəkəti baş verir
- E) daxili bazardakı əlaqələrə nisbətən daha yüksək qarşılıqlı asılılığa malikdir

34) Sual:Ticarət siyasəti alətləri hansılardır?

- A) milli bazarlara, mal və xidmətlərin buraxılmasını tənzimləyən inzibati və siyasi vasitə, üsul və formalar
- B) milli bazarlara, mal və xidmətlərin buraxılmasını tənzimləyən iqtisadi, hüquqi, inzibati və siyasi vasitə, üsul və formalar**
- C) banklar və alış-satış mərkəzləri
- D) dünya bazarı və beynəlxalq bircalar
- E) azad iqtisadi zonalar və gömrük ittifaqları.

35) Sual:Ticarət siyasəti nədir?

- A) xarici məhsulların daxili və yerli məhsulların xarici bazarlara daxil olunmasının təmin olunması və tənzimlənməsidir**
- B) beynəlxalq ticarətin realizasiyası vəsítəsidir

- C) daxili bazarların və istehsalçıların qorunması vasitəsidir
- D) təbii tesursların dünya bazarlarına çıxarılması vasitəsidir
- E) regionalinkişafın tarazlaşdırılması vasitəsidir.

36) Sual: BİM-də hansı səviyyələrdə tənzimləmə həyata keçirilmir?

- A) milli səviyyədə
- B) ikitərəfli səviyyədə
- C) regional səviyyədə
- D) beynəlxalq səviyyədə
- E) TMK-lar səviyyəsində**

37) Sual: Olkənin dünya təsərrüfat sistemində iştirakını müəyyənləşdirən parametrlər

- A) Dünya ticarətində payı ilə
- B) Milli iqtisadiyyatda xarici faktorların iştirakı ilə
- C) Xarici borclanmanın həcmi ilə
- D) ərazisinin ölçüləri ilə**
- E) idxlə kvotalarının həcmi ilə

38) Sual: Görünməz əl ifadəsi məşhur iqtisadçılardan kimə məxsusdur?

- A) Karl Marks;
- B) David Rikardo;
- C) Adam Smit;**
- D) Vasiliy Leontyev;
- E) Milton Fridmen.

39) Sual: Qloballaşma konsepsiyasına aid deyildir.

- A) təsərrüfat həyatının beynəlmiləlləşməsi
- B) beynəlmiləlləşmənin yeni mərhələsi (marksist yanaşma)
- C) bərabər tərəfdəşlıq bərabər asılılıq yaradır
- D) formalılmış sosial şərait qloballaşmanı gücləndirir.
- E) milli maraqların prioritətliyi qloballaşmanı gücləndirir.**

40) Sual: Bazar iqtisadiyyatı hansı xüsusiyyətlərə malikdir?

- A) Sahibkarlığa əsaslanır
- B) “ölüm-dirim” mübarizəsini ehtiva edir
- C) “özü inkişaf edən sistem” kimi sadəşməyə meyllidir
- D) Marcinal faydalılığıa əsaslanır.
- E) Cavabların yalnız biri doğrudur**

41) Sual: Bazar iqtisadiyyatı hansı xüsusiyyətlərə malikdir?

- A) Mahiyyət etibarı ilə, liberal dəyərlərə əsaslanır
- B) daimi rəqabət mübarizəsini ehtiva edir
- C) “Özü inkişaf edən sistem” kimi sadələşməyə meyllidir
- D) Marcinal faydalılığıa əsaslanır.
- E) Cavabların üçü doğrudur.**

42) Sual:Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir?

- A) ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti təmin edirlər.
- B) Iqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
- C) Hüquqi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
- D) təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
- E) iki cavab düzdür.

43) Sual:Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir?

- A) ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv
- B) Iqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
- C) İqtisadi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
- D) təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
- E) iki cavabdan başqaları düzdür.

44) Sual:Dövlət institutlarının əsas vəzifələri hansılardır?

- A) ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyətini təmin edirlər.
- B) Iqtisadi fəaliyyətin məqsədyönlü tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
- C) iqtisadi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir həyata keçirilir.
- D) təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
- E) Bir cavabdan başqaları düzdür.

45) Sual:Dövlət institutları nədir?

- A) Qeyd edilənlərin məntiqi ümumiləşməsidir
- B) Dövləti vəzifələri həyata keçirən təşkilatlardır.
- C) qanunvericilik və ya normativ aktlarla yaradılmış təşkilatlardır.
- D) əsas missiyası iqtisadi fəaliyyət subyektlərinin davranışlarını
- E) iqtisadiyyatın stabilliyini təmin etmək olan təşkilatlardır.

46) Sual:Dövlətin iqtisadi siyasətinin subyektlərinə aşağıdakılar aid edilmir.

- A) dövlət
- B) dövlət və onun yerli, regional strukturları
- C) qeyri-dövlət ittifaqları və birlikləri
- D) qeyri-hökumət təşkilatları**
- E) iri dövlət təşkilatları

47) Sual:Iqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir

- A) iqtisadiyyatın tənzimlənməsi,
- B) rəqabətin qorunması
- C) azad ticarətin inkişafı;
- D) Əsas fondların amortizasiyası siyasəti**
- E) İqtisadi nizama münasibət siyasəti

48) Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir

- A) Təsərrüfat proseslərinə təsir siyasəti
- B) İqtisadi nizama münasibət siyasəti
- C) xarici iqtisadi siyasət;
- D)** nəqliyyat parkının yenilənməsi
- E) heç biri

49) Sual: İqtisadi siyasətin əsas istiqamətlərinə aid deyildir:

- A) İqtisadi fəaliyyəti tənzimləyən hüquqi normalara münasibət siyasəti;
- B) İnteqrasiya və xarici iqtisadi siyasət;
- C)** Əsas fondların amortizasiyası siyasəti
- D) İnkışaf (artım) və struktur siyasəti;
- E) Ətraf mühitə təsir siyasəti.

50) Sual: İqtisadi siyasətin əsas məqsədləri hansı xüsusiyyətlərə malik ola bilməz?

- A) Uzlaşmalı və ardıcıl olmalıdır
- B) Komplementar ola bilər
- C) Neytral ola bilər
- D) Konfliktli ola bilər
- E)** Marcial faydalılığı xidmət etməlidir.

51) Sual: İqtisadi siyasətin əsas məqsədləri

- A) iqtisadi artım; tam məşgulluq; qiymət səviyyəsinin və milli valyutanın stabilliyi; xarici iqtisadi tarazlıq.
- B) iqtisadi artım; tam məşgulluq; qiymət səviyyəsinin stabilliyi, stabil demoqrafik inkişaf
- C) gəlirlərin iş və tələbə görə bölgüsü, milli valyutanın stabilliyi; əmək haqqının artımı
- D) iqtisadi artım; inflasiya səviyyəsinin stabilliyi, stabil demoqrafik inkişaf
- E)** hamısı

52) Sual: Klassiklər sərvətlərin mənbəyini harada axtarırdılar

- A) Xarici ölkələrdə
- B) ticarət və tədiyyə balansında
- C) proteksionit (himayəçi) siyasətdə
- D) ticarət burcuası ilə zadəganlığın ittifaqında
- E)** Hamısı düzdür

53) Sual: İqtisadiyyatın dövlət tənzimləməsi siyasəti nədir?

- A) dövlət tənzimləməsinin konkret tədbirlər kompleksidir.
- B) milli iqtisadiyyatın ən səmərəli inkişaf yolunun müəyyənləşdirilməsidir
- C) Əməli fəaliyyətin aparıcı motivlərinin müəyyənləşdirilməsidir
- D) elmi yanaşmalar, inkişaf modeli və proqnozların yaradılmasıdır.
- E)** Yuxarıdakıların məcmusudur.

54) Sual: Dövlətin iqtisadi siyasəti nədir?

- A) büdcəni nizamlamaq vasitəsidir

- B) vergi toplamaq vasitəsidir
- C) ölkədə maliyyə vəsaитlərinin axarını müəyyənləşdirməkdir
- D) sosial şəraitin yaxşılaşdırılmasıdır
- E) iqtisadi proseslərin gedişini nizamlamaq və təsir etmək vasitəsidir

55) Sual:Dövlətin iqtisadi siyasəti nədir?

- A) iqtisadi proseslərin gedişini nizamlamaq vasitəsidir
- B) iqtisadi proseslərin gedişinə təsir etmək vasitəsidir
- C) iqtisadi proseslərin axarını müəyyənləşdirməkdir
- D)** yuxarıdakıların məcmusudur
- E) xidmət tədbirləri toplusudur.

56) Sual:Post-Vaşinqton nədir.

- A) yeni Vaşinqton şəhəri
- B) Vaşinqtondan sonrakı mərhələ
- C)** transformasiya ölkələrinə yeni yardım şərtləri
- D) XIX əsr abidəsi
- E) xarici ölkələrə yeni yardım şərtləri

57) Sual:Transformasiya modellərinə aiddir

- A) sürətli inkişaf modelu
- B) stabil inkişaf modeli
- C)** ağırlı müalicə modeli
- D) xarici dəstəyə əsalanan inkişaf modeli
- E) yerli resurslara əsaslanan inkişaf modeli

58) Sual:Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti nədir?

- A) BİM xarici ticarət münasibətləridir
- B) BİM dərs adıdır.
- C)** BİM maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.
- D) BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.
- E) BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin arasında qarşılıqlı münasibətlər sistemidir.

59) Sual:Xarici ticarətin tənzimlənməsinin ən əsas aləti hansıdır?

- A)** Görük tarifləri
- B) Proteksionizm
- C) Kvotalasdırma
- D) İxracın stimullaşdırılması tədbirləri
- E) İdxalın əvəz edilməsi tədbirləri

60) Sual:Xarici ticarət dövriyyəsi:

- A) Bütün ixracatın həcmi deməkdir

- B) Humanitar göndərmələr çıxılmaqla ixracatın həcmi deməkdir
- C) İxrac və idxalın cəmi deməkdir**
- D) Vergi tutulmadan daxil olan əmtəələrdən başqa bütün idxal deməkdir
- E) Təkrar ixrac və idxalın cəmi deməkdir

61) Sual:Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakının səmərəliliyi aşağıdakılara şərtlənir.

- A) iqtisadiyyatın effektliyinin və resurslardan istifadənin səmərəliliyinin artırılması
- B) milli gəlirin artımı
- C) TMK-ların ölkəyə cəlbinin stimullaşdırılması
- D) Milli valyutanın möhkəmliyi**
- E) Milli valyutanın dönerliyi

62) Sual:Yamayka valyuta sistemi çərçivəsində hansı valyutaya bir sıra valyutalarla yanaşı ehtiyat valyuta statusu verilmişdir:

- A) rus rubluna
- B) hind rupisinə
- C) kanada dollarına
- D) yapon iyenəsinə**
- E) misir funtuna

63) Sual:Milli Valyuta sisteminin tərkibinə daxil deyildir:

- A) ehtiyat valyutalar**
- B) milli valyuta
- C) milli valyutanın dönerlilik şəraiti
- D) milli valyuta pariteti
- E) milli valyuta bazarı recimi

64) Sual:Müasir dövrdə valyuta kursu:

- A) qızıl paritetə əsaslanır
- B) sikkə paritetinə əsaslanır
- C) valyuta paritetinə əsaslanır**
- D) dollara əsaslanır
- E) Avroya əsaslanır

65) Sual:Qanunvericiliyə görə iki valyuta arasındaki münasibətə:

- A) valyuta kursu deyilir
- B) valyuta pariteti deyilir**
- C) valyuta kursu recimi deyilir
- D) qızıl paritet deyilir
- E) sikkə pariteti deyilir

66) Sual:Beynəlxalq turist anlayışına daxil edilməyən miqrant:

- A) istirahət məqsədi ilə xarici gədən şəxs
- B) müalicə məqsədi ilə xaricə gedən şəxs
- C) əmək fəaliyyəti ilə məşğul olmaq üçün xaricə gədən şəxs**

- D) idman üçün xaricə gedən şəxs
- E) dini ayinləri həyata keçirmək üçün xaricə gedən şəxs

67) Sual: Valyuta riski deyəndə nə başa düşülür?

- A) tam müflisləşmə
- B) müəssisənin itirilməsi
- C) mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi
- D) mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- E) müəssisənin filiallarının bağlanılması

68) Sual: Vaşinqton konssesusu nədir?

- A) Vaşinqtonda yemək növü
- B) Amerikanın simvolu
- C) Vaşinqtonun görmlü yerləri
- D)** transformasiya ölkələrinə yardım şərtləri
- E) xarici ölkələrə yardım şərtləri

69) Sual: Səhv cavab hansıdır? Xarici iqtisadi siyaset :

- A) milli iqtisadi siyasetin tərkib elementidir
- B) xarici siyasetin tərkib elementidir.
- C) milli maraqlara cavab verməlidir
- D)** dini etnik maraqlar əsasında formalaşdırılır
- E) iqtisad təhlükəsizliyin təminatçısı olmalıdır

70) Sual: Aşağıda göstərilənlərdən hansı valyuta kursunun növü deyil?

- A) üzən
- B)** üzməyən
- C) qarışiq
- D) nominal
- E) real

71) Sual: Tədiyyə balansının cari əməliyyatlar hesabı bölməsində belə bir maddə yoxdur:

- A) Emal üçün nəzərdə tutulmuş məhsullar
- B) əmtəələrin ixracı və idxlə
- C) qeyri-monetary qızıl
- D)** maliyyə xidmətləri
- E) daşıyıcılar tərəfindən malların limanlara çatdırılması

72) Sual: Beynəlxalq İnkışaf Assosiasiyanın əsas funksiyası nədən ibarətdir:

- A) üzv olan ölkələrə qısamüddətli kredit ayırmaqdan
- B) üzv olan ölkələrə uzunmüddətli kredit ayırmaqdan
- C) inkışaf etmiş üzv ölkələrə kredit ayrılması
- D)** inkışaf etməkdə olan üzv ölkələrə uzunmüddətli faizsiz kredit ayırmaqdan
- E) inkışaf etməkdə olan ölkələrə kredit ayırmaqdan

73) Sual:Xarici ticarət dövriyyəsi:

- A) Bütün ixracatın həcmi deməkdir
- B) Humanitar göndərmələr çıxılmaqla ixracatın həcmi deməkdir
- C) İxrac və idxalın cəmi deməkdir**
- D) Vergi tutulmadan daxil olan əmtəələrdən başqa bütün idxal deməkdir
- E) Təkrar ixrac və idxalın cəmi deməkdir

74) Sual:Xarici ticarətin tənzimlənməsinin ən əsas aləti hansıdır?

- A) Gömrük tarifləri**
- B) Proteksionizm
- C) Kvotalaşdırma
- D) İxracın stimullaşdırılması tədbirləri
- E) İdxalın əvəz edilməsi tədbirləri

75) Sual:Dünya təsərrüfatının formallaşması nə vaxtdan başlanmışdır?

- A) XV – XVI əsrlərdə
- B) XVII əsrədə
- C) XVIII əsrədə
- D) XIX əsrədə**
- E) XX əsrədə

76) Sual:Aşağıdakılardan yalnız biri xarici ticarət siyasetinin tarif vəsítəsidir:

- A) vergi və yiğimlar
- B) gömrük rüsumları**
- C) subsidiyalar
- D) lisenziyalasdırma
- E) kreditləşdirmə

77) Sual:Kreditor ölkələrin Paris klubuna neçə ölkə daxildir?

- A) 7;
- B) 8;
- C) 10;**
- D) 15;
- E) 29.

78) Sual:Beynəlxalq əmək bölgüsünün əsas formalarına aşağıdakılardan hansı aiddir?

- A) Beynəlxalq kooperasiya**
- B) Detallar üzrə ixtisaslaşma
- C) Əməyin ümumi bölgüsü
- D) Əməyin fərdi bölgüsü
- E) Əməyin sahələr üzrə bölgüsü

79) Sual:Beynəlxalq təcrübədə dövlət kapitalı əsasən hansı formada ixrac edilir?

- A) Sahibkar formasında;

- B)** Borc formasında;
- C) Qiymətli kağızlar formasında;
- D) Əmtəə və xidmətlər formasında;
- E) Texnologiyalar formasında.

80) Sual:Hansı siyasi amil bazar konyunkturuna təsir etmir:

- A) terror aktı
- B) lokal müharibə
- C) dövlət çevrilişi
- D) dünyada siyasi vəziyyət
- E)** ayrı-ayrı ölkələr arasındaki danışıqlar

81) Sual:Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir:

- A) ərazisinin ölçüsünə görə
- B) əhalisinin sayına görə
- C) coğrafi mövqeyinə görə
- D)** Milli məcmu məhsulun ölçüsünə görə
- E) hərbi gücünə görə

82) Sual:Bütün ölkələrin xarici ticarətinin məcmusunu əks etdirən bey-nəl-xalq əmtəə-pul münasibətləri necə adlanır:

- A) Beynəlxalq bazar
- B) Dünya bazarı
- C)** Beynəlxalq ticarət
- D) Ümümdünya iqtisadi məkanı
- E) Xarici ticarət dövriyyəsi

83) Sual:Davamlı inkişafın sərhədlərinə aiddir

- A) Xəzərin orta xətti
- B) Stabil inflasiya səviyyəsi
- C)** Sosial minimum
- D) Maksimum əməkhaqqı
- E) dövlət sərhədləri

84) Sual:Beynəlxalq əmək bölgüsünün mahiyyətini xarakterizə etmir

- A) dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı
- B) dünya ölkələrinin resurslarla fərqli təminatı
- C) dünya ölkələrinin təbii iqlim şəraitinin fərqliliyi
- D) dünya ölkələrinin iqtisadi inkişaf modellərinin fərqliliyi
- E) dünya ölkələrinin texnologici inkişaf səviyyəsinin müxtəlifliyi

85) Sual:Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir?

- A)** inkişaf etməkdə olan ölkələr
- B) transmilli korporasiyalar

C) beynəlxalq iqtisadi təşkilatlar

D) integrasiya birlikləri

E) beynəlxalq kapital bazarı

86) Sual:Dünya təsərrüfat sisteminin əsas elementlərinə aiddir

A) inkişaf etməkdə olan ölkələr

B) transmilli banklar

C) beynəlxalq iqtisadi münasibətlər

D) ikitərəfli ölkə birlikləri

E) beynəlxalq kapital bazarı

87) Sual:Dünya təsərrüfat sisteminin əsas elementlərinə aid deyildir?

A) inkişaf etməkdə olan ölkələr dövlətlər

B) transmilli korporasiyalar

C) beynəlxalq iqtisadi təşkilatlar

D) integrasiya birlikləri

E) beynəlxalq kapital bazarı

88) Sual:Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini səbəb-lən-dirən amillərdən deyil:

A) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələblə onun təklifinin üst-üstə düşməməsi

B) yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması

C) kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu

D) kapital qəbul edən ölkədə daha aşağı ekoloci standartların olması

E) rüsumların orta səviyyəsinin 40% və daha çox olması

89) Sual:Humanitar və texniki yardım tədiyyə balansının hansı his-səsində əks etdirilir.

A) cari əməliyyatlar

B) ticarət

C) ticarət kreditləri və avanslar

D) cari transferlər

E) portfel investisiyaları

90) Sual:Davamlı inkişafın sərhədlərinə aiddir

A) İqtisadi səmərəlilik səviyyəsi

B) ekoloci tarazılıq səviyyəsi

C) Minumum əməkhaqqı

D) gömrük sərhədləri

E) heç biri

91) Sual:Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə edir

A) Rəvan inkişaf

B) impulsiv inkişaf

C) qeyri-stabil inkişaf

D) azalan inkişaf

E) iki cavab səhvdir

92) Sual:Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə etmir

- A) sürətlənən inkişaf
- B) sıçrayışlı inkişaf
- C) stabil inkişaf
- D) artan inkişaf
- E) iki cavab səhvdir**

93) Sual:Makroiqtisadi dayanıqlığın təmin edilməsi ehtiva etmir

- A) müsbət xarici ticarət saldosu
- B) Stabil əhali artımı
- C) Mərkəzi bankın açıq bazarda əməliyyatlarını
- D) Yoxsulluq səviyyəsində yaşayanların sayının əhalinin 30% qədərində olması
- E) hamısı doğrudur**

94) Sual:Makroiqtisadi dayanıqlığın təmin edilməsi ehtiva etmir

- A) müsbət xarici ticarət saldosu
- B) Milli valyutanın tam dönərliliyi
- C) Mərkəzi bankın açıq bazarda əməliyyatlarını
- D) Yaşayış səviyyəsinin yüksəkliyini
- E) Heç birini**

95) Sual:Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə emir

- A) Iqtisadiyyatın tarazlı strukturu
- B) Tarazlı regional inkişaf
- C) Iqtisadiyyatın innovativ strukturu
- D) Iqtisadiyyatın açıqlığı
- E) üç cavab səhvdir**

96) Sual:Davamlı inkişafın sərhədlərinə aid deyil

- A) Iqtisadi sərhədlər xətti
- B) Stabil inflyasiya səviyyəsi
- C) hamısı**
- D) Minumum əməkhaqqı
- E) gömrük sərhədləri

97) Sual:Iqtisadi təhlükəsizliyin mahiyyətinə aid deyildir

- A) iqtisadiyyatın harmonik strukturu
- B) ölkədən kənar təsirlərin qarşısının inzibati yolla alınması
- C) ekoloci dayanıqlığın təmin edilməsi
- D) milli valyuta ehtiyatlarının qızılılda saxlanması
- E) variantlardan üçü**

98) Sual:Konyunktura dedikdə nəzərdə tutulur:

- A) sahəvi
- B) artan
- C) azalan
- D) sənaye
- E) əmtəə bazarları

99) Sual: Xarici valyuta ilə ifadə olunan istənilən ödəniş vasitəsi:

- A) deviz adlanır
- B) dövriyyə vəsaiti adlanır
- C) ehtiyat valyutası adlanır
- D) EKYU adlanır
- E) Avro adlanır

100) Sual: Qanunvericiliyə görə iki valyuta arasındaki münasibətə:

- A) valyuta kursu deyilir
- B)** valyuta pariteti deyilir
- C) valyuta kursu recimi deyilir
- D) qızıl paritet deyilir
- E) sikkə pariteti deyilir

101) Sual: Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına aşağıdakı elementlərdən hansı daxil edilməmişdir:

- A) dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi;
- B) Azərbaycan xalqının vahidliyinin qorunub saxlanması, azərbaycançı-lıq ideyasının təşviqi;
- C) vətəndaş cəmiyyətinin formalasdırılması, insan hüquq və əsas azadlıq-larının təmin olunması;
- D) demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun alılıyi, asayışın təmin edilməsi yolu ilə dövlətin funksiyalarının yerinə yetiril-məsinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin qorunması;
- E) beynəlxalq öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsiz-lik və sabitliyə töhfə vermək üçün dəyərlərini bölüşdürüb beynəlxalq təşkilatlarla integrasiyaya yönəlmış əməkdaşlığın qarşısının alınması.

102) Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər sırasına daxil deyildir?

- A) xarici siyasi, hərbi və ya iqtisadi asılılıq;
- B) iqtisadi qeyri-sabitlik;
- C) peşəkar insan ehtiyatlarının çatışmazlığı;
- D) regional hərbiləşdirmə, ekoloci problemlər;
- E) tam məşğulluq.

103) Sual: Tədiyyə balansının kapitala əməliyyatlar və maliyyə əməliyyatları hesabında aşağıdakı belə bir maddə yoxdur:

- A) dövlət idarə edilməsi sektoru
- B)** royalti və lisenziyalar üzrə mükafatlar
- C) miqrantların transfertləri

- D) səhmdar kapitalı
- E) reinvestisiya olunmuş gəlirlər

104) Sual:Tədiyyə balansının cari əməliyyatlar hesabı bölməsində belə bir maddə yoxdur:

- A) Emal üçün nəzərdə tutulmuş məhsullar
- B) əmtəələrin ixracı və idxalı
- C) qeyri-monetary qızıl
- D) maliyyə xidmətləri**
- E) daşıyıcılar tərəfindən malların limanlara çatdırılması

105) Sual:Dünya valyuta sisteminin tərkibinə aid edilmir:

- A) valyutaların qarşılıqlı döñərlilik şəraitü
- B) milli valyuta pariteti**
- C) dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar
- D) valyuta məzənnələri reciminin tənzimlənməsi
- E) valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi

106) Sual:Milli Valyuta sisteminin tərkibinə daxil deyildir:

- A) ehtiyat valyutalar**
- B) milli valyuta
- C) milli valyutanın döñərlilik şəraitü
- D) milli valyuta pariteti
- E) milli valyuta bazarı recimi

107) Sual:Valyuta əməliyyatlarının növlərinə görə hansı valyuta mövcud deyil?

- A) Müqavilə qiymətinin valyutası;
- B) Ödəmə valyutası;
- C) Kredit valyutası;
- D) Kliring valyutası;
- E) Françayzinq valyutası.**

108) Sual:Bir ölkənin digər ölkələr münasibətdə pul tələbləri və öhdəliklərini, gəlirlərini və ödəmələrini eks etdirən hesabat necə adlanır?

- A) Ticarət balansı;
- B) Beynəlxalq hesablar balansı;**
- C) Beynəlxalq kredit hesabı;
- D) Beynəlxalq öhdəliklər;
- E) Beynəlxalq likvidlik.

109) Sual:Ölkənin xarici iqtisadi əlaqələrinin masstabının, strukturunun və xarakterinin kəmiyyət və keyfiyyət tərəfləri öz eksini nədə tapır?

- A) Dövlət büdcəsində;
- B) Maliyyə hesabatında;
- C) Gömrük hesabatında;
- D) Tədiyyə balansında;**

E) Ticarətin nomenklaturasında.

110) Sual: Valyuta məzənnəsinin səviyyəsinə təsir göstərmək üçün istifadə edilən dövlət tədbirlərinə aşağıdakılardan hansı aid deyil?

- A) valyuta müdaxilələri;
- B) diskont siyasət;
- C) proteksionist tədbirlər;
- D) valyuta dəhlizinin tətbiqi;
- E) valyuta sferasının liberallaşdırılması.

111) Sual: Ölkə və ya ölkələr qrupunun özlərinin qısamüddətli xarici öhdəliklərini yolverilən ödəmə vasitələri ilə təmin etmək imkanları necə adlanır?

- A) Beynəlxalq borclanma;
- B) Beynəlxalq ehtiyatlar;
- C) Beynəlxalq likvidlik;
- D) Beynəlxalq rəqabətqabiliyyətlilik;
- E) Beynəlxalq hesablaşma.

112) Sual: Valyuta məhdudiyyətləri növlərinə aşağıdakılardan hansı aid deyil:

- A) valyuta blokadası;
- B) xarici valyutanın sərbəst alqı-satqısına qadağa;
- C) beynəlxalq ödəmələrin, kapital hərəkətinin, gəlirin repatriasiyasının, qızıl və qiymətli kağızların hərəkətinin tənzimlənməsi;
- D) xarici valyutanın və digər valyuta dəyərlilərinin dövlətin əlində təmərküzləşməsi;
- E) Liberal valyuta siyasəti.

113) Sual: Dünya valyuta bazarında valyuta məzənnəsinin formalaşmasına təsir edən amillərdən hansı ortamüddətli deyil?

- A) ölkənin tədiyyə balansının vəziyyəti;
- B) uzunmüddətli kapitalın hərəkəti balansı;
- C) ölkədə daxili qiymətlərin artması sürəti, faiz dərəcəsi;
- D) dövlət maliyyəsinin vəziyyəti, ölkədə əmək məhsuldarlığının səviyyəsi;
- E) hökumətin və bankların müdaxiləsi.

114) Sual: Dünya valyuta bazarında valyuta məzənnəsinin formalaşmasına təsir edən amillərdən hansı qısamüddətli deyil?

- A) əsasən psixoloci amillər;
- B) qeyri-dəqiq məlumatlar;
- C) bankırların, valyuta vasitəçilərinin fikirləri;
- D) faiz dərəcəsi;
- E) hökumətin və bankların müdaxiləsi.

115) Sual: Dünya üzrə ümumi məhsul (DÜÜM) hansı valyuta ilə hesablanır?

- A) Avro ilə;
- B) ABŞ dolları ilə;
- C) Valyuta səbəti əsasında;

- D) Funt Sterlinq ilə;
- E) Yapon Yeni ilə.

116) Sual: İctimai seçim nəzəriyyəsinin mahiyyətini təşkil etmir

- A) konstitusiyalı iqtisadiyyat
- B) metodoloji fərdilik
- C) iqtisadi insan konsepsiyası;
- D) maksimum faydalılıq**
- E) siyaset mübadilədir

117) Sual: Valyuta riski deyəndə nə başa düşülür?

- A) tam müflisləşmə
- B) müəssisənin itirilməsi
- C) mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi**
- D) mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- E) müəssisənin filiallarının bağlanılması

118) Sual: Iqtisadi siyaset kateqoriyasının yaranması tarixi hansıdır?

- A) Leontyev ziddiyətinin yaranması
- B) A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
- C) D.Rikardonun müqayisəli üstünlükler nəzəriyyəsinin yaranması
- D) O. Bismarkın təklifi ilə iqtisadi idarəetmədə “nöqtəvi təsir” strategiyasının yaranması**
- E) işçi qüvvəsinin beynəlxalq miqrasiyasının meydana gəlməsi

119) Sual: Ticarət siyasetinin tənzimləmə vasitələrinə aid deyildir.

- A) mülki qanunvericilik normaları
- B) hökumətin qərarları
- C) beynəlxalq hüquq normaları
- D) korporativ maraqlar**
- E) iki və çox tərəfli müqavilə öhdəliləri

120) Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə aiddir

- A) iqtisadiyyatın tarazlı strukturu**
- B) ölkədən kənar təsirlərin qarşısının qeyri-iqtisadi üsullarla alınması
- C) ekoloci təhlükəsizliyin təmin edilməsi
- D) milli valyuta ehtiyatlarının xarici valyutalarda saxlanması
- E) tranzit potensialının inkişaf etdirilməsi

121) Sual: XİS əsas növlərinə aiddir

- A) əmtəələrlə ticarət
- B) xidmətlərlə ticarət
- C) investisiya axınları
- D) azad ticarət**
- E) valyuta ticarəti

122) Sual:Ticarət siyasetinin alətləri necə tətbiq edilir?

- A) birbaşa vasitələrlə
- B) dolayı vasitələrlə
- C) qoşma vasitələrlə
- D) qanunvericilik normaları vasitəsi ilə**
- E) maliyyə vəsaitləri vasitəsi ilə

123) Sual:XİS-in formalarına aid deyildir.

- A) xarici ticarət əlaqələri
- B) xarici investisiya siyasəti
- C) demoqrafik siyasət**
- D) valyuta münasibətləri
- E) elmi-texniki əməkdaşlıq münasibətləri

124) Sual:Bazar iqtisadiyyatının inkişafının tarixi mərhələlərinin əsas xüsusiyyətlərinə aid deyildir.

- A) əmtəə mübadiləsinin sadə formalarının meydana gəlməsi
- B) milli dövlətlər cərcivəsində bazar təsərrüfatlarının yaranması
- C) mürəkkəb beynəlxalq kooperasiya formalarının yaranması
- D) dünya bazarının yaranması
- E) əkinçiliyin yaranması
- F) Bir cavab**

125) Sual:Bazar iqtisadiyyatı hansı xüsusiyyətlərə malikdir?

- A) Mahiyyət etibarı ilə, liberal dəyərlərə əsaslanır
- B) daimi rəqabət mübarizəsini ehtiva edir
- C) “özü inkişaf edən sistem” kimi mürəkkəbliyə meyllidir
- D) Marcinal faydalılığı əsaslanır.
- E) Yuxarıdakıların hamısı doğrudur.**

126) Sual:Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir?

- A) Səmərəlilik əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti təmin edirlər.
- B) Iqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
- C) Hüquqi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
- D) təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
- E) heç bir cavab düz deyil.**

127) Sual:Dövlət institutlarının əsas vəzifələrinə hansılar aiddir?

- A) ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti təmin edirlər.
- B) Iqtisadi fəaliyyətin istənilən formada tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər
- C) Hüquqi nizamın yaradılması tədbirləri vasitəsi ilə təsərrüfat proseslərinə təsir edirlər.
- D) təsərrüfat proseslərinə inzibati təsir vasitəsi ilə tənzimlənməni həyata keçirirlər.
- E) bir cavab düzdür.**

128) Sual: İqtisadi siyaset nədir?

- A) İqtisadi siyaset - əmək bölgüsüdür.
- B) iqtisadiyyata məqsədyönlü təsir edən dövlət institutlarının fəaliyyətidir.
- C) qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi normativ qaydalardır.
- D) fəaliyyət alətlərini özündə cəmləşdirən tədbirlər toplusudur.
- E) Yuxarıda qeyd edilənlərin məntiqi ümumiləşməsidir.

129) Sual: İqtisadi siyaset konsepsiyası ehtiva edir

- A) iqtisadiyyata məqsədyönlü təsirin qarşılıqlı əlaqəli məqsədləri,
- B) iqtisadiyyata əsaslandırılmış təsirin qarşılıqlı əlaqəli məqsədləri,
- C) iqtisadiyyata təsirin prinsipləri, strategiyaları
- D) iqtisadiyyata təsirin alətləri sistemi
- E) hamısı

130) Sual: İqtisadi siyaset konsepsiyasına aid edilmir

- A) iqtisadiyyata məqsədyönlü təsirin qarşılıqlı əlaqəli məqsədləri,
- B) iqtisadiyyatda qiymətlərin səviyyəsi,
- C) iqtisadiyyata təsirin prinsipləri, strategiyaları
- D) iqtisadiyyata təsirin alətləri sistemi
- E) hamısı

131) Sual: İqtisadi siyaset kateqoriyasının yaranması tarixi hansıdır?

- A) manufakturanın yaranması
- B) A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması
- C) D.Rikardonun müqayisəli üstünlükler nəzəriyyəsinin yaranması
- D) O. Bismarkın təklifi ilə iqtisadi idarəetmədə “nöqtəvi təsir” strategiyasının yaranması
- E) pulun meydana gəlməsi

132) Sual: İqtisadi siyasetin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir?

- A) Cavablardan biri düzdür.
- B) təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət,
- C) valyuta münasibətlərinin formallaşması
- D) Inteqrasiyanın yaranması
- E) Dünya iqtisadiyyatında V-VI əsrlərdə baş verən iqtisadi proseslər

133) Sual: İqtisadi siyasetin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir?

- A) təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət,
- B) Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni münasibətlərin formallaşması
- C) Cavablardan ikisi səhvdir
- D) Inteqrasiyanın yaranması
- E) Dünya iqtisadiyyatında XIII-X əsrlərdə baş verən iqtisadi proseslər

134) Sual: İqtisadi siyaset kateqoriyasının yaranması tarixi hansıdır?

- A) heç biri
- B) A.Smitin əmək dəyər nəzəriyyəsinin yaranması

- C) D.Rikardonun müqayisəli üstünlükler nəzəriyyəsinin yaranması
- D) beynəlxalq əmək bölgüsünün yaranması
- E) pulun meydana gəlməsi

135) Sual: İqtisadi siyasetin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir?

- A) Cavablardan ikisi səhvdir
- B) təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət,
- C) Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni münasibətlərin formalaşması
- D) dövlətin təminəcisi və təhsis edici rolunun zəifləməsi
- E) Dünya iqtisadiyyatında V-VI əsrlərdə baş verən iqtisadi proseslər

136) Sual: Iqtisadi siyasətə təsir faktorlarına aid deyildir.

- A) dəyişən təsərrüfat şəraiti və iqtisadi təfəkkür səviyyəsi.
- B) Əhalinin demoqrafik göstəriciləri
- C) istehsal-texniki potensial
- D) ölkənin qlobal maraqları
- E) Sadalanların hamısı düzdür.

137) Sual: Statusuna görə valyutaların aşağıdakı növlərindən hansı mövcud deyil?

- A) milli (ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş pul vahidi, buraxıldığı ölkənin ərazisində qanuni ödəmə vasitəsi);
- B) xarici (digər ölkələrin valyutalarında ifadə olunmuş əskinaslar, monetlər və tələblər, digər ölkələrin ərazilərində qanuni ödəmə vasitələri);
- C) beynəlxalq şərti (XİH);
- D) regional (avro);
- E) qapalı.

138) Sual: Aşağıdakı fikirlərin hansı düzgündür:

- A) Gəmrük tarifləri həmişə onu tətbiq edən ölkədə həyat səviyyəsinin yaxşılaşmasına kömək edir
- B) Əgər ölkə müəyyən əmtəə üzrə dünyada ən iri istehsalçı olaraq dünya qiymətlərinə təsir göstərə bilirsə, onda gəmrük tarifini elə səviyəyələşdirəmək olar ki, o həmin ölkəyə uduş gətirsin
- C) Həm idxal, həm də ixrac rüsumlarının tətbiqini ölkənin müdafiə qabiliyyətinin təminatı mövqeyi ilə əsaslandırmaq olar.
- D) İxrac rüsumları inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrə xasdır
- E) İdxal rüsumları ölkəyə çox əmtəə gətirməyə stimul verir

139) Sual: Bütün ölkələrin xarici ticarətinin məcmusunu əks etdirən beynəlxalq əmtəə-pul münasibətləri necə adlanır:

- A) Beynəlxalq bazarı
- B) Dünya bazarı
- C) Beynəlxalq ticarət
- D) Ümümdünya iqtisadi məkanı
- E) Xarici ticarət dövriyyəsi

140) Sual: Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- A) Beynəlxalq Valyuta Fondu
- B) Ümumdünya Ticarət Təşkilatı
- C) Beynəlxalq Gömrük Təşkilatı
- D) Ümumdünya Turizm Təşkilatı
- E) İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı**

141) Sual: Aşağıdakılardan biri milli valyuta sisteminin tərkib elementlərindən deyil:

- A) milli pul vahidi (milli valyuta)
- B) valyuta məhdudiyyətlərinin mövcudluğu və ya yoxluğu
- C) ölkənin beynəlxalq hesablaşmalarının həyata keçirilməsi qaydası
- D) milli valyuta bazarı və qızıl bazarı recimi
- E) valyuta paritetləri və məzənnələri mexanizmi**

142) Sual: Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir:

- A) birbaşa investisiyalar
- B) incinirinq xidmətləri**
- C) borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- D) iqtisadi kömək
- E) portfel investisiyaları

143) Sual: Aşağıdakılardan biri qeyri-tarif tənzimlənmənin gizli metodlarından deyil:

- A) dövlət alışları
- B) texniki maneələr
- C) vergi və yığımlar
- D) subsidiyalar**
- E) yerli komponentlərin olması tələbi

144) Sual: Aşağıdakılardan biri beynəlxalq valyuta sisteminin tərkib elementlərindən deyil:

- A) Milli və kollektiv ehtiyat valyuta vahidləri
- B) valyutaların qarşılıqlı dönerlilik şərtləri
- C) beynəlxalq hesablaşmaların formaları
- D) beynəlxalq valyuta bazarları və dünya qızıl bazarları recimi
- E) milli valyuta pariteti və valyuta məzənnəsinin formallaşması mexanizmi**

145) Sual: Aşağıdakı hansı variantda beynəlxalq iqtisadi integrasiyanın inkişaf mərhələlərinin ardıcılılığı pozulmuşdur:

- A) siyasi ittifaq**
- B) azad ticarət zonaları
- C) gömrük ittifaqı
- D) ümumi bazar
- E) iqtisadi və valyuta birliyi

146) Sual: Aşağıdakılardan biri milli valyuta sisteminin tərkib elementlərindən deyil:

- A) milli pul vahidi (milli valyuta)
- B) valyuta məhdudiyyətlərinin mövcudluğu və ya yoxluğu

- C) ölkənin beynəlxalq hesablaşmalarının həyata keçirilməsi qaydası
- D) milli valyuta bazarı və qızıl bazarı recimi
- E) valyuta paritetləri və məzənnələri mexanizmi

147) Sual:ÜTT-nin əsas vəzifəsi nədir:

- A) İEÖ üçün əlverişli ticarət şəraiti yaratmaq
- B) İqtisadi cəhətdən zəif olan ölkələrin xarici ticarət siyasetini formalasdırmaq
- C) Ticarət məhdudiyyətləri və gömrük tariflərinin liberallaşdırılmasından
- D) İEO-də gömrük tariflərinin yüksəldilməsi
- E) Üzvü olmayan ölkələrə qarşı proteksionist siyaseti dəstekləmək

148) Sual:Aşağıdakılardan biri valyutanın bazar məzənnəsinə təsir edən struktur amillərinə aid deyil:

- A) spekulyativ valyuta əməliyyatları
- B) ölkənin tədiyyə balansının vəziyyəti
- C) ayrı-ayrı ölkələrdə faiz dərəcələrinin müxtəlifliyi
- D) valyuta məzənnəsinin dövlət tənzimlənməsi
- E) iqtisadiyyatın açıqlıq dərəcəsi

149) Sual:Dünya valyuta sisteminin tərkibinə aid edilmir:

- A) valyutaların qarşılıqlı dönərlilik şəraiti
- B) milli valyuta pariteti
- C) dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar
- D) valyuta məzənnələri reciminin tənzimlənməsi
- E) valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimlənməsi

150) Sual:Dünya valyuta sistemi yaranmışdır:

- A) XIX - əsrin ortalarında
- B) XVII- əsr də
- C) XVIII - əsrin ortalarında
- D) XX - əsrin əvvəllərində
- E) XX - əsrin sonunda

151) Sual:Transformasiya dövrünün xüsusiyyətlərinə aiddir

- A) qiymətlərin artması
- B) sosial vəziyyətin yaxşılaşması
- C) valyutanın konvertasiyasının məcburiliyi
- D) xarici əlaqələrin genişlənməsi
- E) iqtisadi siyasetin stabilliyi

152) Sual:Transformasiya dövrünün əlamətlərinə aid deyil

- A) əhalinin demoqrafik keçid dövrü
- B) milli valyutanın stabilliyinin qorunmasının çətinləşməsi
- C) mülkiyyət münasibətlərinin dəyişməsi
- D) torpaq münasibətlərinin dəyişməsi
- E) qanunvericilik bazasının dəyişkənliyi

153) Sual: Transformasiya dövrü nədir?

- A) ilin fəsillərinin bir birini əvəzləməsi
- B) resursların bir sahədən digərinə transferi
- C) mülkiyyət münasibətlərinin dəyişməsi
- D) iqtisadi münasibətlər sisteminin dəyişməsi**
- E) heç biri

154) Sual: Davamlı inkişafın sərhədlərinə aiddir

- A) Iqtisadi sərhədlər
- B) Stabil inflasiya səviyyəsi
- C) ekoloci maksimum**
- D) Minumum əməkhaqqı
- E) gömrük sərhədləri

155) Sual: Valyuta məzənnəsinin müəyyənləşdirilməsi üçün baza kimi 70-ci illərin ortasına qədər istifadə edilmirdi:

- A) pul pariteti**
- B) BVF tərəfindən təsbit olunan qızıl paritet
- C) valyutaların qızıl tutumu
- D) qiymətlərin rəsmi miqyası
- E) valyuta mübadiləsi üçün qızıl ehtiyatları

156) Sual: İqtisadi siyasetin yaranmasını şərtləndirən əsas amillər hansılar hesab edilir?

- A) Dünya iqtisadiyyatında I-II əsrlərdə baş verən iqtisadi proseslər
- B) təsərrüfatçılıq fəaliyyətinin səmərəliliyinin artırılmasına yaranan zərurət,
- C) Dövlətlə digər sosial-iqtisadi fəaliyyət subyektləri arasında yeni münasibətlərin formallaşması
- D) dövlətin təminədici və təhsis edici rolunun güclənməsi
- E) Cavablardan biri səhvdir.**

157) Sual: Tədiyyə balansının kapitala əməliyyatlar və maliyyə əməliyyatları hesabında aşağıdakı belə bir maddə yoxdur:

- A) dövlət idarə edilməsi sektoru
- B) royalti və lisenziyalar üzrə mükafatlar**
- C) miqrantların transfertləri
- D) səhmdar kapitalı
- E) reinvestisiya olunmuş gəlirlər

158) Sual: Valyuta məzənnəsinin müəyyənləşdirilməsi üçün baza kimi 70-ci illərin ortasına qədər istifadə edilmirdi:

- A) pul pariteti**
- B) BVF tərəfindən təsbit olunan qızıl paritet
- C) valyutaların qızıl tutumu
- D) qiymətlərin rəsmi miqyası
- E) valyuta mübadiləsi üçün qızıl ehtiyatları

159) Sual:XİS-in növlərinə aid deyildir.

- A) stimullaşdırıcı
- B) qənaətcil**
- C) məhdudlaşdırıcı
- D) əvəzedici
- E) proteksionist

160) Sual:Ticarət siyasəti dövlətin digər sahə və sektorlarındakı siyasəti ilə bağlı deyildir:

- A) Ədalətli rəqabətin təmin edilməsi;
- B) Dövlət bütçəsinin formalaşması;
- C) Ayrı-ayrı sahələrdə istehsalın stimullaşdırılması;
- D) milli siyasət**
- E) Kənd təsərrüfatı siyasəti

161) Sual:İxracatın stimullaşdırılmasının əsas aləti hansıdır?

- A) İxracın lisenziyalasdırılması
- B) İxracın və ixrac kreditlərinin dövlət siğortası**
- C) İxracın dövlət tərəfindən kreditləşdirilməsi
- D) İxracın birbaşa subsidiyalasdırılması
- E) İxracatçılara informasiya və məsləhətlər verilməsi

162) Sual:BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir:

- A) hərbi əməkdaşlıq
- B) ölkələrin suverenliyinin təminatı
- C) gender problemi
- D) iqtisadi və sosial məsələlər üzrə əməkdaşlıq**
- E) mədəni və humanitar sahədə əməkdaşlıq

163) Sual:Aşağıdakı fikirlərin hansı düzgündür:

- A) Gömrük tarifləri həmişə onu tətbiq edən ölkədə həyat səviyyəsinin yaxşılaşmasına kömək edir
- B) Əgər ölkə müəyyən əmtəə üzrə dünyada ən iri istehsalçı olaraq dünya qiymətlərinə təsir göstərə bilirsə, onda gömrük tarifini elə səviyə-yələşdir-mək olar ki, o həmin ölkəyə uduş gətirsin**
- C) Həm idxal, həm də ixrac rüsumlarının tətbiqini ölkənin müdafiə qabiliyyətinin təminatı mövqeyi ilə əsaslandırmaq olar.
- D) İxrac rüsumları inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrə xasdır
- E) İdxal rüsumları ölkəyə çox əmtəə gətirməyə stimul verir

164) Sual:Qloballaşmanın milli təsərrüflərlərə təsiri

- A) Təkmil rəqabət şəraitində qırı-ayrı ölkələrin iqtisadi inkişafına müsbət təsir edir.
- B) Onun sayəsində istehasl miqyasında qənaət imkanları yaranır
- C) İstehsal faktorlarının dünyada yerləşməsinin səmərəliliyi artır
- D) İnkişaf etməkdə olan ölkələr daha çox fayda əldə edirlər**
- E) Stolper- Samuelson teoreminə görə istehsal faktorlarının qiymətləri bərabərləşir.

165) Sual: Milli iqtisadi təhlükəsizlik konsepsiyasının mahiyyətinə aid deyildir

- A) Milli gəlirin azalması
- B) Iqtisadi inkişafın rəqessiyası
- C) Valyutanın dönerliliyinə tələbin yüksəlməsi
- D) Daxili bazarda rəqabətin zəifləməsi
- E) Dövlət borçlarının artması

166) Sual: İqtisadi açıqlığın yaratdığı problemlərə aid deyildir

- A) Daxili bazarda yerli məhsullara rəqabətin zəifləməsi
- B) Xarici məhsulların daxili bazarda qiymətlərinin qalxması
- C) İqtisadi təhlükəsizliyin güclənməsi ehtimalının artması
- D) Milli valyutanın dönerliliyinin zəifləməsi
- E) Heç biri

167) Sual: İqtisadi açıqlığın yaratdığı üstünlüklərə aiddir. Səhv cavab hansıdır?

- A) Gömrük xərclərinə qənaət
- B) Əmtəələrin hərəkətinin asanlaşması
- C) Xidmətlərin asanlaşması
- D) İnsanların hərəkətinin asanlaşması
- E) İqtisadi integrasiyanın stimullaşdırılması

168) Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir

- A) Rikardo -Mill modeli
- B) Xekşer-Samuelson modeli
- C) Neoliberal model
- D) Amerikan modeli
- E) heç biri

169) Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir

- A) Merkantilist modeli
- B) Klassik model
- C) Neotexnoloci model
- D) Mürəkkəb model
- E) Sadə model

170) Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir

- A) Marşall modeli
- B) Xekşer-Olin modeli
- C) Neoliberal model
- D) Stolper-Samuelson modeli
- E) Erxard modeli

171) Sual: Beynəlxalq əmək bölgüsü modellərinə aiddir

- A) Rikardo modeli
- B) Smit modeli

- C) Neotklassiki model
- D) Mill modeli
- E) Leontyev modeli

172) Sual: Devalvasiya iqtisadiyyata necə təsir göstərir?

- A) Milli gəlir azalır;
- B) Ixracın real həcmini azaldır;
- C) İdxalın həcmini artırır;
- D) İşsizliyin səviyyəsi artır;
- E) İnflyasiyanın səviyyəsi azalır.

173) Sual: Devalvasiya iqtisadiyyata necə təsir göstərmir?

- A) Milli gəliri artırır;
- B) Ixracın real həcmini artırır;
- C) İdxalın həcmini azaldır;
- D) Yeni iş yerləri yaranır;
- E) İnflyasiyanın səviyyəsi azalır.

174) Sual: Ticarət siyasəti alətlərinin təsnifləşdirmə meyarlarına aid deyildir.

- A) Tətbiq sferası;
- B) İqtisadi təsir mexanizmləri üzrə;
- C) Rəqabət mühitinə təsir məqsədlərinə görə;
- D) gəlinin həcmindən görə**
- E) Ölkələr arası öhdəliklərə görə

175) Sual: Ölkənin, beynəlxalq əmək bölgüsündə iştirakı üçün, əlverişli şəraitin təmin olunması istiqamətlərinə aid deyildir.

- A) dövlətin daxili bazarda rəqabəti prosesinə müdaxiləsi
- B) xarici malların daxili bazara daxil olmasını məhdudlaşdırılması
- C) xarici dövlətlərin daxili bazarlarını qoruma tədbirlərinin neytrallaşması
- D) xarici dövlətlərin daxili bazarlarını qoruma tədbirləri diskriminasiya xarakteri olduqda, neytrallaşmasını.
- E) milli istehsalın sürətli inkişafının təmin edilməsi**

176) Sual: Ticarət recimi aşağıdakılardan ehtiva etmir.

- A) xarici mal və xidmətlərin qiymətlərinin formalaşması.**
- B) mal və xidmətlərin daxili bazara buraxılmasının tənzimlənməsi
- C) milli məhsul və xidmətlərin xarici bazarlara buraxılması üçün, tətbiq edilən tədbirlər kompleksidir
- D) ölkənin beynəlxalq iqtisadi münasibətlər sisteminə səmərəli qoşulması,
- E) ölkənin beynəlxalq əmək bölgüsünün imkanlarından daha çox faydallanması

177) Sual: Dünya iqtisadi nizamına daxil deyildir.

- A) beynəlxalq valyuta sistemi
- B) dünya ticarət sistemi
- C) beynəlxalq vergi qoyma prinsipləri

D) ikiqat vergi qoymadan qaçma prinsipi

E) TRİİPS sənədlər paketi

178) Sual:Dünya təsərrüfatının əsas sistem yaradıcı elementidir

A) transmilli şirkətlər

B) iri korporasiyalar

C) Dünya bazarı

D) Neft-qaz ehtiyatları.

E) Milli dövlətlər

179) Sual:Dünya təsərrüfatı mexanizmi aşağıdakı əlamətlərlə xarakterizə edilmir.

A) mülkiyyətin reallaşdırılması sistemidir.

B) Məhsuldar qüvvələrin istifadəsi sistemidir.

C) Dünya təsərrüfatının nisbətlərinin tənzimlənməsi sistemidir

D) İstehsal münasibətləri ilə məhsuldar qüvvələrin arasındaki ziddiyətlərin həlli sistemidir

E) Ölkələr arası mübahisələrin həlli sistemidir

180) Sual:Qarşılıqlı asılılığın əlamətləri

A) Təsərrüfatçılığın beynəlmiləlləşməsi qarçılıqlı asılılığı gücləndirir

B) Qarşılılı asılılıq məcmu tələbin artmasını srimullaşdırır.

C) Qarşılıqlı asılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə ÜDM-in artımı idxləçi ölkələrdə daxili istehsalı artırır.

D) Qarşılıqlı asılılıq şəraitində iqtisadi güc ,gəliri ucuz işçi qüvvəsindən daha çox artırır

E) Qarşılıqlı asılıq iqtisadi təhlükəsizliyi gücləndirir.

181) Sual:Beynəlxalq valyuta mühasibələrinin sürətli inkişafını şərtləndirən əsas amil hansıdır:

A) beynəlxalq münasibətlərin mürəkkəbləşməsi

B) dünya bazarının və dünya təsərrüfat əlaqələri sisteminin formallaşması

C) elmi-texniki tərəqqinin inkişafı

D) coğrafi kəşflər

E) integrasiya bloklarının yaranması

182) Sual:Tədiyyə balansına hansı amil birbaşa təsir göstərmir?

A) real ÜDM-in dəyişməsi

B) infliyasiyanın nisbi tempi

C) faiz dərəcələrinin nisbi səviyyəsi

D) dövlətin daxili istehsalı subsidiyalasdırması siyasəti

E) valyuta kursu

183) Sual:Kapital ixracında biznes subyektinin əsas məqsədi nədir?

A) beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi

B) inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi

C) mənfəətin maksimumlaşdırılması

D) bazar iqtisadiyyatının prinsiplərinin yayılması

E) şirkətin məhsullarının xarici bazarlarda reklam etdirilməsi

184) Sual:Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- A) Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
- B) xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
- C) ixrac olunan kapitalın üzərində nəzarətin təmin olunması**
- D) kapitalın texnologiya formasında ixrac edilməsi
- E) kapitalın pul şəklində ixrac edilməsi

185) Sual:II Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq 1970-ci illərin əvvəllərinə kimi hansı beynəlxalq valyuta sistemi fəaliyyət göstərmişdir,

- A) dollar sistemi
- B) Bretton-Vuds valyuta sistemi**
- C) Üzən valyuta sistemi
- D) qızıl-deviz sistemi
- E) Avropa valyuta sistemi

186) Sual:Yamayka valyuta sistemi çərçivəsində hansı valyutaya bir sıra valyutalarla yanaşı ehtiyat valyuta statusu verilmişdir:

- A) rus rubluna
- B) hind rupisinə
- C) kanada dollarına
- D) yapon iyenəsinə**
- E) misir funtuna

187) Sual:Valyuta bazarının konyukturu aşağıdakılardan hansından asılı deyil?

- A) xarici valyutaya olan tələb və təklifdən; dividendlərin ödənilməsi, borcların, kreditlərin geri qaytarılması üzrə öhdəlikləri olan fiziki və hüquqi şəxslərdən;
- B) əmtəə və xidmətlərə görə xarici valyuta əldə etmiş və həmin valyutanı realizə etməyə çalışan ixracatçılardan;
- C) əmtəə və xidmətlərə görə ödəmələri həyata keçirməli olan və buna görə də xarici valyuta almağa çalışan idxlətçilərdən;
- D) fraxta, yüklerin sigorta edilməsinə, broker və bank komissiyalarına görə valyuta əldə etmiş ticarət şirkətlərindən, sigorta cəmiyyətlərindən və banklardan;
- E) İşçi qüvvəsinin miqrasiyasından.**

188) Sual:Xarici valyutanın və müxtəlif valyuta dəyərlilərinin alqı-satqısı üzrə əməliyyatlar nəticəsində yaranmış sabit iqtisadi və təşkilati münasibətlər sistemi necə adlanır?

- A) Valyuta klirinqi;
- B) Valyuta tənzimlənməsi;
- C) Qiymətli kağızlar bazarı;
- D) Valyuta bazarı;**
- E) Valyuta dəhlizi.

189) Sual:Valyuta məzənnəsi beynəlxalq iqtisadi münasibətlərə hansı təsiri göstərmir?

- A) valyuta məzənnəsi hər hansı bir ölkənin istehsalçılarına əmtəənin istehsal xərclərinin dünya qiymətləri ilə müqayisə etməyə imkan verir və buna görə də, xarici iqtisadi əlaqələrin həyata

- keçirilməsi zamanı orientir rolunu oynayır;
- B) valyuta məzənnəsi ölkənin iqtisadi vəziyyətinə birbaşa təsir göstərir və bu da özünü xüsusilə tədiyə balansının vəziyyətində göstərir;
- C) valyuta məzənnəsi dünya istehsalının nəticələrinin ölkələr arasında yenidən bölgüsünə təsir göstərir;
- D) iqtisadi fəaliyyətin maliyyə nəzicələrini proqnozlaşdırmağa imkan verir;
- E) Valyuta məzənnəsi subsidiyaların verilməsinə şərait yaradır.

190) Sual: Valyuta məzənnəsi aşağıdakı amillərdən hansından birbaşa asılı deyil?

- A) valyutaların alıcılıq qabiliyyəti;
- B) beynəlxalq ödəmələrin güclənməsi və ya zəifləməsi;
- C) valyuta bazarının konyukturası;
- D) valyutaya etibarın dərəcəsi;
- E) Ölkədəki vergi yükü.

191) Sual: Valyuta məzənnəsi aşağıdakı amillərdən hansından birbaşa asılı deyil?

- A) ölkənin makroiqtisadi göstəriciləri;
- B) inflasiyanın səviyyəsi və inflasiya gözləntiləri;
- C) ölkənin tədiyə balansının vəziyyəti;
- D) sosial təminatın səviyyəsi;
- E) faiz dərəclərinin səviyyəsi;

192) Sual: Valyuta bazarına çıxarkən iqtisadi subyektlərin müxtəlif məqsədlərinə hansı aid deyil?

- A) beynəlxalq hesablaşmaların fasiləsiz həyata keçirilməsi (müəssisələr, bankların müştəriləri);
- B) xarici valyuta ehtiyatlarının strukturunun diversifikasiyası və onların artırılması (kommersiya, mərkəzi banklar);
- C) valyuta məzənnələrində və müxtəlif borc öhdəlikləri üzrə faiz dərəcələrində olan fərqlər formasında gəlirin əldə edilməsi (müəssisələr, kommersiya bankları);
- D) valyuta siyasetinin həyata keçirilməsi (mərkəzi banklar, xəzinədarlıqlar), valyuta və kredit risqlərindən sığorta;
- E) Əmtəə və xidmətlərin ixracının təşkili.

193) Sual: İnkışaf etmiş əsas ölkələrdə valyuta bazarlarının meydana gəlməsi səbəblərinə aşağıdakılardan hansı aid deyil?

- A) beynəlxalq hesablaşmaların kredit vasitələrinin geniş yayılması;
- B) əlaqələri sadələşdirən rabitə vasitələrinin inkışafi;
- C) cari hesablar üzrə valyuta məhdudiyyətlərinin olmaması.
- D) banklar arasında müxbir münasibətlərin qurulması;
- E) barter əməliyyatlarının həcmiin artması.

194) Sual: İnkışaf etmiş əsas ölkələrdə valyuta bazarlarının meydana gəlməsi səbəblərinə aşağıdakılardan hansı aid deyil?

- A) beynəlxalq iqtisadi münasibətlərin müntəzəm inkışafi;
- B) bank kapitalının yüksək dərəcədə təmərküzləşməsi və mərkəzləşməsi;
- C) dünya valyuta sisteminin formallaşması, banklar arasında müxbir münasibətlərin qurulması;
- D) bu ölkələrdə maliyyə böhranlarının baş verməsi;

E) beynəlxalq hesablaşmaların kredit vasitələrinin geniş yayılması.

195) Sual: Beynəlxalq likvidliyin strukturuna aşağıdakı komponentlərdən hansı aid deyil?

- A) ölkənin rəsmi valyuta ehtiyatları;
- B) rəsmi qızıl ehtiyatları;
- C) BVF-də ehtiyat mövqe;
- D) XİH-də olan hesablar;
- E) dövriyyədəki pul kütləsi.

196) Sual: Müasir valyuta bazarları üçün aşağıdakı xüsusiyyətlərdən hansı xarakterik deyil?

- A) Bağlanan sazişlərin ümumi kütləsində transsərhəd əməliyyatların üstünlük təşkil etməsi;
- B) Əməliyyatların həcminin artması;
- C) Valyuta əməliyyatlarında ABŞ dollarının üstünlük təşkil etməsi;
- D) İştirakçıların qlobal əhatəsi;
- E) Əməliyyatların həcminin kəskin azalması.

197) Sual: Dünya valyuta bazarında valyuta məzənnəsinin formallaşmasına təsir edən amillərdən hansı uzunmüddətli deyil?

- A) Ölkədə əmək məhsuldarlığının səviyyəsi; Ölkədə əmək məhsuldarlığının səviyyəsi;
- B) ÜMM-un uzunmüddətli artım tempi;
- C) Ölkənin dünya ticarətində və xarici investisiyalarda yeri və rolü;
- D) Faiz dərəcəsi;
- E) Ölkənin ixrac kvotası.

198) Sual: İqtisadi siyasetin əsas vəzifə və problemlərinə aşağıdakılar aiddir:

- A) İqtisadi sistemin məhsuldarlığının və resursların bölgüsünün səmərəliliyinin təmin edilməsi.
- B) Resursların yenidən bölgüsünün səmərəliliyi və nəticəliliyinin təmin olunması.
- C) Dövlət xərclərinin maliyyələşdirilməsi və dövlət bütçəsinin formalşdırılması.
- D) a,b,c;
- E) a, b.

199) Sual: İctimai seçim nəzəriyyəsinin mahiyyətini təşkil edir

- A) konstitusiyalı iqtisadiyyat
- B) metodoloji fərdilik
- C) iqtisadi insan konsepsiyası;
- D) hamısı
- E) siyaset mübadilədir

200) Sual: Müasir ictimai seçim nəzəriyyəsinini əsasını qoyanlar

- A) C.Byukenen, D.Müller ,Q.Tallo, M.Olson, Erxard
- B) Samuelson, Smit, Rikardo, Q.Tallo, M.Olson,
- C) Keyns, C.Byukenen, D.Müller ,Samuelson, Smit, Rikardo,
- D) Keyns, C.Mill, D.Müller ,P.Kruqman, Smit, U.Petti
- E) heç biri

201) Sual:Dövlətin iqtisadi inkişafdakı rolunun tədqiqində aşağıdakılardan mühüm rol oynamışdır.
Hansı cavab düz deyildir?

- A) Marşal, Valras, Masolla, Viksel, N.Kaldar
- B) T.Sitovski, Valras, E.Mindol, Viksel, Keyns
- C) E.Mindol, Valras, Masolla, Viksel, Keyns
- D) Masolla A.Berson, Viksel, Keyns ,E.Mindol
- E) T.Sitovski, Valras, E.Mindol, Viksel, Keyns

202) Sual:Hansı düz deyil?

- A) İqtisadi inkişafın sürətlənməsi nəticəsində, siyasi iqtisadın klassikləri kapitalizmdə sərvətlərin mənbəyini mübadilə sferasında axtarırdı.
- B) “klassik” siyasi iqtisadçılar bilavasitə istehsal prosesini tədqiq etməyə üstünlük verirdilər.
- C) A.Smit “bölgü münasibətlərini”, S. de Sismondi “kapitalist sərvətinin istehsalı və yiğimi şərtlərini”, D.Rikardo istehlak münasibətlərini əsas tədqiqat obyektiinə çevirmişdi.
- D) C. Mill vergi qoymaının prinsiplərinin təhlilini vermişdir.
- E) Hamısı.

203) Sual: Merkantilizmin iqtisadi siyasət baxımından əsas xüsusiyyətləri nələrdir?

- A) kapitalizmin yaranması ilə meydana gəlməsi
- B) tədqiq obyektiinin istehsal sferası olması
- C) tədqiq obyektiinin mübadilə sferası olması
- D) inkişafın əsasının ticarətdə olması
- E) bir cavab səhvdir.

204) Sual:Siyasi iqtisadın ilk məktəbi – merkantilizmin iqtisadi siyasət baxımından əsas xüsusiyyətləri nələrdir?

- A) kapitalizmin yaranması ilə meydana gəlməsi
- B) tədqiq obyektiinin istehsal sferası olması
- C) tədqiq obyektiinin mübadilə sferası olması
- D) inkişafın əsasının ticarətdə olması
- E) iki cavab səhvdir.

205) Sual:Iqtisadi siyasət hansı faktorların təsiri ilə formalasdırılmalıdır?

- A) Iqtisadi siyasət həmişə iki mühüm faktorun təsiri altda formalasdırılır: daima dəyişən təsərrüfat şəraiti və iqtisadi təfəkkür səviyyəsi.
- B) İqtisadi siyasət ölkənin reallıqları ilə uzlaşdırıldılmalıdır
- C) Sadalanların hamısı düzdür
- D) İqtisadi siyasət siyasi qüvvələr nisbətini , istehsal-texniki potensial, sosial şərait, idarəetmədə mövcud institutsional qaydaları və s. nəzərə almalıdır .
- E) Sadalanların heç biri düz deyil.

206) Sual:Rasional iqtisadi təfəkkürün formalasdırılması nələri ehtiva edir?

- A) azad rəqabət şəraitində dövlətin vəzifəsinin qavranılması
- B) Cavablardan biri səhvdir
- C) insanların rasional həlli axtarmalı olduqları “cərcivənin” yaradılması
- D) firmaların gəlirinin maksimumlaşdırılmasının dərk edilməsidir

E) təsərrüfat subyektlərinin özlərinin rasional həlli axtarmalı olduqları “cərcivənin” yaradılması

207) Sual: Beynəlxalq ticarətdə məhdudiyyətlərin tətbiqi prinsiplərinə aid deyildir

- A) Ölkələr arasında bərabər və ədalətli rəqabət şəraitinin saxlanması
- B) Beynəlxalq mübadilənin iştirakçıları üçün hədsiz ağır ticarət məhdudiyyətlərinin tətbiq olunmaması
- C) Ticarət məhdudiyyətlərinin stabilliyi və transperantlığı
- D) Ticarət məhdudiyyətlərinin proqnozlaşdırıla bilən olması
- E) azad ticarətin təmin edilməsi

208) Sual: Xarici ticarət ölkənin

- A) İqtisadi gücünü artırır
- B) Milli gəlirini artırır
- C) hərbi qüdrətini artırır
- D)** rəqabət qabiliyətini yüksəldir
- E) rəqabətə dözümlüyü zəiflədir

209) Sual: Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti nədir?

- A) BİM xarici əlaqələr sistemidir
- B) BİM maddi nemətlərin bölgüsü və mübadiləsi üzrə təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlər sistemidir.
- C)** BİM maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.
- D) BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir.
- E) BİM maddi nemətlərin istehsalı və istehlakı üzrə müxtəlif ölkələrin arasında qarşılıqlı münasibətlər sistemidir.

210) Sual: Xarici ticarət hansı əlamətlərə malik deyildir?

- A) ticarət konfliktləri yaradır
- B) ölkələrarası ziddiyətlər yaradır
- C) yerli istehsalı artırır
- D)** rəqabəti yox edir
- E) istehsalın səmərəliliyini artırır

211) Sual: Xarici iqtisadi siyasətin (XİS) mahiyyəti

- A) XİS ölkənin iqtisadi siyasətinin tərkib hissəsidir
- B)** XİS ölkədə iqtisadi resurslardan istifadənin səmərəliliyinin artırılması vasitəsidir
- C) XİS iqtisadi integrasiya alətidir
- D) XİS ölkədə çatışmayan resursların əldə edilməsi vasitəsidir
- E) XİS Beynəlxalq təşkilatlarla münasibət formasıdır.

212) Sual: Xarici iqtisadi siyasətin (XİS) mahiyyəti

- A) XİS xarici iqtisadi fəaliyyət mexanizmidir
- B) XİS dövlətin digər ölkələrlə iqtisadi əlaqələrini öyrənir
- C) XİS xarici ticarət əlaqələrinin məcmusudur

D) XİS beynəlxalq münasibətlərin formasıdır

E) Düz cavab yoxdur

213) Sual:Bazar iqtisadiyyatının inkişafının tarixi mərhələlərinin əsas xüsusiyyətlərinə aid deyildir.

A) əmtəə mübadiləsinin sadə formalarının meydana gəlməsi

B) Maşınlı istehsala malik təsərrüfatlarının yaranması

C) beynəlxalq ixtisaslaşmanın yaranması

D) Bir cavab

E) dünya bazarının yaranması

F) əkinçiliyin yaranması

214) Sual:Bazar iqtisadiyyatının inkişafının tarixi mərhələlərinin əsas xüsusiyyətlərinə aid deyildir.

A) əmək bölgüsünün sadə formalarının meydana gəlməsi

B) milli dövlətlər cərcivəsində bazar təsərrüfatlarının yaranması

C) dünya bazarının yaranması

D) əkinçiliyin yaranması

E) iki cavab

215) Sual:Qərar qəbulunda iki alternativdən birinin seçilməsi Errounun (Arrow) Qeyri – mümkünlük teoreminə görə, hansı halda mümkünzsüzdür.

A) Bütün şəxslərin səs hüququ var və bu diktaturanı mümkünzsüz edir;

B) Yalnız bu iki alternativə münasibətdə üstünlük vermə kollektiv qərar qəbulunu müəyyənləşdirir

C) Qərar qəbul edənlərin üstünlük vermələrinin bütün kombinasiyaları mümkündür

D) Əgər bütün fəndlər II varianta nisbətən I varianta üstünlük verirlərsə, reallaşdırılmalıdır (“pareto - meyari”).

E) Yuxarıdakıların hamısının eyni zamanda mövcudluğu şəraitində.

216) Sual:Bazar iqtisadiyyatının inkişafının tarixi mərhələlərinin əsas xüsusiyyətlərinə aid deyildir.

A) əmək bölgüsünün sadə formalarının meydana gəlməsi

B) beynəlxalq miqyasda bazar təsərrüfatlarının yaranması

C) mürəkkəb beynəlxalq kooperasiya formalarının yaranması

D) əkinçiliyin yaranması

E) üç cavab

217) Sual:İqtisadi siyasetin əsas vəzifə və problemlərinə aşağıdakılar aiddir:

A) Ətraf mühitin qorunması və ekoloci tarazlığın təmin edilməsi.

B) İqtisadi sistemin məhsuldarlığının səmərəliliyinin təmin edilməsi.

C) hamısı

D) İqtisadiyyatda stabilliyin, inkişafın davamlılığı və tarazlığı

E) heç biri

218) Sual:Keyns nəzəriyyəsinə xas deyildir.

A) bazar “səmərəli tələbi” təmin edə bilir

B) dövlətin stimullaşdırıcı fəaliyyəti vacibdir

C) iqtisadi siyasetdə pul – kredit və büdcə siyaseti önemlidir.

- D) bazar ideal özünütənzimləyən mexanizm deyildir
E) xüsusi investisiya və istehlak xərclərinin artımını stimullaşdırmalıdır

219) Sual:Keyns nəzəriyyəsinə xas deyildir.

- A) bazar “səmərəli tələbi” təmin edə bilmir
B) dövlətin stimullaşdırıcı fəaliyyəti vacibdir
C) iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmlı deyildir
D) bazar ideal özünütənzimləyən mexanizm deyildir
E) xüsusi investisiya və istehlak xərclərinin artımını stimullaşdırmalıdır

220) Sual:İqtisadi açıqlığın yaratdığı problemlərə aiddir. Səhv cavab hansıdır?

- A) Daxili bazarda yerli məhsullara rəqabətin yüksəlməsi
B) Dünya bazarında qiymətlərinin aşağı düşməsi
C) Daxili istehsalın ixrac yönümlüyünün yüksəlməsi
D) Iqtisadi təhlükəsizliyin zəifləməsi ehtimalının artması
E) Milli valyutanın dönərliliyinə tələbin yüksəlməsi

221) Sual:Milli iqtisadi təhlükəsizlik konsepsiyasının mahiyyətinə aid deyildir

- A) Iqtisadi fəaliyyət sübyektlərinin gəlirlərinin azalması
B) Iqtisadi inkişafın sürətlənlənməsi
C) Valyutanın dönərliliyinə tələbin yüksəlməsi
D) Daxili bazarda rəqabətin güclənməsi
E) Dövlət borçlarının artması

222) Sual:Keyns nəzəriyyəsinə xas deyildir.

- A) bazar ideal özünütənzimləyən mexanizmdir
B) dövlətin iqtisadiyyata müdaxiləsi vacib deyildir
C) investisiya və istehlak xərclərinin artımı xüsusi stimullaşdırılmamalıdır
D) heç biri
E) hamısı

223) Sual:Keyns nəzəriyyəsinə xas deyildir.

- A) bazar “səmərəli tələbi” təmin edə bilir
B) dövlətin iqtisadiyyata müdaxiləsi vacib deyildir
C) iqtisadi siyasətdə pul – kredit və büdcə siyasəti önəmlı deyildir.
D) hamısı
E) heç biri

224) Sual:Dövlətin iqtisadi inkişafdakı rolunun tədqiqində aşağıdakılardan mühüm rol oynamışdır. Hansı cavab düzdür?

- A) Marşal, Valras, Masolla, Viksel, N.Kaldar
B) T.Sitovski, E.Mindol, Viksel, Keyns, Marşal
C) E.Mindol, Valras, Masolla, Viksel, Keyns
D) Masolla A.Berson, Viksel, Marşal, E.Mindol
E) T.Sitovski, Marşal, E.Mindol, Viksel, Keyns

225) Sual:Aşağıdakılardan valyutanın bazar məzənnəsinə təsir edən konyuktur amillərinə aid deyil:

- A) valyuta bazarlarının fəaliyyəti
- B) böhranlar, müharibələr, təbii fəlakətlər
- C) valyuta məzənnəsinin dövlət tənzimlənməsi**
- D) siyasi və iqtisadi proqnozlar
- E) spekulyativ valyuta əməliyyatları

226) Sual:Aşağıdakılardan biri valyutanın bazar məzənnəsinə təsir edən struktur amillərinə aid deyil:

- A) spekulyativ valyuta əməliyyatları
- B) ölkənin tədiyyə balansının vəziyyəti
- C) ayrı-ayrı ölkələrdə faiz dərəcələrinin müxtəlifliyi
- D) valyuta məzənnəsinin dövlət tənzimlənməsi**
- E) iqtisadiyyatın açıqlıq dərəcəsi

227) Sual:Aşağıdakılardan hansı iqtisadiyyatın açıqlıq dərəcəsini müəyyənləşdirən göstəricilər qrupuna aid deyil:

- A) idxlal kvotası
- B) birbaşa investisiyaların həcmi
- C) ölkə ixracının 3 əsas partnyor üzərində cəmləşməsi
- D) ümumi işçi qüvvəsinin həcmində xaricdə işləyənlərin payı**
- E) ölkə iqtisadiyyatının kapitallaşma səviyyəsi

228) Sual:Aşağıdakılardan yalnız biri istehsalın beynəlxalq ixtisaslaşması-nın əsas formalarındandır:

- A) Texnoloci və ya mərhələli ixtisaslaşma**
- B) sahələrarası ixtisaslaşma
- C) ayrı-ayrı müəssisələrin ixtisaslaşması
- D) sahədaxili ixtisaslaşma
- E) ayrı-ayrı ölkələrin ixtisaslaşması

229) Sual:Valyutası ehtiyat valyutası sayılan emitent ölkənin hansı üstünlükləri vardır:

- A) valyuta məhdudiyyəti tətbiq etmək lüzumunun olmaması
- B) tədiyyə balansının kəsirini milli valyuta ilə bağlamaq imkanı**
- C) daxili iqtisadi siyasətin xarici tarazlıq məqsədinə tabe edilməsi
- D) valyutanın devalvasiyasına məcbur olmamaq
- E) valyuta revalvasiyasına məcbur olmamaq

230) Sual:Aşağıdakılardan biri ölkənin BəB-də iştirakına təsir edən amillərdən deyil:

- A) Ölkənin orta ölçülü müəssisələrinin zəif inkişafı**
- B) Ölkənin daxili bazarının həcmi
- C) Ölkənin iqtisadi inkişaf səviyyəsi
- D) Ölkənin təbii resurslarla təminatı
- E) Ölkə iqtisadiyyatının strukturunda sənayenin baza sahələrinin xüsuslu çəkisi

231) Sual:Tədiyyə balansına hansı amil birbaşa təsir göstərmir?

- A) real ÜDM-in dəyişməsi
- B) infliyasiyanın nisbi tempi
- C) faiz dərəcələrinin nisbi səviyyəsi
- D)** dövlətin daxili istehsalı subsidiyalasdırması siyasəti
- E) valyuta kursu

232) Sual:Valyutası ehtiyat valyutası sayılan emitent ölkənin hansı üstünlükləri vardır:

- A) valyuta məhdudiyyəti tətbiq etmək lüzumunun olmaması
- B)** tədiyyə balansının kəsirini milli valyuta ilə bağlamaq imkanı
- C) daxili iqtisadi siyasətin xarici tarazlıq məqsədinə tabe edilməsi
- D) valyutanın devalvasiyasına məcbur olmamaq
- E) valyuta revalvasiyasına məcbur olmamaq

233) Sual:Ticarət siyasəti dövlətin digər sahə və sektorlarındakı siyasəti ilə bağlı deyildir

- A) davamlı inkişafın təmin edilməsi
- B) sənayeləşdirmənin gücləndirilməsi;
- C) iqtisadi integrasiyanın inkişafı;
- D)** Valyuta və pul- kredit siyasəti
- E)** sosial siyaset

234) Sual:Tədiyyə balansının aşağıdakı hesablarından biri həm də tarazlaşdırıcı əməliyyatlar hesabı adlanır:

- A) Cari əməliyyatlar hesabı
- B) Kapital hesabı
- C) Statistik fərqlər hesabı
- D)** Rəsmi rezervlər hesabı
- E) Xidmət idxalı və ixracı hesabı

235) Sual:Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi hansıdır:

- A) Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər
- B) Ayrı-ayrı ölkələrdə istehlakın səviyyəsindəki fərqlər
- C) Dövlətlərin xarici iqtisadi siyasətindəki fərqlər
- D) Milli iqtisadiyyatın strukturundakı xüsusiyyətlər
- E)** Müxtəlif ölkə hökümətləri tərəfindən həyata keçirilən proteksionizm siyasəti

236) Sual:Qısamüddətli kapital ...

- A)** 1 ildən az müddətə adətən ticarət kreditləri formasında verilən vəsaitdir;
- B) 1 ildən artıq müddətə birbaşa və portfel investisiyaları, həmçinin dövlət kreditləri formasında qoyuluşdur;
- C) 5 ildən artıq müddətə yalnız dövlət kreditləri formasında qoyuluşdur;
- D) 10 ildən artıq müddətə yalnız birbaşa investisiyalar formasında qoyuluşdur;
- E) 3 ildən artıq müddətə yalnız portfel investisiyaları formasında qoyuluşdur.

237) Sual:Leon Valrasın qaydası na görə:

- A) Ölkənin ixracının həcmi aktivlərin xalis satışına bərabərdir;
- B) Ölkənin idxalının dəyəri ixracın dəyərinin, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir;**
- C) İxracdan aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəmini çıxdıqda idxalın həcmi alınır;
- D) Ölkənin idxalının həcmi xarici ticarət saldosunun, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin cəminə bərabərdir;
- E) Ölkənin xarici ticarətinin həcmi onun ixracının, idxalının, aktivlərin xalis xarici satışının və onlar üzrə faizlərin məbləği çıxılmaqla cəminə bərabərdir.

238) Sual:Kapital ixracı ölkə iqtisadiyyatına nə kimi təsir göstərmir?

- A) İstehsal olunan əmtəələrin dünya bazarında rəqabət qabiliyyətinin artmasına gətirib çıxarır;
- B) İdxalatçı ölkələrin texniki potensialını yüksəldir;
- C) Ölkədə məşgulluğun artmasına gətirib çıxarır;
- D) İstehsal vasitələrinin yenilənməsini təmin edir;
- E) Xaricdən ölkəyə kapital axınının qarşısını alır.**

239) Sual:Valras qanununa görə dünya ticarətindəki disbalans nə ilə kompensasiya edilməlidir?

- A) İşçi qüvvəsinin hərəkəti ilə;
- B) Kapitalın hərəkəti ilə;**
- C) İstehsalın həcminin artması ilə;
- D) Qızıl-valyuta ehtiyatlarının artımı ilə;
- E) İstehlakın həcminin azalması ilə;

240) Sual:C.Keyns fərz edirdi ki, investisiyaların miqdarı hər şeydən əvvəl növbətidən asılıdır:

- A) qiymətlərin səviyyəsi;
- B) gəlirin ölçüsü;
- C) kapitalın məhdud səmərəliliyi;
- D) faiz qoyuluşu.
- E) sərəncamda olan gəlirin miqdarı;**

241) Sual:Gömrük birliyinin funksiya göstərməsinin daaha sonrakı mərhələlərində meydana gələn iqtisadi nəticələr necə adlanır?

- A) Makroiqtisadi effektlər;
- B) Zaman laqı;
- C) Dinamik effektlər;**
- D) Statik effektlər;
- E) Multiplikator effekti.

242) Sual:Hansı amil konyunktur formalaşdırın deyil:

- A) bazarın inhisarlaşma dərəcəsi
- B) siyasi amillər
- C) fors-macor halları**
- D) texnologici amillər
- E) bazarın dövlət tənzimlənməsi

243) Sual: İnkişaf etməkdə olan ölkələrin xarici borcları XX əsrin sonuna:

- A) artmışdır
- B) sabit qalmışdır
- C) azalmışdır
- D) azalmağa doğru meylli idi
- E) çox cüzi idi

244) Sual: Nəticələri dünya bazارında reallaşdırılan müəyyən istehsal fəaliyyəti növləri üzrə ölkələrin ixtisaslaşması:

- A) BƏB deməkdir
- B) beynəlxalq integrasiya deməkdir
- C) beynəlxalq kooperasiya deməkdir
- D) istehsalın beynəlxalq təmərküzləşməsi deməkdir
- E) beynəlxalq ixtisaslaşma deməkdir

245) Sual: Ortamüddətli və uzunmüddətli kapital ...

- A) 6 aya kimi olan müddətə yalnız portfel investisiyaları formasında kapital qoyuluşudur;
- B) 1 ildən artıq müddətə birbaşa və portfel investisiyaları, həmçinin dövlət kreditləri formasında qoyuluşdur;
- C) 5 ildən artıq müddətə yalnız dövlət kreditləri formasında qoyuluşdur;
- D) 10 ildən artıq müddətə yalnız birbaşa investisiyalar formasında qoyuluşdur;
- E) 3 ildən artıq müddətə yalnız portfel investisiyaları formasında qoyuluşdur.

246) Sual: Avropa Birliyinin yaradılmasının birinci mərhələsi hansı illəri əhatə edirdi?

- A) 1949 – 1959;
- B) 1951 – 1957;
- C) 1945 – 1955;
- D) 1948 – 1958;
- E) 1946 – 1956.

247) Sual: İnkişaf etməkdə olan ölkələrin iqtisadi integrasiya etməsinə maneçilik törədən zəiflədici amillərə hansı aid deyil?

- A) Hər bir ölkənin daxili iqtisadi vəziyyəti ilə bağlı amillər (məhsuldar qüvvələrin inkişafının aşağı səviyyəsi, monomədəniyyət və s.);
- B) Siyasi qeyri-sabitlik;
- C) Xarici amillər (sənayecə inkişaf etmiş ölkələrdən maliyyə asılılığının güclənməsi, transmilli şirkətlərin inkişaf etməkdə olan dövlətlərin xarici ticarəti və ixrac istehsalı üzərində əhəmiyyətli nəzarətə malik olmaları);
- D) Qarşılıqlı münasibətlərin xüsusiyyətləri (maddi bazanın zəifliyi, infrastrukturun lazımı səviyyədə inkişaf etməməsi, nəqliyyat sistemlətinin səpələnməsi, integrasiya edən ölkələrin bir-birlərini iqtisadi baxımdan az tamamlamaları);
- E) Ölkələrin böyük həcmdə qızıl-valyuta ehtiyatları.

248) Sual: Sahibkar kapitalı ...

- A) Faiz əldə etmək məqsədilə borc verilən vəsaitdir;
- B) Mənfəət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir;

- C) Mülkiyyət hüququ verməyən vəsaitdir;
- D) Yalnız portfel formasında yatırılan vəsaitdir;
- E) Yalnız xidmət sahələrinə yatırılan vəsaitdir.

249) Sual:Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR) təşkilatına hansı ölkə daxil deyil?

- A) Argentina;
- B) Boliviya;
- C) Paraqvay;
- D) Uruqvay;
- E) Venesuela.

250) Sual:Maastricht müqaviləsinə görə aşağıdakılardan hansı nəzərdə tutulmamışdır?

- A) Vahid valyutanın yaradılması və idarəedilməsi;
- B) Vahid iqtisadi siyasətin formalasdırılması, gücləndirilməsi və onun üzərində nəzarətin həyata keçirilməsi;
- C) Azad və ədalətli rəqabət prinsipi əsasında vahid bazarın təşəkkülü;
- D) Ayrı-ayrı vətəndaşların fundamental insan hüquqlarının mühafizəsi və inkişafı;
- E) Vahid hərbi-sənaye kompleksinin yaradılması.

251) Sual:NAFTA regional iqtisadi blokuna hansı ölkələr daxildir?

- A) ABŞ, Kanada, Argentina;
- B)** ABŞ, Kanada, Meksika;
- C) ABŞ, Braziliya, Kanada, Argentina;
- D) ABŞ, Arqentina, Venesuela, Meksika;
- E) Argentina, ABŞ, Braziliya, Meksika, Kanada.

252) Sual:Avropa Kömür Polad Birliyi hansı tarixdə yaradılmışdır?

- A) 1946-ci ildə;
- B)** 1951-ci ildə;
- C) 1949-cu ildə;
- D) 1974-cü ildə;
- E) 1981-ci ildə.

253) Sual:NAFTA-nın məqsədlərinə hansı aid deyil?

- A) Ölkələr arasında ticarətdə maneələrin aradan qaldırılması və əmtəə və xidmətlərin sərbəst hərəkətinin stimullaşdırılması;
- B) Azad ticarət zonası çərçivəsində rəqabətin ədalətli şərtlərinin müəyyən edilməsi;
- C) Üzv-ölkələrdə investisiya qoyuluşları üçün imkanların əhəmiyyətli dərəcədə artırılması;
- D)** Üzv-ölkələrdə büdcə-vergi siyasətinin həyata keçirilməsi;
- E) Bu sazişin ticarət mübahisələrinin həllində səmərəli surətdə yerinə yetirilməsi və tətbiqi.

254) Sual:İnteqrasiyanın məqsədlərinə hansı aid deyil?

- A) Miqyas iqtisadiyatının üstünlüklerindən istifadə;
- B) Əlverişli xarici siyasət mühitinin formalasdırılması;
- C) Ticarət siyasəti vəzifələrinin həlli;

- D) Dünya bazarlarında mövqelərin gücləndirilməsi;
E) Ölkədaxili miqrasiya problemlərinin həll edilməməsi.

255) Sual: İnteqrasiya aşağıdakı əlamətlərdən hansı ilə xarakterizə olunmur?

- A) Üzv-ölkələrin iqtisadi siyasetinin razılışdırılması;
B) Milli qanunvericiliklərin, norma və standartların yaxınlaşması;
C) Milli istehsal proseslərinin bir-biriləri ilə qarşılıqlı qovuşması, region çərçivəsində istehsal prosesinin texnologiya vahidliyinin formallaşması.
D) İstehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və kooperasiyanın geniş inkişafı;
E) Milli büdcə-vergi siyasetinin təkmilləşdirilməsi.

256) Sual: Milli təsərrüfat mexanizmlərinin yaxınlaşmasına, qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul edən və razılışdırılmış şəkildə dövlətlərarası orqanlar tərəfindən tənzimlənən qarşılıqlı iqtisadi təsir prosesi necə adlanır?

- A) İqtisadi ixtisaslaşma;
B) İqtisadi integrasiya;
C) İqtisadi dezinteqrasiya;
D) İqtisadi plüralizm;
E) İqtisadi embarqo.

257) Sual: YUNKTAD-ın strukturunda hansı komitə mövcud deyil?

- A) Xammal əmtəələri üzrə komitə;
B) Hazır məhsullar və yarımfabrikatlar üzrə komitə;
C) Dəniz daşımaları üzrə komitə;
D) Beynəlxalq ticarətin maliyyələşdirilməsi və kreditləşdirilməsi üzrə komitə;
E) Hərbi sənaye üzrə komitə.

258) Sual: Ticarətin dövlətlərarası tənzimlənməsi aşağıdakılardan hansının əsasında həyata keçirilə bilməz?

- A) Ikitərəfli müqavilələr;
B) Birtərəfli şərtlər;
C) Regional təşkilatlar çərçivəsində imzalanan regional xarakterli çoxtərəfli müqavilələr;
D) Qlobal təşkilatlar tərəfindən dövriyyəyə daxil edilən qlobal xarakterli çoxtərəfli konvensiyalar;
E) Qarşılıqlı anlaşma və güzəştərələr əsasında;

259) Sual: Hazırda dünyada xarici iqtisadi fəaliyyətin tənzimlənməsində neçə qeyri-tarif vasitəsi tətbiq olunur?

- A) 50;
B) 100;
C) 120;
D) 200-ə yaxın;
E) 500-dən artıq.

260) Sual: İnteqrasiyanın obyektiv ilkin şərtlərinə hansı aid deyil ?

- A) İnteqrasiya edən ölkələrin iqtisadi inkişaf səviyyəsinin və bazar yetkinliyi dərəcəsinin yaxınlığı;
B) İnteqrasiya edən ölkələrin coğrafi yaxınlığı, əksər hallarda ümumi sərhədin və tarixən

- formalaşmış iqtisadi əlaqələrin mövcudluğu;
C) İnteqrasiya edən ölkələrin liderlərinin siyasi iradəsi;
D) Nümayiş və “Domino” effekti;
E) Ölkələrin sərhəd problemlərinin mövcudluğu.

261) Sual: ÜTT-nin Beynəlxalq Ticarət Mərkəzinin əsas fəaliyyət istiqamətlərinə hansı aid deyil?

- A) Beynəlxalq ticarət haqqında informasiyanın təqdim edilməsi;
B) Kadrların hazırlanmasında köməklik göstərilməsi;
C) İdxal əməliyyatlarının həyata keçirilməsinə yardım göstərilməsi;
D) Ehtiyacların müəyyən edilməsi və ticarətin inkişafına yardım proqramlarının işlənməsi;
E) Beynəlxalq ticarətin məhdudlaşdırılması üzrə tədbirlərin reallaşdırılması.

262) Sual: Xidmətlər bazarına daxil olmada hansı üsul mövcud deyil?

- A) Sərhəd vasitəsilə;
B) İxracatçı ölkədə;
C) İdxalatçı ölkədə filial açmaq vasitəsilə;
D) Əməkdaşların xidmət göstərmək üçün müəyyən müddətə idxlatalçı ölkəyə getmələri;
E) Xidmət sahələrinin diversifikasiyası.

263) Sual: Əmək bölgüsü haqda fikirlərdən hansı doğrudur:

- A) Əmək bölgüsü istehsalın beynəlxalq ixtisaslaşması və mübadiləsinə əsaslanır.
B) Əmək bölgüsü məcmu məhsul istehsalının və ticarətin genişlənməsinə, kapitalizmin inkişaf etməsinə və sənayeləşmə prosesinin dərinləşməsinə səbəb olmuşdur.
C) Əmək bölgüsünün 2 növü var.
D) Əmək bölgüsü işsizlik riskin aradan qaldırır.
E) İki monotonlaşdırır.

264) Sual: Ticarətdən gəlirlərin bölgüsü nədən asılıdır:

- A) Ölkənin istehsal etdiyi malların nisbi qiymətindən
B) İstehsal edilən malların faydalılığından
C) Ölkəyə qoyulan investisiyaların həcmindən
D) Məhsulların istehsalında istifadə edilən xammaldan
E) Məhsulların istehsalında çalışan işçilərdən

265) Sual: Şimal-Cənub dialoqu nədir?

- A) Zəif inkişaf etmiş ölkələrlə inkişaf etmiş ölkələr arasındaki diskusiyalar
B) Yeni sənayeləşmiş ölkələrlə inkişaf etmiş ölkələr arasındaki diskusiyalar
C) Şimali Avropa ilə Cənubi Avropa ölkələri arasındaki diskusiyalar
D) Afrika ölkələrilə inkişaf etmiş ölkələr arasındaki diskusiyalar
E) Latın Amerikası ölkələrilə ABŞ arasındaki diskusiyalar

266) Sual: Aşağıdakılardan hansı azad iqtisadi zona növlərindən biri deyil?

- A) Azad Ticarət Zonası
B) Azad Xidmət Zonası
C) Azad İstehsal Zonası

- D) Azad Limanlar
- E) Ofşor Bankçılıq

267) Sual:Kapital ixracının müasir meylləri:

- A) birbaşa investisiyaların azalması
- B) birbaşa investisiyaların üstün surətdə artması
- C) portfel investisiyalarının azalması
- D) portfel investisiyalarının üstün surətdə artması**
- E) birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması

268) Sual:Aşağıdakılardan biri işçi qüvvəsinin miqyasının iqtisadi tənzimlənməsinə aiddir:

- A) profesional ixtisaslaşma
- B) yaş senzi
- C) immiqrantların əməyindən istifadə edən sahibkarlardan vergi tutumları**
- D) sağlıq vəziyyəti
- E) sosial və siyasi məhdudiyyətlər

269) Sual:İnkişaf etməkdə olan ölkələrdə ineqasiya proseslərinə hansı amillər xarakterik deyil:

- A) praktik surətdə ineqasiya yoxdur
- B) ineqasiya inkişafın birinci mərhələsindədir
- C) ölkələr arasında əməkdaşlıq ineqasiya prseslərinin ilkin mərhələsindədir
- D) Gömrük sahəsində müəyyən əlaqələndirmə prosesləri baş verir
- E) Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır**

270) Sual:İxtisaslaşmaya aid xüsusiyyətlər:1) İxtisaslaşma qapalı ticarətin olmasını zəruri edir. 2) İxtisaslaşma ölkə rifahının artmasının əsas şərtlərindən biridir. 3) İfrat ixtisaslaşma ifrat asılılıq doğurur. 4) İxtisaslaşma milli iqtisadiyyatdan fərqli olaraq beynəlxalq iqtisadi cəmiyyətin əsas prinsiplərindən biri deyil.

- A) 1, 2
- B) 2, 3**
- C) 4, 1
- D) 3, 4
- E) 1, 3

271) Sual:Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır?

- A) BMT-nin təsnifləşdirmə metodlarına
- B) UNKTAD-ın təsnifləşdirmə metodlarına
- C) BVF-nun təsnifləşdirmə metodlarına
- D) Vahid metodologiya yoxdur**
- E) Dünya Bankının təsnifləşdirmə metodlarına

272) Sual:Aşağıdakılardan biri işçi qüvvəsinin beynəlxalq miqrasiyasının istiqamətlərinə aid deyil:

- A) İxtisaslı mütəxəssislərin sənayecə inkişaf etmiş ölkələrdən İEOÖ-ə miqrasiyası
- B) İEÖ çərçivəsində miqrasiya**
- C) İEOÖ arasında işçi qüvvəsinin miqrasiyası

- D) İşçi qüvvəsinin keçmiş sosialist ölkələrinə miqrasiyası
E) İEOÖ-dən İEÖ-ə miqrasiya

273) Sual: Ölkənin beynəlxalq ticarətdən asılılığın əsas göstəricisi:

- A) İxracın artım tempinin ÜDM-un artım tempini üstələməsi
B) İdxalat/ ÜDM
C) (idxalat+ ixracat)/ÜDM
D) İdxalın artım tempinin ÜDM-un artım tempini üstələməsi
E) İxracat/ÜDM

274) Sual: Yeni Beynəlxalq İqtisadi Nizam anlaşayı nə vaxt ortaya çıxmışdır?

- A) 1950-ci illərdə
B) 1970-ci illərdə
C) 1940-ci illərdə
D) 1920-ci illərdə
E) 1930-cu illərdə

275) Sual: Aşağıdakılardan hansı beynəlxalq likvidlik vasitəsi deyildir?

- A) Qızıl
B) Valyuta
C) Xüsusi Çəkmə Hüququ (SDR)
D) BVF-dən təmin edilən Şərtli Çəkmə Hüquqları
E) Bankor

276) Sual: Borc kapitalı anlayışına aid deyil:

- A) faktorinq
B) qısamüddətli kreditlər
C) uzunmüddətli kreditlər
D) satılan əmtəə və xidmətlərə görə ödənişlər
E) ortamüddətli kreditlər

277) Sual: Aşağıdakılardan hansı xüsusi bir gömrük recimi deyildir?

- A) Müvəqqəti idxal
B) Azad iqtisadi bölgələr
C) Antrepolar
D) Tranzit nəqliyyat
E) Limanlar

278) Sual: Müəyyən bir müddət ərzində hər hansı bir iqtisadiyyatın rezidentləri ilə xarici ölkə rezidentləri arasında meydana gələn iqtisadi axınlarla bağlı dəyərlərin, transfert ödəmələrinin və rezervlərdə meydana gələn dəyişikliklərin sistemli və muhasibat qeydiyyatına uyğun şəkildə müəyyənləşdirildiyi statisik sənədə nə deyilir?

- A) Tədiyyə balansı**
B) Xarici ticarət balansı
C) Kapital balansı

D) Transferlər balansı

E) Cari balans

279) Sual: Aşağıdakı siyasetlərdən hansı ixracat üçün istehsal ilə istehsal olunan məhsulların xaricə satılmasını asanlaşdırıcı və təşviq edici bir siyasetdir?

A) İdxalı əvəz edən sənayeləşmə siyaseti

B) Subvensiya siyaseti

C) İxracatı təşviq siyaseti

D) Gömrük siyaseti

E) Dempinq siyaseti

280) Sual: Ölkənin bütün rezidentlərinin müəyyən təqvim dövrü ərzində qalan dünya ilə bütün iqtisadi münasibətlərinin, əlaqələrinin və sövdələşmələrinin maliyyə yekunlarını əks etdirən ikiqat qeyd olunma prinsipi ilə qurulmuş matris cədvəli necə adlanır?

A) Dövlət Büdcəsi;

B) Tədiyə balansı;

C) Makroiqtisadi İnkışaf Planı;

D) Xarici ticarət balansı;

E) Xarici ticarət saldosu.

281) Sual: Tədiyə balansı bir termin kimi ilk dəfə hansı iqtisadçı tərəfindən dövriyyəyə daxil edilmişdir?

A) Leon Valras;

B) Vasiliy Leontyev;

C) Con Stüart Mill;

D) David Rikardo;

E) Milton Fridmen.

282) Sual: Müxtəlif səviyyəli büdcələrin qarşılıqlı əlaqəsini təmin edən tədbirlər toplusu necə adlanır?

A) Maliyyə sabitliyi;

B) Büdcə prosesi;

C) Büdcə siyaseti;

D) Büdcə təsnifatı;

E) Büdcə yardımı.

283) Sual: Xarici iqtisadi fəaliyyətdə hesablaşma vasitələrinə hansı aid deyil?

A) Çek;

B) Veksel;

C) Bank trattası;

D) SWIFT sistemi üzrə ödəmə tapşırıqları, beynəlxalq ödəmə tapşırığı;

E) Avizo.

284) Sual: Beynəlxalq Miqrasiya Təşkilatının əsas funksiyalarına hansı aid deyil:

A) Vətəndaşların qaydaya salınmış və planlaşdırılmış miqrasiyasının həyata keçirilməsi;

B) Qəbul edən ölkənin inkişafına yardım göstərə biləcək ixtisaslı işçi qüvvəsinin hərəkətinin təşkili;

- C) Qaçqınların hərəkətinin təşkili;
- D) Dövlətlər arasında bilik, təcrübə mübadiləsinə və əməkdaşlığa şərait yaratmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirmək;
- E) Ölkədən emiqrasiyani stimullaşdırmaq.**

285) Sual: Beynəlxalq əmək Təşkilatının təsnifinə görə müasir beynəlxalq miqrasiyanın tiplərinə hansı aid deyil?

- A) Daimi yaşayış yerini dəyişən köçkünlər;
- B) Müqavilə üzrə işləyənlər;
- C) Qeyri-leqləl immiqrantlar;
- D) Turistlər;**
- E) Qaçqınlar.

286) Sual: İşçi qüvvəsinin miqrasiyasının formalarının təsnifləşdirilməsinə hansı əlamət aid deyil?

- A) Hərəkət istiqamətinə görə;
- B) Ərazi əhatəsinə görə;**
- C) Miqrantların ixtisas səviyyəsinə görə;
- D) Qanuniliyinə görə;
- E) Kəmiyyətinə görə.

287) Sual: Miqyasın iqtisadiyyatı növbətilərə xarakterikdir:

- A) dar ixtisaslı sahələr;
- B) dağ-mədən sənayesi;
- C) yüksək texnoloci sahələr;
- D) kütləvi tələbli sənaye sahələri və istehsallar.**

288) Sual: İşçi qüvvəsinin miqrasiyasına təsir göstərən qeyri-iqtisadi amillərə hansı aid deyil?

- A) Siyasi-hüquqi;
- B) Dini;
- C) Etnik;**
- D) Ailəvi amillər;
- E) Milli əmək bazarının vəziyyəti.

289) Sual: Aşağıdakılardan hansı milli valyuta sisteminin tərkib hissəsidir?

- A) Valyuta-maliyyə münasibətlərini tənzimləyən dövlətlərarası təşkilatlar;
- B) Ölkənin valyuta münasibətlərini tənzimləyən və ona xidmət göstərən milli orqanlar;**
- C) Beynəlxalq valyuta bazarları və dünya qızıl bazarı recimi;
- D) Valyutaların qarşılıqlı dönərlilik şərtləri;
- E) Milli və kollektiv ehtiyat valyuta vahidləri.

290) Sual: Müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiyməti necə adlanır?

- A) Valyuta sabitliyi;
- B) Valyuta pariteti;
- C) Valyuta məzənnəsi;**

- D) Valyuta balansı;
- E) Valyuta mövqeyi.

291) Sual: Qanunvericiliklə müəyyən edilmiş iki valyuta arasında olan nisbət necə adlanır?

- A) Valyuta məzənnəsi;
- B) Valyuta pariteti;**
- C) Valyuta saldosu;
- D) Valyuta dönərliliyi;
- E) Valyuta likvidliyi

292) Sual: Ehtiyat valyutanın təyinatına aşağıdakılardan hansı aid deyil?

- A) Beynəlxalq tədiyə vasitəsi;
- B) Beynəlxalq ehtiyat vasitəsi;**
- C) Valyuta müdaxilərinin həyata keçirilməsi vasitəsi;
- D) Beynəlxalq iqtisadi münasibətlərə xidmət göstərilməsi;
- E) Inkişaf etməkdə olan ölkələrdə dövriyyə vasitəsi rolunu oynaması.

293) Sual: Dünya valyuta sisteminin əsas elementləri sırasına aşağıdakılardan hansı aiddir?

- A) Rəsmi qızıl-valyuta ehtiyatlarının tərkibi;
- B) Valyuta məhdudiyyətlərinin mövcudluluğu;**
- C) Milli valyutanın pariteti və valyuta məzənnəsinin formallaşması mexanizmi;
- D) Beynəlxalq hesablaşmaların formaları;**
- E) Milli valyuta bazarı və qızıl bazarı recimi.

294) Sual: Azad iqtisadi zonaların yaradılmasının əsas məqsədlərinə hansı aid deyil?

- A) proteksionizm siyasetini reallaşdırmaq;**
- B) məşğulluğun artmasına nail olmaq;
- C) sənaye ixracına maraq yaratmaq və bunun əsasında valyuta vəsaiti əldə etmək;
- D) həmin zonadan yeni təsərrüfatçılıq metodları təcrübəsini yaymaqda istifadə etmək;
- E) xarici ticarətin həcmiini artırmaq.

295) Sual: Azad iqtisadi zonaların yaradılmasının əsas məqsədlərinə hansı aid deyil?

- A) sənaye ixracına maraq yaratmaq və bunun əsasında valyuta vəsaiti əldə etmək;
- B) məşğulluğun artmasına nail olmaq;**
- C) xarici ticarətin həcmiini artırmaq;
- D) həmin zonadan yeni təsərrüfatçılıq metodları təcrübəsini yaymaqda istifadə etmək;
- E) xarici iqtisadi fəaliyyəti tənzimləmək.

296) Sual: Azad iqtisadi zonada tətbiq edilən inzibati güzəştlər dedikdə nə nəzərdə tutulmur?

- A) müəssisə və firmaların qeydiyyatı prosedurlarının sadələşdirilməsi;
- B) müxtəlif məhdudiyyətlərin aradan qaldırılması;**
- C) azad iqtisadi zonada çalışan işçi qüvvəsinin qonşu bölgələrə gediş-gəlişinə məhdudiyyətlərin aradan qaldırılması;
- D) gömrük rüsumlarının ləğv edilməsi;**
- E) ayrı-ayrı fəaliyyət növlərinə lisenziyalasdırmanın ləğv edilməsi.

297) Sual:Azad iqtisadi zonaların ayrı-ayrı növlərini birləşdirən ümumi cəhət hansıdır?

- A) onların hamısının vergilərdən azad olması;
- B)** onların hamısında müxtəlif növ güzəştlərin tətbiq edilməsi;
- C) onların hamısının adada yerləşməsi;
- D) onların hamısının müstəqil dövlət olması;
- E) onların hamısında inzibati məhdudiyyətlərin olması.

298) Sual:Aşağıdakılardan beynəlxalq iqtisadi integrasiyanın əsas formalarına hansı aid deyil?

- A) Azad ticarət zonasının yaradılması;
- B) Gömrük ittifaqının yaradılması;
- C) Kapital, işçi qüvvəsi və əmtəələrin sərbəst hərəkəti;
- D)** Vahid vergi siyasetinin həyata keçirilməsi;
- E) Vahid Valyuta İttifaqının yaradılması.

299) Sual:Dünya valyuta sisteminin əsas elementləri sırasına aşağıdakılardan hansı aid deyil?

- A) Milli və kollektiv ehtiyat valyuta vahidləri;
- B) Valyuta paritetləri və məzənnələri mexanizmi;
- C) Valyutaların qarşılıqlı dönərlilik şərtləri;
- D) Beynəlxalq hesablaşmaların formaları;
- E)** Milli valyuta bazarının tənzimlənməsi mexanizmi

300) Sual:Aşağıdakılardan hansı milli valyuta sisteminin tərkib hissəsi deyil?

- A) Milli pul vahidi;
- B) Milli valyutanın dönərlilik şərtləri;
- C) Rəsmi qızıl- valyuta ehtiyatlarının tərkibi;
- D) Valyuta məhdudiyyətlərinin mövcudluluğu;
- E)** Beynəlxalq ehtiyat valyuta

301) Sual:Milli təsərrüfatlar arasında ödəmə və hesablaşma əməliyyatlarını müəyyən edən pul münasibətlərinin məcmusu necə adlanır?

- A) Beynəlxalq kredit sistemi;
- B)** Beynəlxalq valyuta münasibətləri;
- C) Beynəlxalq ödəniş sistemi;
- D) Beynəlxalq maliyyə institutu;
- E) Beynəlxalq Hesablaşmalar Bankı

302) Sual:Aşağıdakılardan hansı xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin qeyri-tarif alətlərinə aid deyil?

- A) kvotalaşdırma;
- B) ayrı-ayrı məhsulların idxalına qadağa qoyulması;
- C) lisenziyalasdırma;
- D)** Əlavə dəyər vergisi;
- E) Hər hansı bir fəaliyyətə məhdudiyyətlərin tətbiq edilməsi.

303) Sual:Müəssisələrin təsnifləşdirilməsində onların iri, orta və kiçik müəssisələrə bölünməsi hansı əlamət üzrə aparılır?

- A) mənfiətinin həcminə görə;
- B) balansındakı binalarının sayına görə;
- C) dövriyyə kapitalının həcminə və işçilərinin sayına görə;
- D) ÜDM-dəki xüsusi çəkisinə görə;
- E) Ödədiyi vergilərin həcminə görə.

304) Sual:İnkişaf etmiş sənaye ölkələrinin ÜDM-ni formalasdırıran sahələrdən əsasən hansı üstünlük təşkil edir?

- A) Sənaye
- B) Kənd təsərrüfatı;
- C) Müxtəlif xidmətlər;
- D) Xarici ticarət;
- E) Dövlət sektorу.

305) Sual:Xüsusi iqtisadi zonaların yaradılması üçün aşağıdakılardan hansı zəmin yaradan zəruri şərtlər sırasına daxil deyil?

- A) əlverişli coğrafi vəziyyət, daha əlverişli infrastrukturun mövcudluğu;
- B) ümumi siyasi sabitlik;
- C) nisbətən ucuz, lakin yüksək ixtisaslı işçi qüvvəsinin olması;
- D) sosial müavinətlərin verilməsi, iqtisadi proseslərin dövlət tərəfindən sərt tənzimlənməsi;
- E) bölgədə torpaq, su, enerji ehtiyatlarının, müxtəlif xammal növlərinin, nəqliyyat şəbəkəsinin, telekommunikasiyaların mövcudluğu.

306) Sual:Xarici iqtisadi fəaliyyətdə valyuta risklərini məhdudlaşdırıran maliyyə əməliyyatlarına hansı aid deyil?

- A) qiymətlərin milli valyutada fiksasiyası;
- B) əməliyyatların siğortalanması;
- C) idxlərin və ixracın risklərinin qarşılıqlı uzlaşdırılması;
- D) idxlər və ixracatçılar tərəfindən öz milli banklarından müəyyən güzəştlərin əldə edilməsi;
- E) ixracatçılar tərəfindən dempinq qiymətlərinin tətbiqi.

307) Sual:Hökumət ölkənin qızıl-valyuta ehtiyatlarını artırmaq istəyir. Buna nəycin hesabına nail olmaq olar?

- A) idxlə artırmacıla;
- B) ixracı artırmacıla;
- C) xaricdən qızıl almaçıla;
- D) daxili bazarı liberallaşdırıcıla;
- E) vergi dərəcələrini artırmacıla.

308) Sual:Milli iqtisadiyyatın beynəlxalq rəqabətdən qorunması, o cümlədən daxili bazarın qorunması, yerli istehsalın stimullaşdırılması məqsədilə ölkəyə idxlə olunan mal və xidmətlərə daha yüksək gömrük rüsum və vergilərini tətbiq etməklə dövlətin apardığı siyaset necə adlanır?

- A) dempinq;
- B) liberalizm;

- C) proteksionizm;
- D) faktorinq;
- E) françayzinq.

309) Sual: Xarici ticarətin tənzimlənməsinin tarif vasitələrinə aşağıdakılardan hansı aid deyil?

- A) əlavə dəyər vergisi;
- B) xarici ticarətdə kvotaların tətbiq edilməsi;**
- C) Gömrük rüsumu;
- D) İxrac olunan məhsulların qiymətləri;
- E) Məhsulların tranzit haqqının ödənilməsi.

310) Sual: Aşağıdakı dövlətlərdən hansı sərbəst dönərli valyutaya malik deyil?

- A) Böyük Britaniya;
- B) ABŞ;
- C) Argentina;**
- D) Yaponiya;
- E) İsveçrə

311) Sual: Xarici ticarətin qeyri-tarif tənzimlənməsinin tədbirlərinə aşağıdakılardan hansı aid deyil?

- A) Texnoloci siyasət;
- B) Sanitar;
- C) Ekołoci;
- D) Mədəniyyət;**
- E) Təhlükəsizlik.

312) Sual: Gömrük rüsumlarının müxtəlif dərəcələrinin, bu və ya başqa ölkə ilə, xarici ticarətdə əmtəə təsnifatına uyğun sistemləşdirilmiş siyahısı necə adlanır?

- A) Gömrük recimi;
- B) Gömrük tarifi;**
- C) Gömrük sistemi;
- D) Gömrük Məcəlləsi;
- E) Gömrük dövriyyəsi.

313) Sual: Ölçü vahidinə görə, pul həcmi ilə müəyyənləşdirilən rüsumlar necə adlanır?

- A) Konvensiya rüsumları;
- B) Advalor rüsumlar;
- C) Muxtar rüsumlar;
- D) Preferensial rüsumlar;
- E) Xüsusi rüsumlar.**

314) Sual: Əmtəənin dəyərinə görə faizlə hesablanan rüsumlar necə adlanır?

- A) Konvensiya rüsumları;
- B) Advalor rüsumlar;**
- C) Muxtar rüsumlar;
- D) Preferensial rüsumlar;

E) Birdəfəlik rüsum.

315) Sual: Beynəlxalq Miqrasiya Təşkilatı nə vaxt yaradılıb?

- A) 1905-ci ildə;
- B) 1919-cu ildə;
- C) 1949-cu ildə;**
- D) 1977-ci ildə;
- E) 1979-cu ildə.

316) Sual: Emiqrasiya siyasetinin istiqamətlərinə hansı aid deyil?

- A) Əmək miqrasiyasının stimullaşdırılması;
- B) Əmək miqrasiyasının məhdudlaşdırılması;
- C) Reemiqrasiya üçün şəraitin yaradılması;
- D) Reemigrantların vətəndə adaptasiyası üçün şəraitin yaradılması;
- E) Xarici işçi qüvvəsinin ölkəyə cəlb edilməsi.**

317) Sual: İşçi qüvvəsinin ixracı və idxlə proseslərinin tənzimlənməsi üzrə dövlətin məqsədyöülü fəaliyyəti necə adlanır?

- A) Dövlətin məşğulluq siyaseti;
- B) Yeni iş yerlərinin açılması üzrə fəaliyyət;
- C) Dövlət miqrasiya siyaseti;**
- D) İşsizliyin tənzimlənməsi tədbirləri;
- E) Miqrasiya saldosunun tənzimlənməsi.

318) Sual: İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının intensivliyi hansı amildən asılı deyil?

- A) Dünya iqtisadi inkişafının qlobal xarakteri və ölkələrin qarşılıqlı asılılıqlarının artması;
- B) Elmi-texniki tərəqqinin inkişafi;
- C) İqtisadiyyatın struktur yenidənqurulması;
- D) Kapital ixracı;
- E) Beynəlxalq maliyyə bazarının vəziyyəti.**

319) Sual: İşçi qüvvəsinin miqrasiyasına təsir göstərən iqtisadi amillərə hansı aid deyil?

- A) Ölkələrin iqtisadi inkişaf səviyyələrində və bunun nəticəsində əməyin ödənilməsindəki müxtəliflik.**
- B) Ayrı-ayrı ölkələrin əmək resursları ilə fərqli səviyyədə təmin olunması;
- C) Milli əmək bazarının vəziyyəti;
- D) Etnik ayrı-seçkilik;
- E) Əmək resurslarının kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin milli istehsalın maddi-texniki bazasına uyğunsuzluğu.

320) Sual: Biri birinə qarşılıqlı ticarət recimi müəyyənləşdirən ölkələr arasında tətbiq olunan rüsumlar necə adlanır?

- A) Konvensiya rüsumları;
- B) Advalor rüsumlar;
- C) Muxtar rüsumlar;
- D) Preferensial rüsumlar;

E) Birdəfəlik rüsum.

321) Sual:Bir, iki və ya çoxtərəfli müqavilə öhdəliklərindən asılı olmayaraq müəyyənləşdirilən rüsumlar necə adlanır?

- A) Konvensiya rüsumları;
- B) Advalor rüsumlar;
- C) Muxtar rüsumlar;
- D) Preferensial rüsumlar;
- E) Dövlət rüsumu.

322) Sual:İnkişaf etmiş sənaye ölkələrində transmilli şirkətlər əmək bazarı sahəsində aşağıdakı mühüm tədbirlərdən hansını həyata keçirə bilməzlər?

- A) işin bir hissəsini öz transmilli filialına və yardımçı şəbə-kələrinə subpodrad şəklində verə bilər;
- B)** Dövlətlərin makroiqtisadi siyasətinə müdaxilə etməklə məşğulluğ problemlərini həll edirlər;
- C) əmək bazارında standart qiymətləri çox yüksək olan iş növlərini avtomatlaşdırmaq və ya başqa yerə köçürmək;
- D) iş yerlərini saxlamaq şərti müqabilində öz işçilərinə da-ha sərt əmək və ödəmə şərtlərini qəbul etdirmək.
- E) müvəqqəti işçi qüvvəsindən və daimi fəhlələrdən gün ərzində qismən istifadə edər və yaxud ölkə daxilində qeyri formal firmaları işə cəlb edə bilər;

323) Sual:Dövlət bütçəsinin xərclərinin gəlirlərindən artıq olan hissəsi necə adlanır?

- A) Büdcə ssudası;
- B) Büdcə profisi;
- C)** Büdcə kəsiri;
- D) Xərc artıqlığı.
- E) Büdcə transferi;

324) Sual:Birbaşa xarici investisiyaların eyni zamanda həm ixracı, həm də idxalı amillərinə aşağıdakılardan hansı aid deyil:

- A) Texnologici liderlik;
- B) İşçi qüvvəsinin ixtisas səviyyəsi;
- C) Beynəlxalq marketinqdə yığılmış təcrübəni əks etdirən reklamda üstünlük;
- D) Şirkətlərin ölçüsü;
- E)** Ölkədə kapital artıqlığı.

325) Sual:Beynəlxalq əmək bölgüsünün mahiyyətinə aid deyil

- A) Beynəlxalq ixtisaslaşmaya əsaslanır.
- B)** Beynəlxalq ticarətə əsaslanır
- C) Beynəlxalq kooperasiyanı şərtləndirir
- D) Dünya bazarının inkişafının əsas vasitəsidir.
- E) Ixtisaslaşma və kooperasiyalılığın inkişafı ETT ilə bağlıdır.

326) Sual:Xarici ticarətin dövlət tənzimlənməsinə Aid deyil:

- A) gömrük tarifləri
- B) lisenziyalasma

- C) kvotalaşdırma
- D) reimport**
- E) ixracın birbaşa subsidiyalasdırılması

327) Sual: Məhsulun pay bölgüsü sövdələşməsi zamanı xarici sərmayəçi mədənlərdən istifadə üçün dövlətə birdəfəlik ödəmə edirsə bu:

- A) ƏDV-dir
- B) Aksiz rüsumudur
- C) İstehsal olunmuş məhsula vergidir
- D) Bonusdur**
- E) Mənfəət məhsuluna vergidir

328) Sual: Məhsulun pay bölgüsü sövdələşməsində, bu sövdələşmə üzrə görülən işlərin nəti-cə-sində eldə olunan bütün dağ filiz nümunələri və əlavə məhsullara mülkiyyət hüququ aiddir:

- A) Sərmayəçinin özünə
- B) Mədənlərin sahibinə
- C) Dövlətə**
- D) Podrat təşkilatlara
- E) Bərabərlik prinsipi ilə dövlətə və sərmayəçiyə

329) Sual: Məhsulun pay bölgüsü sövdələşməsində sərmayəçinin mülkiyyət hüququ nəyədir:

- A) Bütün istehsal olunmuş məhsula
- B) Əldə olunan bütün gəlirə
- C) Sərmayə qoyulmuş obyektin bütün ərazi və resurslarına
- D) Gəlirin bir hissəsinə**
- E) Bütün satılan məhsula

330) Sual: Bizim ölkədə kim xarici sərmayəçi sayılır:

- A) Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları
- B) Səhmdar cəmiyyətlər
- C) Xarici fiziki və hüquqi şəxslər**
- D) Milli müəssisələrin xarici filialları
- E) Xarici offşor zonalarda qeydə alınmış milli müəssisələr

331) Sual: Azərbaycan Respublikasında xarici investisiya sayılır:

- A) əmək
- B) idarəetmə təcrübəsi
- C) torpaq
- D) sahibkarlıq fəaliyyəti obyekti qoyulan xarici kapital**
- E) milli kapitalın xaricdə sahibkarlıq fəaliyyətində iştirakı

332) Sual: Sənaye məqsədləri üçün iri kreditlərin verilməsi:

- A) Uzunmüddətli borc deməkdir
- B) Portfel investisiyası deməkdir
- C) Layihə maliyyələşdirilməsi deməkdir**

- D) Səhmlərin alınması deməkdir
- E) Müəssisənin idarə edilməsində iştirak etmək deməkdir

333) Sual:Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- A) Ölkədə həddən artıq kapital yığımı
- B) Pulların yuyulması**
- C) Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- D) Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
- E) Qəbul edən ölkədə əlverişli investisiya iqliminin mövcudluğu

334) Sual:Müasir dövrdə AİZ (Azad İqtizadi Zona) dedikdə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş ərazi başa düşülür:

- A) Tarifsiz ticarət və xarici sərmayəçilərin təsərüffat fəaliyyəti** üçün güzəştli şəraitin yaradılması
- B) “Gizli” kapitalın yuyulması
- C) Milli sahibkarlar üçün xüsusi recimin yaradılması
- D) Milli inkişaf layihələrinin həyata keçirilməsi
- E) Ciddi gömrük nəzarətinin aparılması

335) Sual:Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri ilk növbədə hansı ölkələrə yönəlmışdır:

- A) İnkışaf etmiş ölkələrə
- B) Uzaq xarici dövlətlərə**
- C) Yaxın Şərqi ölkələrinə
- D) Cənubi Asiya ölkələrinə
- E) MDB ölkələrinə

336) Sual:Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri hansı prinsip üzərində inkişaf edir:

- A) Siyasiləşmə
- B) Legitimlik
- C) Sülh naminə əməkdaşlıq
- D) İqtisadi məqsədə uyğunluq**
- E) Mövcud problemlərə eyni yanaşma

337) Sual:Azərbaycan Respublikasının ixracının çox hissəsi hansı ölkənin payına düşür.

- A) ABŞ
- B) Danimarka
- C) İtaliya**
- D) Belçika
- E) Almaniya

338) Sual:Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına:

- A) gömrük tarifinin növü deyilir
- B) gömrük rüsumları deyilir
- C) gömrük tarifləri deyilir**

- D) aksiz vergisi deyilir
- E) əlavə dəyər vergisi deyilir

339) Sual:Hansı amil konyunktur formalaşdırır deyil:

- A) bazarın inhisarlaşma dərəcəsi
- B) siyasi amillər
- C) fors-macor halları**
- D) texnoloci amillər
- E) bazarın dövlət tənzimlənməsi.

340) Sual:İstehsal imkanları əyrisi nəyi ifadə edir:

- A) bir məhsulun istehsalının digər məhsulun istehsalının azaldılması hesabına artırılması imkanları
- B) müəyyən məhsulun istehsalı ilə onun alınması üçün mövcud olan resurslar arasında asılılığını
- C) əmtəəyə olan tələbatın onun qiymətindən asılılığını
- D) müəyyən məbləğə alına biləcək istənilən iki resursun həcmi
- E) yuxarıda göstərilən bütün arqumentləri

341) Sual:Əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir:

- A)ancaq yüksək inkişaf etmiş sənaye ölkələrində
- B) əmtəənin ilk tətbiq edildiyi ölkələrdə
- C) istənilən ölkədə
- D) əsasən inkişaf etməkdə olan ölkələrdə**
- E) postsosialist ölkələrində

342) Sual:Məcmu milli gəlir kəmiyyətcə Milli məcmu məhsuldan nə ilə fərqlənir:

- A) təmiz vergilərin həcmi ilə
- B) muzdlu işçilərin əmək haqqı fondunun həcmi ilə
- C) xaricdən əldə olunan təmiz gəlirin səviyyəsi ilə**
- D) son istehlakın həcmi ilə
- E) satış üçün nəzərdə tutulan məhsulun həcmi ilə

343) Sual:Beynəlxalq statistikada ölkənin iqtisadi gücünü xarakterizə edən ən əsas göstərici:

- A) ərazidir.
- B) dünya ticarətindəki payıdır
- C) ölkəyə cəlb olunan investisiyaların həcmidir
- D) məcmu milli gəlirdir**
- E) əhalinin sayıdır

344) Sual:Kapital ixracının müasir meylləri:

- A) birbaşa investisiyaların azalması
- B) birbaşa investisiyaların üstün surətdə artması
- C) portfel investisiyalarının azalması
- D) portfel investisiyalarının üstün surətdə artması**
- E) birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması

345) Sual: Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına:

- A) gömrük tarifinin növü deyilir
- B) gömrük rüsumları deyilir
- C) gömrük tarifləri deyilir**
- D) aksiz vergisi deyilir
- E) əlavə dəyər vergisi deyilir

346) Sual: Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil:

- A) BMT
- B) İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı**
- C) Beynəlxalq Əmək Təşkilatı
- D) Ümumdünya Bankı
- E) Beynəlxalq Valyuta Fondu

347) Sual: İşçi qüvvəsinin cəlb edən ən əsas mərkəzlər hansılardır?

- A) Yaxın Şərqi neft hasil edən ölkələri
- B) ABŞ və qərbi Avropa
- C) Avstraliya və Yeni Zelandiya
- D) Asiya-Sakit Okean regionu ölkələri
- E) Şərqi Avropa ölkələri və Rusiya**

348) Sual: Tədiyə balansının tənzimlənməsində hansı metoddan istifadə edilmir?

- A) Mübadilə məzənnəsinin dəyişdirilməsi;
- B) Deflyasiya;
- C) İnflyasiya;**
- D) Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi;
- E) Valyuta ehtiyatlarının diversifikasiyası.

349) Sual: Tədiyə balansının tərtib edilməsi üzrə BVF tərəfindən təklif olunan sxem neçə maddəni daxil edir?

- A) 66;
- B) 82;
- C) 120;
- D) 112;**
- E) 182.

350) Sual: İqtisadi siyasetin həyata keçirilməsi mexanizminin iqtisadi alətlərinə hansı aid deyil?

- A) Tələb-təklif;
- B) Kapitalın cəmlənməsi;
- C) Pul-kredit;
- D) Hüquqi infrastrukturun yaranması;**
- E) Bazar proseslərini tənzimləyən vasitələr.

351) Sual: Beynəlxalq likvidlik hansı funksiyası yerinə yetirmir?

- A) Likvid ehtiyatların formalaşdırılması vasitəsi;
- B) Beynəlxalq ödəmə vasitəsi;
- C) Ixracın stimullaşdırılması vasitəsi;
- D) Valyuta müdaxiləsi vasitəsi;
- E) Valyuta bazarının tənzimlənməsi vasitəsi.

352) Sual: Aşağıdakılardan təşkilati strukturuna görə hansı daha genişdir?

- A) konsern;
- B) xoldinq;
- C) konqlomerat;
- D) müəssisə;
- E) müəssisələr birliyi.

353) Sual: Azad iqtisadi zonaların növlərinə hansı aid deyil?

- A) Texnoparklar;
- B) off-şorlar;
- C) kompleks zonalar;
- D) azad inzibati zona;
- E) dyuti-frilər.

354) Sual: Beynəlxalq əmək Təşkilatının vəzifələrinə hansı aid deyil?

- A) İşçilər üçün sosial ədalətliliyin təmin edilməsinə dəstək;
- B) İşçi qüvvəsinin yığımının reqlamentləşdirilməsi;
- C) İşsizliklə mübarizə;
- D) Yeni iş yerlərinin yaradılması;
- E) Uşaq və qadınların müdafiəsi.

355) Sual: Xarici iqtisadi fəaliyyətdə ixracatçı üçün valyuta riski nədən ibarətdir?

- A) milli valyutanın məzənnəsinin qalxmasından;
- B) milli valyutanın məzənnəsinin aşağı düşməsindən;
- C) xarici bazarlarda əmtəələrin qiymətlərinin qalxmasından;
- D) ixrac olunan mallara tələbatın artmasından;
- E) xarici valyutanın qiymətinin qalxmasından .

356) Sual: İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi nədir?

- A) siyasi baxışlar
- B) dini görüşlər
- C) irqi fərqlər
- D) iqtisadi amillər
- E) ekoloci səbəblər

357) Sual: Müəyyən ölkənin sərşədlərindən keçərək digər ölkəyə insanları daimi yaşayış üçün getməsinə nə deyilir:

- A) immiqrasiya

- B) urbanizasiya
- C) işçi qüvvəsinin beynəlxalq miqrasiyası
- D) emiqrasiya
- E) deportasiya

358) Sual: İnkışaf etmiş bazar iqtisadiyyatı ölkələrində xarici investisiyalar yatırmaq üçün imkanlar:

- A) Hüdudsuzdur
- B) getdikcə artır
- C) faktiki olaraq yox dərəcəsindədir
- D) nisbətən azalır**
- E) məhdudlaşdırılır

359) Sual: Beynəlxalq ticarətdə əmtəələrin beynəlxalq hərəkətini təmin edən nəqliyyat əməliyyatlarına hansı daxil deyil:

- A) yüklərin daşınması
- B) göndərilən əmtəələrin keyfiyyətə uyğunluq sertifikatı**
- C) daşınma sənədlərinin tərtibi
- D) beynəlxalq tranzit daşınmaları
- E) aralıq məntəqələrdə yüklərin diqər nəqliyyat vasitələrinə yüklənməsi

360) Sual: Xarici ticarətin tənzimlənməsinin qeyri – tarif metodlarına hansı aiddir:

- A) Kvotalaşdırma**
- B) Aksız vergiləri
- C) Gömrük rüsumları
- D) Əlavə dəyər vergisi
- E) İxrac rüsumları

361) Sual: İxracatın stimullaşdırılmasının əsas aləti hansıdır?

- A) İxracın lisenziyalasdırılması
- B) İxracın və ixrac kreditlərinin dövlət sığortası
- C) İxracın dövlət tərəfindən kreditləşdirilməsi**
- D) İxracın birbaşa subsidiyalasdırılması
- E) İxracatçılara informasiya və məsləhətlər verilməsi

362) Sual: Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır:

- A) ikitərəfli sazişlər
- B) çoxtərəfli sazişlər
- C) milli və beynəlxalq hüquq**
- D) qlobal hüquq
- E) dövlət

363) Sual: Sahibkarlıq kapitalına aşağıdakılardan aiddir:

- A) birbaşa investisiyalar
- B) dövlət investisiyaları
- C) ssudalar

D) fərdi investisiyalar

E) fərdi kreditlər

364) Sual: Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi hansıdır:

A) Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər

B) Ayrı-ayrı ölkələrdə istehlakın səviyyəsindəki fərqlər

C) Dövlətlərin xarici iqtisadi siyasətindəki fərqlər

D) Milli iqtisadiyyatın strukturundakı xüsusiyyətlər

E) Müxtəlif ölkə hökümətləri tərəfindən həyata keçirilən proteksionizm siyasəti

365) Sual: İslam İnkışaf Bankı – İİB (İSDB) əsas fəaliyyət istiqamətlərinə aşağıdakılardan hansı aid deyil:

A) idxalatçıya qısamüddətli kreditlərin verilməsi ilə və idxalatçıya ödəmə üçün müddət verilməsi ilə Bankın vasitəciliyi ilə idxalın maliyyələşdirilməsi

B) üzv-ölkələrə aşağıdakı sahələr üzrə təqdim edilən texniki yardımın maliyyələşdirilməsi

C) ixrac əməliyyatlarının güzəştli faizlərlə maliyyələşdirilməsi;

D) konkret məqsədlər üçün yaradılan fondların (qeyri-müsəlman ölkələrində müsəlman icmalarına Yardım Fonu da daxil olmaqla) idarə edilməsi;

E) bir sıra ərəb milli və regional maliyyə və inkişaf institutları ilə və OPEK-in Beynəlxalq İnkışaf Fonu ilə əməkdaşlıq, çoxtərəfli maliyyə institutları və beynəlxalq/regional təşkilatlarla əlaqələrin saxlanması.

366) Sual: İslam İnkışaf Bankı – İİB (İSDB) əsas fəaliyyət istiqamətlərinə aşağıdakılardan hansı aid deyil:

A) istehsal müəssisələrinin və layihələrinin maliyyələşdirilməsi (borc və kreditlərin təqdim edilməsi formasında);

B) infrastruktura (yol, rabitə, məktəb) layihələrinin maliyyələşdirilməsi üçün borc təqdim edilməsi;

C) özəl sahibkarlığa sərfəli faizlərlə uzunmüddətli kreditlərin verilməsi;

D) mənfəətdə pay iştirakı, lizinq, müddətli (nisyə) satış yolu ilə sürətli geriçayıtmanın təmin edən layihələrin maliyyələşdirilməsi;

E) sənaye və kənd təsərrüfatı müəssisələrinin və layihələrin səhmdar kapitallarına sərmayə qoyulması.

367) Sual: Üzv-ölkələrin və müsəlman icmalarının şəriət qaydalarına uyğun olaraq iqtisadi və sosial inkişaflarına yardım məqsədilə yaradılan İslam İnkışaf Bankı – İİB (İSDB) nə zaman yaradılıb?

A) 1924-cü ildə;

B) 1934-cü ildə;

C) 1944-cü ildə;

D) 1964-cü ildə;

E) 1974-cü ildə.

368) Sual: Beynəlxalq Kənd Təsərrüfatı İnkışafi Fondu (İFAD) nə zaman yaradılıb?

A) 1917;

B) 1927;

C) 1937;

D) 1947;

E) 1977.

369) Sual:BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nə zaman yaradılıb?

- A) 1925;
- B) 1935;
- C) 1945;
- D) 1955;
- E) 1965.

370) Sual:Aşağıdakılardan hansı BMT-nin ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)-nun funksiyalarına aid deyil:

- A) kənd təsərrüfatına kapital qoyuluşlarına, resurslardan daha rasional istifadəyə yardım;
- B) inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatı məhsulunun artırılmasına yardım;
- C) kənd və meşə təsərrüfatının bütün sahələrində texniki yardım göstərilməsi;
- D)** genləri dəyişdirilmiş məhsulların ixracına yardım;
- E) inkişaf etməkdə olan ölkələrə texnologiyaların ötürülməsinə yardım.

371) Sual:Xarici iqtisadi fəaliyyətdə idxalçı üçün valyuta riski nədən ibarətdir?

- A) milli valyutanın məzənnəsinin qalxmasından;
- B)** milli valyutanın məzənnəsinin aşağı düşməsindən;
- C) əmtəələrin qiymətlərinin daxili bazarda qalxmasından;
- D) xarici valyutanın qiymətinin aşağı düşməsindən;
- E) idxala tələbatın artmasından.

372) Sual:Ölkələrin iqtisadiyyatının bir-birinə yaxınlaşması və birləşdirilməsi, təsərrüfat subyektləri arasında möhkəm və dayanıqlı iqtisadi əlaqələr və əmək bölgüsü əsasında onların vahid təsərrüfat kompleksi-sində birləşdirilməsi prosesi necə adlanır?

- A) beynəlxalq iqtisadi kooperasiya;
- B) beynəlxalq ixtisaslaşma;
- C)** beynəlxalq iqtisadi integrasiya;
- D) istehsalın beynəmiləlləşməsi;
- E) beynəlxalq əmək bölgüsü.

373) Sual:Rezidentlərin və qeyri-rezidentlərin valyuta və ya digər valyuta dəyərliləri ilə əməliyyatlarının qanunvericilik və inzibatlılıq yolu ilə qadağan edilməsi və ya reqlamentləşdirilməsi necə adlanır?

- A) Valyuta kursu;
- B) Valyuta məhdudiyyətləri;
- C) Valyuta pariteti;
- D) Valyuta saldosu;
- E)** Valyuta razılaşması.

374) Sual:Müxtəlif ölkələrin antiinhisar qanunlarının ümumi məqsədlərinə hansı aid deyil?

- A) rəqabətin qorunması və genişləndirilməsi;
- B) bazarda inhisar mövqə tutmuş firmalar üzərində nəzarət;
- C)** qiymətlər üzərində nəzarət;
- D) bazarların liberallaşdırılması və ticarətin təşviqi;

E) istehlakçıların hüquqlarının qorunması.

375) Sual: Mərkəzi Bank tərəfindən uçot faiz dərəcəsinin dəyişdirilməsi necə adlanır?

- A) Kredit tənzimlənməsi;
- B) Diskont siyaseti;
- C) Devalvasiya;**
- D) Revalvasiya;
- E) Denominasiya;

376) Sual: Monetar siyaset nələri əhatə etmir?

- A) pul-kredit siyaseti;
- B) məzənnə siyaseti;
- C) valyuta siyaseti;
- D) uçot faiz dərəcəsi siyaseti;
- E) büdcə-vergi siyaseti.**

377) Sual: Milli valyutanın məzənnəsi aşağı düşəndə nə baş verir?

- A) milli məhsulların dünya bazارında rəqabət qabiliyyətliliyi azalır;
- B) idxal məhsullarının ölkədə rəqabət qabiliyyətliliyi artır;
C) milli məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi artır;- D) ölkədə ixrac yönümlü istehsal sahələrinin stimulları azalır;
- E) əhalinin real gəlirləri artır.

378) Sual: Holland sindromu nü məhiyyəti nədir?

- A) neft gəlirlərinin məqsədyönlü istifadəsi nəticəsində iqtisadiyyatın yüksəlişi;
B) neft gəlirlərindən düzgün istifadə edilməməsi nəticəsində iqtisadiyyatda struktur böhranının baş verməsi;- C) ölkənin neft sənayesinə xarici şirkətlərin buraxılmaması;
- D) dünya bazarında neftin qiymətinin formallaşması mexanizmi;
- E) ölkə iqtisadiyyatında neft sənayesinin az yer tutması.

379) Sual: XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir?

- A) Xidmət sferasının sürətli inkişafı**
- B) Maddi istehsal sferasının inkişafı
- C) Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
- D) Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevriləməsi
- E) Hasilat sahələrinin sürətli inkişafı

380) Sual: Xarici iqtisadi fəaliyyətdə əməliyyatlar zamanı istifadə olunan aşağıdakı qiymətli kağızlardan hansı birbaşa borc öhdəliyi yaradır?

- A) istiqraz;
B) veksel;- C) banknot;
- D) səhm;

E) xəzinə bonları.

381) Sual:Bazarın barometri nəyi adlandırırlar?

- A) bankları;
- B) bircanı;**
- C) pul kütləsini;
- D) vergiləri;
- E) dövlət büdcəsini.

382) Sual:Valyuta məhdudiyyətinin komponentlərinə aid olmayanı göstərin:

- A) ölkədaxili valyuta əməliyyatları üzərində birbaşa dövlət nəzarəti;
- B) valyuta ixracının məhdudlaşdırılması;
- C) milli valyutanın dövriyyəyə buraxılması;**
- D) valyuta idxlərinin məhdudlaşdırılması;
- E) ölkələrarası valyuta transfertlərinin kvotalaşdırılması.

383) Sual:Milli valyutanın məzənnəsi qalxanda nə baş verir?

- A) milli məhsulların dünya bazارında rəqabət qabiliyyətliliyi azalır;
- B) ölkədə ixrac yönümlü istehsal sahələrinin stimulları artır;
- C) idxlə məhsullarının ölkədə rəqabət qabiliyyətliliyi azalır;
- D) milli məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi artır;
- E) əhalinin real gəlirləri azalır.

384) Sual:Avropa Birliyinin yaradılmasının üçüncü mərhələsi hansı illəri əhatə edirdi?

- A) 1960-ci illərin sonları – 1980-ci illərin əvvəlləri;
- B) 1970-ci illərin sonları – 1990-ci illərin əvvəlləri;
- C) 1980-ci illərin əvvəlləri – 1990-ci illərin sonları;
- D) 1970-ci illərin əvvəllərindən 1980-ci illərin ortalarına qədər;**
- E) 1970-ci illərin sonlarından 1990-ci illərin ortalarına qədər.

385) Sual:Avropa Birliyinin yaradılmasının ikinci mərhələsi hansı illəri əhatə edirdi?

- A) 1950-ci illərin əvvəlləri – 1960-ci illərin sonları;
- B) 1960-ci illərin sonları – 1970-ci illərin sonları;
- C) 1950-ci illərin sonları – 1970-ci illərin əvvəlləri;**
- D) 1965 – 1975;
- E) 1967 – 1977.

386) Sual:Aşağıdakılardan hansı AİB-nin ümumi məqsədlərinə daxil deyildi?

- A) vergi sistemlərinin unifikasiyası;
- B) ümumi bazar çərşivəsində rəqabət qaydalarının müəyyən edilməsi;
- C) üzv-ölkələrin iqtisadi qanunvericiliklərinin yaxınlaşdırılması;
- D) konfederativ dövlətin yaradılması;**
- E) iqtisadi siyasetin razılaşdırılması prinsiplərinin işlənməsi.

387) Sual:AİB-in (ümumi bazar in) müəyyən edilmiş bilavasitə məqsədlərinə aşağıdakılardan hansı

daxil deyildi:

- A) üzv-ölkələr arasında ticarətdə olan məhdudiyyətlərin mərhələ-mərhələ tam aradan qaldırılması;
- B) üçüncü ölkələrlə ticarətdə vahid gömrük tarifinin müəyyən edilməsi;
- C) kapitalın, insanların, xidmətlərin sərbəst hərəkəti üçün məhdudiyyətlərin ləğvi;
- D) Üzv-dövlətlərin siyasi suverenliyinin tam ləğvi;**
- E) kənd təsərrüfatı və nəqliyyat sahəsində ümumi siyasətin həyata keçirilməsi;

388) Sual:Xarici investisiyaların dəstəklənməsinin qeyri-maliyyə metodlarına hansı aid deyil?

- A) İstehsalçıların informasiya xidmətləri ilə təmin edilməsi;
- B) Nəqliyyat və digər kommunikasiyaların inkişaf etdirilməsi;
- C) Xarici kapitalın səmərəli funksiya göstərməsi üçün ümumi mühitin yaradılması;
- D) Xarici investisiyalar üzrə qanunvericiliyin optimallaşdırılması;
- E) Maliyyə güzəştərinin tətbiqi.**

389) Sual:Göstərilən meyarlardan hansı beynəlxalq təşkilatların təsnifinə aid deyil:

- A) üzvlüyün xarakterinə və iştirakçıların hüquqi təbiətinə görə;
- B) iştirakçıların dairəsinə görə;
- C) səlahiyyət dairəsinə görə;
- D) üzvlərin ərazisinə görə;**
- E) səlahiyyətin xarakterinə görə.

390) Sual:Aşağıdakılardan hansı beynəlxalq tənzimlənmənin əsas istiqamət-lərinə aid deyil:

- A) valyuta-maliyyə sferasında əməkdaşlıq;
- B) dünya ticarəti sahəsində əməkdaşlıq;
- C) intellektual mülkiyyət sahəsində əməkdaşlıq;
- D) məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq;
- E) idxlərin əvəzedilməsi siyasəti.**

391) Sual:Beynəlxalq iqtisadi təşkilatların həm qlobal, həm də regional səviyyələrdə məqsəd və funksiyalarına aşağıdakılardan hansı aid deyil:

- A) beynəlxalq iqtisadi münasibətlərin ən vacib problemlərinin öyrənilməsi və onlar üzrə tədbirlərin qəbul edilməsi və həyata keçirilməsi;
- B) valyutaların sabitliyinin təmin edilməsi;
- C) dövlətlər arasında ticarət maneələrinin aradan qaldırılmasına və geniş əmtəə mübadiləsinin təmin edilməsinə köməklik göstərmək;
- D) Beynəlxalq ticarətdə müxtəlif məhdudiyyətlərin tətbiqi;**
- E) texnologici və iqtisadi tərəqqiyə yardım göstərilməsi üçün özəl kapitala əlavə olaraq vəsaitin ayrılması.

392) Sual:Borc kapitalı anlayışına aid deyil:

- A) faktorinq**
- B) qısamüddətli kreditlər
- C) uzunmüddətli kreditlər
- D) satılan əmtəə və xidmətlərə görə ödənişlər
- E) ortamüddətli kreditlər

393) Sual: İxrac potensialının artırılması məqsədilə aqrar islahatların müəyyən edilmiş prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?

- A) dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşdırılması;
- B) islahatın aparılmasında sosial ədalətin və könüllülüyünün təmin edilməsi;
- C) əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi;
- D) respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması;
- E) Aqrar sahədə geniş məhdudiyyətlərə yer verilməsi.

394) Sual: İxrac potensialının artırılması məqsədilə aqrar sahənin aparılması nəzərdə tutulmuş islahatın müəyyən edilmiş əsas istiqamətlərinə aşağıdakılardan hansı aid deyil?

- A) aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalasdırılması;
- B) torpaq meliorasiya və su təsərrüfatının islahatı;
- C) müxtəlif növlü təsərrüfatların yaradılması;
- D)** Aqrar sahənin milliləşdirilməsi;
- E) aqrar bölmənin dövlət təminatı.

395) Sual: Kənd təsərrüfatına güclü dövlət müdaxiləsini və genişmiqyaslı tənzimləmələri zəruri edən amillərin sırasına hansı aid deyil?

- A) xarici ticarətlə əlaqədar olan amillər;
- B) kənd təsərrüfatı subyektlərinin gəlirlərinin sabitləşdirilməsi və müəyyən səviyyədə saxlanması zəruriliyi;
- C)** Kənd təsərrüfatı sahəsinin sənayedən üstün olması;
- D) ekologiya və təbiətin mühafizəsi ilə əlaqədar olan amillər;
- E) kənd ərazilərinin inkişaf etdirilməsi zəruriliyi;

396) Sual: Aşağıdakı amillərdən hansı rəqabət üstünlüğünün artırılması üçün xidmət etmir?

- A) Sənayenin sahə və alt sahələrində fəaliyyət göstərən müəssisələrin müş-tərək problemlərinin eyni yanaşma ilə müəyyən edilməsi və onların həlli yollarının axtarılması;
- B) Müəssisələrin sıx iş birliyi şəraitində texnologiya, istehsalın idarə edilməsi təcrübəsi, emalın müxtəlif həlqələrindən qarşılıqlı istifadə edilməsi, ehtiyatların qarşılıqlı şəkildə ödənilməsi, yeni məhsulların emalı prosesində təcrübə mübadiləsi kimi vacib məsələlərin təmin edilməsi;
- C)** Təbii inhisarların dövlət tərəfindən dəstəklənməsi;
- D) Oxşar və ya əlaqədar sənaye sahələrinin bir yerdə cəmlənməsi nəticəsində istehsal zəncirində bir-birini tamamlayaraq yeni məhsul, üsul və xidmətlərin birgə yaradılması və inkişaf etdirilməsi;
- E) Elmi və texnoloji yeniliklər haqqında informasiya mübadiləsi.

397) Sual: Qloballaşma proseslərinin mühüm xüsusiyyətlərinə aşağıdakılar-dan hansı aid deyil?

- A) Amerika həyat tərzinin və kütləvi mədəniyyətinin dünya standartı kimi təbliği;
- B)** Bəzi ölkələrdə geniş proteksionizm tədbirlərinin yer alması;
- C) liberal dövlət siyasi modelinin təbliği və yayılması;
- D) “məhdud suverenlik” və “seçki legitimliyi” (yəni hakim elitanın demokratik seçki yolu ilə legitimləşdirilməsi) konsepsiyasının tətbiqi.
- E) “açıq cəmiyyət” ideologiyasının ixracı;

398) Sual: Informasiya texnologiyası şəraitində istehsal prosesində dəyər yaradılması üzrə qarşıda

duran təməl vəzifələrə aşağıdakılardan hansı aid deyil:

- A) dizaynerlər tərəfindən innovasiyanın istehsal prosesində uyğunlaşdırması, qablaşdırma və s. ;
- B) qarşıya qoyulan məqsədə çatmaq üçün qərarlar ilə in-novasiya, dizayn və icra arasında münasibətlərin idarə olunması;
- C) operator tərəfindən şəxsi təşəbbüslerin icra olunması;
- D) avtomatlaşdırılması mümkün olmayan və əvvəlcədən programlaşdırılmış ikinci dərəcəli vəzifələrin işçilər tərəfindən icra olunması.
- E) Satış bazarlarının diversifikasiyası.**

399) Sual: İnfomasiya texnologiyası şəraitində istehsal prosesində dəyər yaradılması üzrə qarşıda duran təməl vəzifələrə aşağıdakılardan hansı aid deyil:

- A) rəhbərlik tərəfindən stratezi qərarların qəbul edilməsi;
- B) tədqiqatçıların yaratdıqları məhsullarda innovasiya;
- C) dizaynerlər tərəfindən innovasiyanın istehsal prosesində uyğunlaşdırması, qablaşdırma və s. ;
- D) qarşıya qoyulan məqsədə çatmaq üçün qərarlar ilə in-novasiya, dizayn və icra arasında münasibətlərin idarə olunması;
- E) Innovasiyaların tətbiqinin dövlət tənzimlənməsi.**

400) Sual: Avrozonə ölkələrində hansı tarixdə milli valyutalarla bütün hesablaşmalar dayandırıldı və avro İqtisadi və Valyuta Birliyi çərçivəsində yeganə qanuni ödəmə vasitəsi oldu?

- A) 1999-cu il yanvarın 15-dən;
- B) 2000-ci il mayın 10-dan;
- C) 2002-ci il iyulun 1-dən;**
- D) 2003-cü il dekabrın 25-dən;
- E) 2004-cü il yanvarın 1-dən.

401) Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər sırasına daxil deyildir?

- A) separatlılıq, etnik, siyasi və dini ekstremizm;
- B) terrorçuluq və kütləvi qırğıın silahlarının yayılması;
- C) regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq;
- D) Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət;
- E) Xarici iqtisadi fəaliyyət.**

402) Sual: Xarici iqtisadi fəaliyyətlə məşğul olarkən mümkün risk-lər sırasına adətən hansı daxil edilmir?

- A) siyasi risklər;
- B) kommersiya riskləri;
- C) vergi riskləri;
- D) valyuta riskləri;
- E) Məşgulluq riskləri.**

403) Sual: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13. 2. 16 maddəsi ilə müəyyən edilmiş maddəyə görə Azərbaycan mənbəyindən alınan gəlirə aşağıdakılardan hansı aid deyil:

- A) Xarici ölkələrdə istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;**
- B) Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmla-kı olan şəxsən alınan

faizlər şəklində gəlir - həmin şəxsin bu faizlər üzrə borcu bu cür daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;

C) Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan ro-yalıtı şəklində gəlir, yaxud Məcəllənin 13. 2. 23-cü maddəsində göstərilən və Azərbaycan Respublikasında saxalanılan və ya istifadə edilən əmlakın təqdim edilməsindən gəlir;

D) rezident tərəfindən ödənilən pensiya;

E) Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;

404) Sual: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13. 2. 16 maddəsi ilə müəyyən edilmiş maddəyə görə Azərbaycan mənbəyindən alınan gəlirə aşağıdakılardan hansı aid deyil:

A) vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən;

B) məhsulların ixracı zamanı xarici ölkələrdə ödənilən vergilər;

C) xərclərin Vergi Məcəlləsinin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir;

D) rezident hüquqi şəxslər dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxslər iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir;

E) rezidentlərdən alınan faizlər şəklində gəlir;

405) Sual: Xarici kapital qoyuluşlarının risk dərəcələrini və onların ölkədə səmərəli istifadə edilməsi imkanlarını müəyyən edən iqtisadi, siyasi, hüquqi, sosial və s. amillərin məcmusu necə adlanır?

A) Maliyyə riskləri;

B) Vergi yükü;

C) İnvestisiya saldosu;

D) İnvestisiya iqlimi;

E) İnvestisiya siyaseti.

406) Sual: Ölkəyə xarici investisiyaların axınının stimullaşdırılması tədbirlərinə hansı aid deyil?

A) Liberal valyuta siyaseti;

B) Dövlət zəmanətinin təqdim edilməsi;

C) Xarici investisiyaların sığortalanması;

D) İkiqat vergiqoyma aradan qaldırılması;

E) Sosial siyasetin təkmilləşdirilməsi.

407) Sual: Avropa Birliyinin yaradılmasının beşinci mərhələsi hansı illəri əhatə edir?

A) 1985 – 2005;

B) 1992-ci ildən – bu günə kimi;

C) 1989 – 1999;

D) 1997 – 2007;

E) 1996-ci ildən – bu günə kimi.

408) Sual: Avropa Birliyinin yaradılmasının dördüncü mərhələsi hansı illəri əhatə edirdi?

A) 1960-ci illərin sonları – 1990-ci illərin əvvəlləri;

B) 1970-ci illərin əvvəlləri – 1980-ci illərin sonları;

C) 1980-ci illərin əvvəlləri – 1990-ci illərin sonları;

D) 1980-ci illərin ortalarından 1990-ci illərin əvvəllərinə qədər;

E) 1970-ci illərin sonlarından 1990-ci illərin ortalarına qədər.

409) Sual:Xarici ticarətə dair bütün nəzəriyyələri birləşdirən ən ümumi mülahizələrdən biri hansıdır:

- A) İqtisadiyyatın inkişafı xarici ticarətdən asılı deyil;
- B) Xarici ticarət yalnız qonşu ölkələrlə aparılmalıdır;
- C) Xarici ticarət bütövlükdə ümumi rifahi yaxşılaşdırır;
- D) Xarici ticarətin saldosu mütləq müsbət olmalıdır;
- E) Xarici ticarət mütləq dövlət tərəfindən tənzimlənməlidir.

410) Sual:Kapitalın beynəlxalq hərəkəti obyektiv olaraq aşağıdakılardan hansına gətirib çxarmır?

- A) Ölkələrin xarici iqtisadi və siyasi əlaqələrinin güclənməsinə;
- B) Ölkələrin iqtisadi izolyasiyasına;**
- C) Ölkələrin qarşılıqlı əlaqələrinin və asılılıqlarının artmasına;
- D) Ölkələrin iqtisadi və texniki potensialının artmasına;
- E) Ayrı-ayrı milli iqtisadiyyatların və ümumilikdə dünya təsərrüfatının rifah səviyyəsinin artımına.

411) Sual:Avropa Birliyinin formalaşmış hüquqi sistemi aşağıdakılardan hansını özünə birbaşa daxil etmir?

- A) Maastricht müqaviləsi də aid olmaqla təsis müqavilələrinin məzmunu, prinsipləri və siyasi məqsədləri;
- B) təsis müqavilələrinin reallaşdırılması üçün qəbul olunmuş qanunvericilik bazası;
- C) Avropa Birliyinin qərar və bəyannamələri;
- D) BMT-nin qərarları;**
- E) Avropa Birliyinin fəaliyyəti ilə əlaqədar üzvlər arasında bağlanan müqavilələr də daxil olmaqla, beynəlxalq müqavilələr.

412) Sual:Ərzaq təhlükəsizliyinin əsasını aşağıdakılardan hansı təşkil etmir?

- A) Bu və ya digər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün ölkənin ehtiyaclarını tam ödəyən ərzağın davamlı və kifayət qədər istehsalı qaranlığıya edilməlidir;
- B) Ərzaq təhlükəsizliyi yalnız o zaman təmin edilə bilər ki, ərzağın əldə edilməsi üçün fiziki və iqtisadi şərtlər olsun;
- C) Ərzaq təhlükəsizliyinə nail olmaq üçün kənd təsərrüfatı məhsulları sabit şəkildə və kifayət qədər dünya bazarlarına çıxarılsın;
- D) Ərzaq təhlükəsizliyinin mühüm elementlərindən biri də əhalinin səhhətinə ziyan verməyən keyfiyyətli ərzaqla təmin olunmasıdır;
- E) Ölkəyə kütləvi şəkildə genləri dəyişdirilmiş məhsulların idxal edilməsi şərzaq təhlükəsizliyini təmin edir.**

413) Sual:Beynəlxalq Maliyyə Korporasiyası neçənci ildə yaradılıb?

- A) 1946-ci ildə;
- B) 1949-cu ildə;
- C) 1952-ci ildə;
- D) 1968-ci ildə;
- E) 1956-ci ildə.**

414) Sual:Dünya Bankının məqsədlərinə aşağıdakılardan hansı daxil deyil?

- A) sağlamlıq və təhsil sahələrinə diqqət vasitəsilə əhalinin inkişafını təmin etmək;
- B) yoxsulluğu aradan qaldırmaq məqsədilə sosial inkişaf, idarəçilik və institutlaşdırma sahələrinə yardım etmək;
- C) hökumətlərin keyfiyyətli, aydın və şəffaf xidmət göstərməsinə şərait yaratmaq;
- D) ətraf mühiti mühafizə etmək, özəl biznesin inkişafını dəstəkləmək;
- E) Xarici iqtisadi fəaliyyəti tənzimləmək.

415) Sual:Aşağıdakılardan hansı beynəlxalq tənzimlənmənin əsas istiqamət-lə-rinə aid deyil:

- A) iqtisadi və sənaye əməkdaşlığı;
- B) nəqliyyat sahəsində əməkdaşlıq;
- C) valyuta-maliyyə sferasında əməkdaşlıq;
- D)** ölkənin demoqrafik siyasəti;
- E) dünya ticarəti sahəsində əməkdaşlıq.

416) Sual:Beynəlxalq Maliyyə Korporasiyası öz vəzifələrini aşağıdakılardan hansının vasitəsilə həyata keçirmir?

- A) inkişafda olan dövlətlərdə özəl sektorun layihələrinin dəstəklənməsi;
- B) inkişafda olan dövlətlərdə fəaliyyət göstərən özəl şirkətlərə beynəlxalq maliyyə bazarlarında vəsait əldə etməkdə yardım etmək;
- C) hökumətə və bizneslərə məsləhət vermək və texniki yardımı təmin etmək;
- D) sabit və ya dəyişkən məzənnə ilə əsas və ya yerli valyutalarda uzunmüddətli və ya sindikatlaşdırılmış borcların verilməsi;
- E)** Ölkələrin qızıl-valyuta ehtiyatlarını artırır.

417) Sual:Beynəlxalq İnkışaf Assosiasiyası neçənci ildə yaradılıb?

- A) 1945-ci ildə
- B) 1955-ci ildə;
- C) 1958-ci ildə;
- D)** 1960-ci ildə;
- E) 1965-ci ildə.

418) Sual:Dünya Bankı Qrupuna aşağıdakı institutlardan hansı daxil deyil?

- A) Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı (BYİB).
- B) Beynəlxalq İnkışaf Assosiasiyası (BIA).
- C) Beynəlxalq Maliyyə Korporasiyası (BMK).
- D) Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MİGA), İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBİ).
- E)** Asiya İnkışaf bankı.

419) Sual:BVF hansı sahə üzrə texniki yardım göstərmir və kadrların hazırlığını həyata keçirmir?

- A) bank sisteminin tənzimlənməsi, ona nəzarət və yenidənqurulması, valyuta vəsaitlərinin və valyuta əməliyyatlarının idarə edilməsi, kliring və ödəmələr üzrə hesablaşma sistemləri, mərkəzi bankların strukturu və inkişafı üzrə tövsiyələrin təqdim edilməsi yolu ilə pul-kredit və maliyyə sektorlarının gücləndirilməsi;
- B) vergi və gömrük siyasəti və inzibatçılığı, büdcənin hazırlanması, xərclərin idarə edilməsi, sosial müdafiə sisteminin işlənməsi və daxili və xarici borcun idarə edilməsi üzrə tövsiyələrin verilməsi yolu ilə vergi-büdcə sferasında real siyasət və idarəetmənin dəstəklənməsi;

- C) statistik göstəricilərin hazırlanması, onların idarə edilməsi və yayılması, həmçinin göstəricilərin keyfiyyətinin artırılması;
- D) iqtisadi və maliyyə qanunvericiliyinin işlənməsi və təhlili;
- E) ekoloci monitorinqin keçirilməsi.**

420) Sual: ABŞ iqtisadçısı R. Kuperin fikrinə görə aşağıdakılardan hansı ölkələr arasında qarşılıqlı asılılığa aid deyil?

- A) Struktur asılılığı. Ölkələr bir-biri ilə o qədər qarşılıqlı asılılıq vəziyyətin-dədirlər ki, hər hansı bir ölkənin iqtisadiyyatında baş verən əhəmiyyətli dəyişiklik dərhal digər ölkələrdə əks-səda doğurur;
- B) İqtisadi siyaset sahəsində qarşıya qoyulan məqsədlərin qarşılıqlı asılılığı;
- C) İqtisadi inkişafın xarici amillərinin qarşılıqlı asılığı;
- D) Siyasi cəhətdən qarşılıqlı asılılıq həmin nəzəriyyə öz reallığı ilə fərqlənir;
- E) Mədəniyyət asılılığı.**

421) Sual: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13. 2. 16 maddəsi ilə müəyyən edil-miş maddəyə görə Azərbaycan mənbəyindən alınan gəlirə aşağıdakılardan hansı aid deyil:

- A) Azərbaycan Respublikasında muzdulu işdən gəlir;
- B) Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfin-dən təqdim edilməsindən gəlir;
- C) Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülmə-sindən və xidmət göstərilməsindən gəlir;
- D) Azərbaycan Respublikasının ərazisindəki daimi nüma-yən-dəliyə aid edi-lən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir;
- E) Azərbaycan Respublikasından idxlə olunan mallardan əldə edilən gəlir.**

422) Sual: Fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcılıqla göstərilən meyarlardan hansına görə Azərbaycan Respublikasının rezidenti sayıla bilməz:

- A) daimi yaşayış yeri;
- B) həyatı mənafelərinin mərkəzi;
- C) adətən yaşadığı yer;
- D) Azərbaycan Respublikasının vətəndaşları;
- E) mövsümi əmək miqrantları.**

423) Sual: İnnovasiya üçün lazımi şəraitin yaradılması tədbirlərinə hansı birbaşa aid deyil?

- A) İnnovasiya sahəsində rəqabəti təşviq edən siyaset;
- B) İnsan kapitalının formalaşmasını təmin edən təhsil siyasəti;
- C) Bürokratik maneələrin aradan qaldırılmasına istiqamətlənmiş idarəcilik sahəsində və müəyyən sistemində islahatların aparılması;
- D) Kiçik müəssisələrə kapital axımını təşviq edən maliyyə siyasəti;
- E) Ölkənin demoqrafik siyasəti.**

424) Sual: Beynəlxalq Hesablaşmalar Bankı neçənci ildə yaradılıb?

- A) 1920-ci ildə;
- B) 1930-cu ildə;**
- C) 1940-ci ildə;
- D) 1950-ci ildə;

E) 1960-cı ildə.

425) Sual: Azərbaycan Respublikası hansı regional integrasiya blokunun üzvü deyil?

- A) MDB
- B) AB**
- C) GUAM
- D) GKO
- E) QDİƏT

426) Sual: Reimmigrasiya nə deməkdir?

- A) emigrant əhalinin ikili vətəndaşlığı qəbul etməsi
- B) emigrant əhalinin vətəndaşlığı qəbul etməsi
- C) əvvəllər emigrasiya etmiş əhalinin vətənə qayıtması**
- D) emigrantların oradan da üçüncü ölkələrə getməsi
- E) emigrantların üçüncü ölkələrə getməsi

427) Sual: Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir?

- A) kapitalın «nisbi» artıqlığı
- B) xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
- C) vətənpərvərlik hisslerinin aşağı olması**
- D) kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
- E) kapital ixrac edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdud-laşdırın antiinhisar qanunlarının fəaliyyəti

428) Sual: Azərbaycan Respublikasında xarici investisiya sayılır:

- A) əmək
- B) idarəetmə təcrübəsi
- C) torpaq
- D) sahibkarlıq fəaliyyəti obyektinə qoyulan xarici kapital**
- E) milli kapitalın xaricdə sahibkarlıq fəaliyyətində iştirakı

429) Sual: Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- A) Ölkədə həddən artıq kapital yığımı
- B) Pulların yuyulması**
- C) Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- D) Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
- E) Qəbul edən ölkədə əlverişli investisiya iqliminin mövcudluğu

430) Sual: Avropa Birliyi strukturuna aşağıdakı qurumlardan hansı daxil deyil?

- A) Avropa Şurası;
- B) Avropa Birliyinin Şurası;
- C) Avropa Parlamenti;
- D) Avropa Komissiyası;
- E) Avropa Qaçqınlar Komitəsi.**

431) Sual: Avropa Birliyinin məqsədlərinə ümumi şəkildə aşağıdakılardan hansı daxil deyil?

- A) Avropa xalqlarının sıx ittifaqını yaratmaq;
- B) Daxili sərhədləri olmayan məkan, vahid valyuta yaratmaqla uzunmüddətli iqtisadi tərəqqiyə yardım etmək;
- C) Beynəlxalq aləmdə birgə xarici siyasət yeritmək;
- D) Ədliyyə və daxili işlər sahəsində əməkdaşlığı inkişaf etdirmək;
- E) Vahid hərbi siyasət yürütmək.

432) Sual: Milli bazarlara mal və xidmətlərin buraxılmasını tənzimləyən iqtisadi, hüquqi, inzibati və siyasi vasitə, üsul və formalar nəyi təşkil edir?

- A) Qeyri-tarif tənzimlənməsini;
- B) Vergi güzəştərini;
- C) Gömrük tariflərini;
- D)** Ticarət siyasətinin alətlərini;
- E) İnzibati güzəştərini.

433) Sual: Bütövlükdə beynəlxalq ticarət dövriyyəsində olan mal və xidmətləri bu ökələrin və ölkələrarası birliliklərin daxili bazarlarına buraxılması və cəlb olunması şərtlərini, birbaşa və ya dolayı formada müəyyənləşdirilməsi və həmçinin ölkədə istehsal olunan mal və xidmətlərin xarici bazarlara çıxarılmasının təmin olunması tədbirləri necə adlanır?

- A) Gömrük siyasəti;
- B) Ticarət embarqosu;
- C) Ticarət sazişi;
- D) Ticarət recimi;
- E) Ticarət siyasəti.

434) Sual: Tələb-təklif modeli necə ifadə olunur:

- A) AB-CD modeli;
- B)** İS-LM modeli;
- C) MM-NN modeli;
- D) KL-BM modeli;
- E) AD-AS modeli.

435) Sual: Xüsusi iqtisadi zonalarda hansı güzəştər tətbiq edilmir:

- A) Vergi güzəştərini;
- B) Gömrük güzəştərini;
- C) Maliyyə güzəştərini;
- D) İnzibati güzəştər;
- E) Siyasi güzəştər.

436) Sual: Robert Mandellin formalaşdırıldığı milli valyutanın dünya pulu funksiyasını yerinə yetirdiyini müəyyən edən əlamətlərə aşağıdakılardan hansı aid deyil?

- A) Valyuta ilə sazişlərin bağlılığı beynəlxalq iqtisadi münasibətlər sferaslarının mövcudluğu və xüsusiyyətləri;
- B) Pul siyasətinin sabitliyi, aşağı faiz dərəcələri;
- C) Mübadilə məzənnəsinə nəzarətin olmaması;

- D)** Valyuta ehtiyatlarının mövcudluğu və həcmi;
E) Büdcə kəsirinin həcmi.

437) Sual:Bazarın əsas növlərinə aid deyildir

- A) Əmtəə və xidmətlər bazarı
B) İstehsal faktorları bazarı
C) Maliyyə bazarları
D) İşçi qüvvəsi abzarı
E) Dünya bazarı

438) Sual:İqtisadi artımı şərtləndirən cəhətlərə aşağıdakılardan hansı aid deyil?

- A) ölkədə istehsalın maddi-texniki bazasının, infrastrukturun inkişafı;
B) ixtisaslı işçi qüvvəsinin mövcud olması, kooperasiyanın və ixtisaslaşmanın səviyyəsi ;
C) elmi-texniki tərəqqi və istehsal aparatının ardıcıl olaraq təzələnməsi;
D) ÜDM-un adambaşına düşən miqdarı;
E) Xarici ticarət dövriyyəsinin artması.

439) Sual:Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir.

- A) Marcinal təhlil
B) Alternativ seçimin xərcləri
C) İqtisadi rasionallıq
D) Defisitlik problemi
E) Qazancın zəruriliyi.

440) Sual:Xarici iqtisadi siyaset alətlərinə aşağıdakılardan hansı aid deyil?

- A) beynəlxalq qiymətlər;
B) beynəlxalq miqyasda borc faizi;
C) işçi qüvvəsinin hərəkəti;
D) valyuta məzənnəsi;
E) ölkədə sənaye istehsalının həcmi.

441) Sual:Müasir dövrdə AİZ (Azad İqtizadi Zona) dedikdə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş ərazi başa düşülür:

- A)** Tarifsiz ticarət və xarici sərmayəçilərin təsərüffat fəaliyyəti üçün güzəştli şəraitin yaradılması
B) “Gizli” kapitalın yuyulması
C) Milli sahibkarlar üçün xüsusi recimin yaradılması
D) Milli inkişaf layihələrinin həyata keçirilməsi
E) Ciddi gömrük nəzarətinin aparılması

442) Sual:Sənaye məqsədləri üçün iri kreditlərin verilməsi:

- A) Uzunmüddətli borc deməkdir
B) Portfel investisiyası deməkdir
C) Layihə maliyyələşdirilməsi deməkdir
D) Səhmlərin alınması deməkdir
E) Müəssisənin idarə edilməsində iştirak etmək deməkdir

443) Sual:Dünya maliyyə bazarında transmilli şirkətlərin hökmranlığının əsasını nə təşkil edir:

- A) Borc kapitalı
- B) Kreditlər
- C) Birbaşa investisiyalar**
- D) Portfel investisiyaları
- E) Kapital ixracı

444) Sual:Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir:

- A) Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər
- B) 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi
- C) Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin səhmlərinin əldə edilməsi**
- D) Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin istiqrazlarının əldə edilməsi
- E) Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi

445) Sual:Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil:

- A) gömrük tariflərinin tədricən artırılması
- B) ən əlverişli recim
- C) inkişaf etməkdə olan ölkələrə preferesiyaların tətbiqi**
- D) gömrük tariflərinin tədricən azaldılması
- E) ticarət sahəsində ölkələrə diskriminasiyanın tətbiq edilməməsi

446) Sual:Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır:

- A) lisenziyalasdırma
- B) kvotalasdırma
- C) embarqo**
- D) dempinq
- E) antidempinq

447) Sual:Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir.

- A) İstehsalçı və ictehlakçılar
- B) Iqtisadi xüsusiləşmə
- C) Qiymətlər
- D) Tələb və təklif
- E) İnhisarlar**

448) Sual:Bazarnın mahiyyətini ifadə edən funksiyalar

- A) Əmtəə istehsalının özünütənzimləmə funksiyası
- B) Stimullaşdırıcı funksiya
- C) Tənzimləyici funksiya
- D) Özünüinkişaf funksiyası**
- E) Təssərrüfatlılığın demokratikləşməsi funksiyası.

449) Sual:Rəqabətli bazarın əsas əlamətlərinə aid deyildir

- A) məhsulların differensiyasiyalığı
- B) "rəqib" məhsulların çoxsaylı satıcıları
- C) Alıcıların zövq müxtəlifliyi**
- D) Bazara girişin sərbəstliyi
- E) Rəqabətin nizamlanması

450) Sual: Milli iqtisadiyyatın keyfiyyət xarakteristikasına aşağıdakılardan hansı daxil deyil?

- A) əmək məhsuldarlığının səviyyəsi;
- B) istehsalın kapitalla təchiz olunması;
- C) ÜDM-in həcmi;**
- D) istehsalın əməktutumu;
- E) ÜDM-in adambaşına düşən həcmi.

451) Sual: İqtisadiyyatın tənzimlənməsində pul-kredit siyasəti alətlərinə üstünlük verən Monetarizm nəzəriyyəsinin banisi kimdir?

- A) Adam Smit;
- B) Milton Fridmen;**
- C) Karl Marks;
- D) Vasiliy Leontyev;
- E) Lüdviq Erxard.

452) Sual: Konyunktura dedikdə nəzərdə tutulur:

- A) sahəvi
- B) artan
- C) azalan
- D) sənaye
- E) əmtəə bazarları**

453) Sual: Paris Klubu və London Klubunun hansı məqsədlə yarandığını ifadə edən bəndi göstərin:

- A) beynəlxalq ticarət;
- B) Beynəlxalq auditorlar klubu;
- C) Beynəlxalq kreditorlar klubu;**
- D) Kənd Təsərrüfatının inkişafının təşviqi;
- E) Beynəlxalq hüquqşunaslar klubu.

454) Sual: ÜDM-un hesablanmasında hansı üsul mövcud deyil?

- A) gəlirlərə görə;
- B) xərclər üzrə;
- C) maya dəyəri üzrə;
- D) yeni yaradılan əlavə dəyər üzrə;
- E) əlavə dəyər vergisi metodu.**

455) Sual: Ölkənin xarici ticarət dövriyyəsinin həcmi ÜDM-in təqribən neçə faizi həddində olduqda, onun açıq iqtisadiyyata malik olduğunu demək olar?

- A) 1 – 3%;

- B)** 3 – 5%;
- C)** 5 – 10%;
- D)** 10 – 15%;
- E)** 20 – 25 %.

456) Sual:Aşağıdakı ifadələrdən hansı düzgündür?

- A)** Beynəlxalq əmək bölgüsü beynəlxalq ticarətin bir formasıdır və onun daxili məzmununu əks etdirir;
- B)** Beynəlxalq kooperasiya beynəlxalq əmək bölgüsünün bir formasıdır və onun daxili məzmununu əks etdirir;
- C)** Beynəlxalq kooperasiya beynəlxalq ixtisaslaşmanın bir formasıdır və onun daxili məzmununu əks etdirir;
- D)** Beynəlxalq kooperasiya beynəlxalq ticarətin bir formasıdır və onun daxili məzmununu əks etdirir;
- E)** Beynəlxalq ixtisaslaşma beynəlxalq ticarətin bir formasıdır və onun daxili məzmununu əks etdirir;

457) Sual:Müqayisəli istehsal xərcləri nəzəriyyəsi ilk dəfə hansı iqtisadçı tərəfindən irəli sürülmüşdür?

- A)** Milton Fridmen;
- B)** David Rikardo;
- C)** Vasiliy Leontyev;
- D)** Adam Smit;
- E)** Leon Valras.

458) Sual:C.M. Keynsə görə ölkədə səmərəli tələbi stimullaşdırmaq üçün lazımdır:

- A)** dövlət xərclərini artırmaq;
- B)** vergi dərəcələrini yüksəltmək;
- C)** dövlət sifarişlərini azaltmaq;
- D)** dövlət büdcəsini ixtisar etmək;
- E)** kredit faizini azaltmaq.

459) Sual:Dünyada mövcud olmuş valyuta sistemlərini düzgün əks etdirən sıranı göstərin: 1) Yamayka sistemi 2) Genuya (Qızıl-deviz) sistemi ; 3) Bretton-Vuds sistemi; 4) Paris (Qızıl Standart) sistemi.

- A)** 1,3,4,2
- B)** 2,4,3,1
- C)** 1,2,4,3
- D)** 4,2,3,1
- E)** 3,4,1,2

460) Sual:Puldan vergi və rüsumların ödənilməsi, transferlərin həyata keçirilməsi vasitəsi kimi istifadə edilməsi onun hansı funksiyasına aiddir?

- A)** dünya pulları;
- B)** mübadilə vasitəsi;
- C)** yiğim vasitəsi;
- D)** tədiyə vasitəsi;
- E)** dəyər ölçüsü.

461) Sual:Hansı ölkə xam neftin hasilatı üzrə ildə təxminən 550 mln. tondan artıq olmaqla dünyada liderdir?

- A) ABŞ;
- B) Rusiya Federasiyası;
- C) Səudiyyə Ərəbistanı Krallığı;
- D) Venesuela;
- E) İran.

462) Sual:Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir.

- A) Rəqabət şəraiti
- B) Əhalinin artımı.
- C) Təbii şəraitin müxtəlifliyi
- D) İdaxal və ixracın inkişafı
- E) Beynəlxalq iqtisadi əlaqələr.

463) Sual:Sivil bazar münasibətlərinin formallaşmasının zəruri şərti hesab edilmir

- A) Mülkiyyət və təsərrüfatçılıq çoxnövlüyünün formalşdırılması və təmin edilməsi.
- B) Defisitin iqtisadiyyatın prioritet istiqamətlərinin struktur yenidən qurulması vasitəsi ilə aradan qaldırılması
- C) İqtisadiyyatın açıq sistemə çevrilməsi və xarici investisiyanın stimullaşdırılması
- D) İdxal kvotası və lisenziyalasdırmanın tətbiq edilməsi**
- E) Müvafiq hüquqi qanunvericiliyin və normativ bazanın yaradılması.

464) Sual:Sivil bazar münasibətlərinin əsasını təşkil etmir

- A) mülkiyyət hüquqlarının realizasiyası
- B) istehsalın demokratikləşməsi
- C) bazar infrastrukturunun yaradılması
- D) qiymətlərin korporativ maraqlara müvafiq tənzimlənməsi**
- E) Dövlət tənzimləyicilərinin mövcudluğu.

465) Sual:Avropa Birliyi strukturuna aşağıdakı qurumlardan hansı daxil deyil?

- A) Avropa Məhkəməsi;
- B) Hesablama Palatası;
- C) Avropa İnvestisiya Bankı;
- D) Avropa İnkişaf Assosiasiyası;**
- E) İqtisadi və Sosial Komitə.

466) Sual:Satış üçün istehsal olunmuş əmtəələr istehsalçı tərəfindən ölkə hüdudlarında reallaşdırılarsa, bu cür təsərrufat münasibətlərinin forması hansı sayılır:

- A) Xarici bazar
- B) Milli bazar
- C) Daxili bazar**
- D) Milli ticarət
- E) Daxili əmtəə mübadiləsi

467) Sual: İnhisarcı rəqabət bazarı aşağıdakı əlamətlərlə xarakterizə edilir:

- A) Konkret məhsulun istehsalı üzrə iri inhisarcının olması ilə
- B)** Bazarda bir neçə iri inhisarçı və xeyli xırda firma vardır
- C) İnhisarçılar tərəfindən qiymətlər süni şəkidə işiştirdilir
- D) Konkret məhsul istehsalı üzrə rəqabət aparan çoxlu istehsalçılar mövcuddur
- E) Bazarda eyni məhsul üzrə iştirakçıların sayı çox məhduddur

468) Sual: Dünya bazarının mövcudluğunun əsas əlaməti hansıdır?

- A) Xarici alıcı və satıcıların olması
- B) Xarici tələb və təklifin olması
- C)** Ölkələrarası əmtəə və xidmət hərəkətinin mövcudluğu
- D) Dünya iqtisadi məkanının mövcudluğu
- E) Ümumdünya ticarət təşkilatının olması

469) Sual: Təmiz inhisar bazarına xas deyil:

- A) Əmtəə göndərənlərin sayı birdir
- B)** Əmtəə göndərənlərin sayı çoxdur
- C) İnhisarçıda məhsulun göndərilməsi sahəsində müstəsna hüquq vardır
- D) İstehsal həcminin seçilməsində optimal variant mövcuddur
- E) «Qiymət ayrışękiliyi» mövcuddur

470) Sual: Təmiz rəqabət bazarına xas deyil:

- A) Xarici ticarət subyektlərinin çoxsaylı olması
- B) Yeni xarakterli əmtəələrin qiymətləri bir-birindən ciddi fərqlənir
- C) Əmtəələrin qiymətləri bir-birinə yaxınlaşmağa meyl edir
- D)** İxracatçının uduşu mal göndərilməsi həcminin artması hesabına başa gəlir
- E) İxracatçıların maksimal mənfəət əldə etmək istəyi əmtəələrin qiymətinin aşağı düşməsinə səbəb olur.

471) Sual: Rəqabət azadlığı dərəcəsinə və xarakterinə görə bazarların əsas tiplərinə hansılar aid deyildir?

- A) Təmiz rəqabət bazarı
- B) Təmiz inhisar bazarı
- C)** Məhdud inhizar bazarı
- D) İnhisarçı rəqabət bazarı
- E) Oliqopolik rəqabət bazarı

472) Sual: Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir?

- A) Yeni texnologiya və bilikləri əldə etmək imkanı
- B) Ölkələr arasında təsir dairələrinin bölgüsü
- C)** İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi
- D) Xammal və enerçi bazarlarının əldə edilməsi
- E) Dünyanın yenidən bölüşdürülməsi

473) Sual: XX əsrin 80-ci illərində dünya bazarında mövcud olan ən əsas ticarət axını hansı idi:

- A) Qərb-Qərb
- B) Qərb-Cənub
- C) Qərb-Şərq**
- D) Şərq- Cənub
- E) Şərq-Şərq

474) Sual: İxrac və idxlal dəyərinin fərqi:

- A) Ticarət saldosudur**
- B) Ticarət dövriyyəsidir
- C) Xarici ticarət balansıdır
- D) Dünya tələbatının həcmidir
- E) Dünya təklifinin həcmidir

475) Sual: Lisenziya müqavilələrində tərəflər necə adlanır:

- A) Sifarişçi və icraçı
- B) Satıcı və alıcı
- C) Prinsipal və agent
- D) Lisenziat və lisenziar**
- E) Komitent və komissioner

476) Sual: II Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq 1970-ci illərin əvvəllərinə kimi hansı beynəlxalq valyuta sistemi fəaliyyət göstərmışdır?

- A) dollar sistemi
- B) Bretton-Wuds valyuta sistemi**
- C) Üzən valyuta sistemi
- D) qızıl-deviz sistemi
- E) Avropa valyuta sistemi

477) Sual: Kapital ixracında biznes subyektinin əsas məqsədi nədir?

- A) beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi
- B) inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi
- C) mənfiətin maksimumlaşdırılması**
- D) bazar iqtisadiyyatının prinsiplərinin yayılması
- E) şirkətin məhsullarının xarici bazarlarda reklam etdirilməsi

478) Sual: Royalti anlayışının məğzi aşağıda göstərilən cavablardan hansına uyğun gəlir?

- A) Lisenziya müqaviləsinin reallaşması zamanı alıcının satıcıya ödədiyi**
- B) İcarə haqqının ödənilməsi
- C) Françayzinq xidmətinə görə ödənişlər
- D) İncinirinq xidmətinə görə ödənişlər
- E) Nəqliyyat xidmətinə görə ödənişlər

479) Sual: Reimmigrasiya nə deməkdir?

- A) emigrant əhalinin ikili vətəndaşlığı qəbul etməsi

- B) emigrant əhalinin vətəndaşlığı qəbul etməsi
- C) əvvəllər emigrasiya etmiş əhalinin vətənə qayıtması
- D) emigrantların oradan da üçüncü ölkələrə getməsi
- E) emigrantların üçüncü ölkələrə getməsi

480) Sual: Hansı ad M. Porterin yaratdığı nəzəriyyənin adı ilə uyğundur?

- A) əmtəənin həyat silsiləsi nəzəriyyəsi
- B) beynəlxalq rəqabət nəzəriyyəsi**
- C) firmanın böyüməsi nəzəriyyəsi
- D) nisbi üstünlükler nəzəriyyəsi
- E) texnologici fərqlər nəzəriyyəsi

481) Sual: İnkışaf etməkdə olan ölkələrdə ineqasiya proseslərinə hansı amillər xarakterik deyil:

- A) praktik surətdə ineqrasiya yoxdur
- B) ineqrasiya inkışafın birinci mərhələsindədir
- C) ölkələr arasında əməkdaşlıq ineqrasiya prseslərinin ilkin mərhələsindədir
- D) Gömrük sahəsində müəyyən əlaqələndirmə prosesləri baş verir
- E) Vahid iqtisadi və valyuta məkanı formallaşmışdır.**

482) Sual: Bretton-Wuds müqaviləsinə əsasən hansı valyutaya qızılı dəyişilmək sahəsində güzəşt edilmişdir:

- A) ABŞ dollarına**
- B) alman markasına
- C) ingilis funt-sterlinqinə
- D) fransız frankına
- E) holland quldeninə

483) Sual: Qarşılıqlı Tələb Qanunu ilk dəfə kim tərəfindən ortaya atılıb?

- A) Adam Smith
- B) Cohn Stuart Mill**
- C) D.Rikardo
- D) Samuelson
- E) A. Marşall

484) Sual: Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil:

- A) istehsal amillərinin pisləşməsi
- B) daxili rəqabətin zəifləməsi
- C) ölkədə güclü bank sektorunun olmaması**
- D) yeni texnologici qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
- E) daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq

485) Sual: M. Porterə görə rəqabət üstünlüğünün əsas mənbələrinə aid deyil:

- A) fəaliyyətin təşkilinin yeni üsul və metodları
- B) əldə edilə bilən təbii resursların mövcudluğu**

- C) əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi
- D) qlobal rəqabət strategiyasına keçilməsi
- E) istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi

486) Sual: İnkışaf etməkdə olan ölkələrin xarici borcları XX əsrin sonuna:

- A) artmışdır
- B) sabit qalmışdır
- C) azalmışdır
- D) azalmağa doğru meylli idi
- E) çox cüzi idi

487) Sual: əgər hər hansı bir yad ölkə biri özümüzdə hazırlayacağımız qiymətdən daha ucuz qiymətlə hər hansı bir əmtəə ilə təmin edə bilərsə, onda həmin əmtəəni bizim müəyyən üstünlüyü malik olduğumuz sənaye əməyi məhsulunun bir hissəsinin əvəzinə almağımız daha yaxşı olardı ifadəsi aiddir:

- A) Müqayisəli üstünlükler nəzəriyyəsinə
- B) İstehsal amilləri nəzəriyyəsinə
- C) Mütləq üstünlükler nəzəriyyəsinə
- D) H. Xaberler nəzəriyyəsinə
- E) Lyeontyev «Paradoksu»-na

488) Sual: İstehsal amillərinin eynicinsli, texnikanın eyni olduğu, ideal rəqabət şəraitində və məhsulların tam hərəkətli vəziyyətdə olduğu halda beynəlxalq mübadilə ölkələr arasında istehsal amillərinin qiymətlərini tarazlaşdırır ifadəsi aiddir:

- A) İstehsal amilləri nəzəriyyəsinə
- B) E.Hekşer B.Olin-Samuelson teoreminə
- C) Lyeontyev «Paradoksu»-na
- D) D. Rikardonun müqayisəli üstünlükler nəzəriyyəsinə
- E) A.Smitin mütləq üstünlükler nəzəriyyəsinə

489) Sual: Milli istehsal fərqləri müxtəlif istehsal amillərlə, yəni, əmək, torpaq, kapital və həmçinin bu və ya digər əmtəələrə olan daxili tələbatla təminatın müxtəlif səviyyəsi ilə təyin edilir -ifadəsi:

- A) İstehsal amilləri nəzəriyyəsinə aiddir
- B) Smitin mütləq üstünlükler nəzəriyyəsinə aiddir
- C) Lyeontyev “Paradoksu”-na aiddir
- D) H.Xaberler nəzəriyyəsinə aiddir
- E) E. Hekşer və B. Olinin istehsal amilləri qiymətlərinin tarazlaşma teoreminə aiddir

490) Sual: Tələb və təklif qanununa görə mübadilənin qiyməti elə səviyyədə müəyyənləşdirilir ki, hər bir ölkənin ixracının məcmusu onun idxalının məcmusunu ödəməyə imkan verir ifadəsi hansı nəzəriyyənin əsasını təşkil edir:

- A) A.Smitin mütləq üstünlükler nəzəriyyəsinin
- B) C.S.Millin beynəlxalq dəyər nəzəriyyəsinin
- C) D.Rikardonun nisbi üstünlükler nəzəriyyəsinin
- D) Q.Xaberler nəzəriyyəsinin
- E) B.Leontyev «təzadının»

491) Sual:Turist ixracı nədir:

- A) Müəyyən dövlətin vətəndaşlarının ölkə hüdudlarından kənarda dincəl-məyi
- B) Emiqrasiya
- C) Deportasiya
- D)** Xarici vətəndaşların turist qismində gəlişi
- E) Əmək miqrasiyası

492) Sual:Hansı məqsədlə digər ölkəyə səfər edən şəxs xarici turist adlanır bilər:

- A) Daimi yaşayış
- B) Bir sutkadan qısa müddətdə qalmaq şərti ilə
- C) Üçüncü ölkəyə tranzitlə
- D) Həmin ölkədə muzdla ödənilən işgüzar fəaliyyət
- E)** İstirahət

493) Sual:Beynəlxalq likvidliyin strukturuna hansı komponent aid deyil?

- A) Ölkənin rəsmi valyuta ehtiyatları;
- B)** Ölkənin xarici borcunun miqdarı;
- C) Rəsmi qızıl ehtiyatları;
- D) BVF-də ehtiyat mövqe;
- E) XİH-də olan hesablar.

494) Sual:Hər bir xarici valyuta üzrə tələb və öhdəliklərin nisbəti necə adlanır?

- A) Valyuta məzənnəsi;
- B)** Valyuta mövqeyi;
- C) Valyuta pariteti;
- D) Valyuta dönərliliyi;
- E) Valyuta likvidliyi.

495) Sual:Konkret vətəndaşlara turizm xidmətləri göstərən subyekt necə adlanır:

- A) Lizing müəssisəsi
- B) Marketinq müəssisəsi
- C) Müalicə müəssisəsi
- D)** Turizm agentliyi
- E) Tikinti müəssisəsi

496) Sual:Bazar sistemi olaraq dünya iqtisadiyyatı hansı bazar qanuna-uyğunluqlarına müvafiq inkişaf edir:

- A)** Bu tələbata uyğun formalaşan sistemdir
- B) İnkışaf elmi-texniki tərəqqi əsasında baş vermir
- C) Bu təklifə uyğun formalaşan sistemdir
- D) İnkışaf hakimiyyətin siyasi və iqtisadi qərarları əsasında baş vermir

497) Sual:Kapital ixracının müasir meylləri:

- A) birbaşa investisiyaların azalması

- B)** birbaşa investisiyaların üstün surətdə artması
- C) portfel investisiyalarının azalması
- D) portfel investisiyalarının üstün surətdə artması
- E) birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması

498) Sual: Gömrük birliyinin yaradılmasından dərhal sonra onun bilavasitə nəticəsi kimi meydana gələn iqtisadi nəticələr necə adlanır?

- A) Makroiqtisadi effektlər;
- B) Zaman laqı;
- C) Dinamik effektlər;
- D) Statik effektlər;**
- E) Azad iqtisadi zona.

499) Sual: Dünya təcrübəsində tədiyə balansı kəsiri-nin aradan qaldırılmasında həyata keçirilən müalicəvi xarak-terli üsullara hansı aid deyil:

- A) milli gəlir və qiymət mexanizmindən istifadə olunması;
- B) məcmu məsrəf amili;
- C) pul-kredit xarakterli tədbirlərin və xüsusi dövlət tədbirlərinin həyata keçirilməsi;
- D) Kənd təsərrüfatının inkişaf etdirilməsi;**
- E) valyuta məzənnəsinin tənzimlənməsi

500) Sual: Müasir dövrdə AİZ (Azad İqtizadi Zona) dedikdə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş ərazi başa düşülür:

- A) Tarifsız ticarət və xarici sərmayəçilərin təsərüffat fəaliyyəti üçün gü-zəştli şəraitin yaradılması**
- B) "Gizli" kapitalın yuyulması
- C) Milli sahibkarlar üçün xüsusi recimin yaradılması
- D) Milli inkişaf layihələrinin həyata keçirilməsi
- E) Ciddi gömrük nəzarətinin aparılması

501) Sual: Cənubi Konusun Ümumi Bazarı (MERCOSUR) neçənci ildə yaradılıb?

- A) 1951;
- B) 1961;
- C) 1971;
- D) 1981;
- E) 1991.**

502) Sual: Asiya-Sakit Okean İqtisadi əməkdaşlıq Forumuna (APEC) aşağıdakılardan hansı ölkə daxil deyil?

- A) Tayland;
- B) Meksika;
- C) Rusiya;
- D) İran;**
- E) Papua-Yeni Qvineya.

503) Sual: Hökumətlərarası iqtisadi təşkilat Asiya-Sakit Okean İqtisadi əməkdaşlıq Forumu (APEC) neçənci ildə yaradılıb?

- A) 1959;
- B) 1969;
- C) 1979;
- D) 1989;**
- E) 1999.

504) Sual:Xarici iqtisadi fəaliyyətdə tətbiq edilən proteksionizm siyasətinə uyğun olan tədbirlərə hansılar aid deyil?

- A) ixrac olunan məhsulların gömrük rüsumlarından tam və ya qismən azad olması;
- B) idxalın gömrük rüsumlarından tam və ya qismən azad olması;**
- C) idxala yüksək gömrük rüsumlarının tətbiq edilməsi;
- D) daxili bazarın qorunması;
- E) idxala müxtəlif məhdudiyyətlərin tətbiqi.

505) Sual:Azərbaycan Respublikasında xarici investisiya sayılır:

- A) əmək
- B) idarəetmə təcrübəsi
- C) torpaq
- D) sahibkarlıq fəaliyyəti obyektiñə qoyulan xarici kapital**
- E) milli kapitalın xaricdə sahibkarlıq fəaliyyətində iştirakı

506) Sual:Bazarnın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir.

- A) Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
- B) Əmtəə qruplrina görə**
- C) Ərazi əlamətlərinə görə
- D) İnhisarçılıq səviyyəsinə görə
- E) Qiymətlərin səviyyəsinə görə

507) Sual:Makroiqtisadi dayanıqlığın mahiyyətini ifadə etmir

- A) sürətlənən inkişaf
- B) sıçrayışlı inkişaf
- C) stabil inkişaf
- D) azalan inkişaf
- E) bir cavab səhvdir**

508) Sual:Kapital ixracında biznes subyektinin əsas məqsədi nədir?

- A) beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi
- B) inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi
- C) mənfəətin maksimumlaşdırılması**
- D) bazar iqtisadiyyatının prinsiplərinin yayılması
- E) şirkətin məhsullarının xarici bazarlarda reklam etdirilməsi

509) Sual:Regional iqtisadi integrasiya

- A) Dayanıqlı iqtisadi əlaqələrin inkişafi prosesidir
- B) Integrasiyanın məqsədlərindən biri dövlətlərin bazar sərhədləri genişləndirməklə öz zəif**

mövqelərini möhkəmlətməkdən ibarətdir

- C) İnteqrasiya xarici ticarət dövriyyəsini genişləndirməyin əsas vasitəsidir.
- D) İnteqrasiya dünya istehsal prosesinin inkişaf formasıdır
- E) İnteqrasiya resurs çatışmazlığının həlli vasitəsidir

510) Sual:Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- A) Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
- B) xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
- C) ixrac olunan kapitalın üzərində nəzarətin təmin olunması
- D) kapitalın texnologiya formasında ixrac edilməsi
- E) kapitalın pul şəklində ixrac edilməsi

511) Sual:əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən ümumi əlamət hansıdır?

- A) infrastruktur potensialı;
- B) dövriyyə vasitəsi;
- C) təbii resurs;
- D) istehsal amili;
- E) milli sərvət.

512) Sual:Beynəlxalq əmək Təşkilatı neçənci ildə yaradılıb və nə vaxt BMT-nin ixtisaslaşmış qurumu ststusunu almışdır?

- A) 1899 – 1954;
- B) 1919 – 1946;
- C) 1939 – 1944;
- D) 1922 – 1981;
- E) 1944 – 1992.

513) Sual:Təbii işsizlik nədir?

- A) kənd təsərrüfatı sahəsində ixtisaslaşan işsizlər;
- B) tam məşğulluq, yaxud iş qabiliyyətli əhalinin 1 – 3 % -nin işsiz olması;
- C) ümumi əhalinin 5 – 10 % işsiz olması;
- D) ölkədə işsizlərin olmaması;
- E) əmək qabiliyyətli əhalinin 7%-nin işsiz olması.

514) Sual:OPEK nədir?

- A) Təbii qaz ixrac edən ölkələrin beynəlxalq oliqopoliyası;
- B) Neft ixrac edən bir qrup ölkənin beynəlxalq karteli;
- C) Neft idxal edən bir qrup ölkənin beynəlxalq sindikatı;
- D) Beynəlxalq neft bircası;
- E) Beynəlxalq neft bircası.

515) Sual:Pul vəsaitləri fondlarının bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemi necə adlanır?

- A) vergi sistemi;

- B) bank sistemi;
- C) büdcə sistemi;
- D) tədiyə sistemi;
- E) pul-kredit sistemi.

516) Sual:Hansı iqtisadi nəzəriyyə bütün iqtisadi sarsıntıları bazar iqtisadiyyatının qeyri-sabitliyi ilə deyil, səhv pul-kredit siyasətinin nəticəsi kimi izah edir?

- A) Keynsçılık;
- B) Monetarizm;**
- C) “Müqayisəli üstünlükler” nəzəriyyəsi;
- D) Marksizm;
- E) “Rasional gözləntilər” nəzəriyyəsi.

517) Sual:Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir?

- A) kapitalın “nisbi” artıqlığı
- B) xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
- C) vətənpərvərlik hissərinin aşağı olması**
- D) kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması
- E) kapital ixrac edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdudlaşdırın antiinhisar qanunlarının fəaliyyəti

518) Sual:Əgər xarici iqtisadi fəaliyyətdə bir məhsulun bazarına nəzərət edən bir neçə firma birləşərək vahid qiymət siyasəti yürüdərlərsə bu məhsul bazarında hansı struktur yaranar?

- A) inhisar;
- B) olikopoliya;**
- C) sindikat;
- D) konsern;
- E) konqlomerat.

519) Sual:T. Maltusun fikrincə cəmiyyətdə yoxsulluğun əsas səbəbi nədir?

- A) ölkə əhalisinin istehsalın həcmində nisbətən daha sürətlə artması;**
- B) iqtisadi artımın olmaması;
- C) idxlərin ixracı üstələməsi;
- D) inflyasiya prosesləri;
- E) ölkə əhalisinin real gəlirlərinin azalması.

520) Sual:Aşağıda təqdim edilən variantlardan hansı dövlət büdcəsinin məqsədi kimi qəbul edilə bilməz?

- A) dövlət büdcəsinin məqsədi - ölkənin iqtisadi, sosial və digər stratezi proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir;
- B) dövlət büdcəsinin məqsədi – iqtisadiyyata dövlət müdaxiləsinə yol verməməkdir;**
- C) dövlət büdcəsinin məqsədi – ÜDM-in yenidən bölüşdürülməsidir;
- D) dövlət büdcəsinin məqsədi – məcmu tələbi formalasdırmaqla iqtisadartımı stimullaşdırmaqdır;
- E) dövlət büdcəsinin məqsədi – inflyasiyanın qarşısını almaqdır.

521) Sual:Pul-kredit siyasetinin alətlərinə aid deyil:

- A) Pul emissiyası;
- B)** vergi dərəcələrinin dəyişdirilməsi;
- C) Mərkəzi Bankın uçot dərəcəsinin dəyişdirilməsi;
- D) Açıq bazarda əməliyyatlar;
- E) Məcburi ehtiyat normasının dəyişdirilməsi.

522) Sual:Stimullaşdırıcı pul-kredit siyasetinə hansı tədbir aiddir?

- A) pul kütləsinin artımı;
- B)** mərkəzləşdirilmiş kreditlərə görə faiz dərəcəsinin azalması;
- C) büdcə xərclərinin artması;
- D) mənfəət vergisinin azalması;
- E) qızıl-valyuta ehtiyatlarının artması.

523) Sual:İnkişaf etməkdə olan ölkələrin iqtisadi integrasiyaya səy göstərməsinin konkret məqsədlərinə hansı aid deyil?

- A) iqtisadi inkişafın sürətləndirilməsi;
- B) təsərrüfatın optimal strukturunun yaradılması;
- C) keçmiş metropolialardan asılılığın zəiflədilməsi;
- D)** beynəlxalq əmək bölgüsü sistemində tabeçilik vəziyyətinin dəyişdirilməsi.
- E) Fiskal siyasetin həyata keçirilməsi.

524) Sual:Azad ticarət zonasının formasına aşağıdakılardan hansı aiddir:

- A) Üzv-ölkələrin vahid iqtisadi siyasəti;
- B)** Üçüncü ölkələrə münasibətdə vahid tariflər və kvotalar;
- C) İstehsal amillərinin sərbəst hərəkəti;
- D) Üzv-ölkələrin razılaşdırılmış iqtisadi siyasəti;
- E) Birlik daxilində azad ticarət.

525) Sual:Kapital qoyuluşlarının stimullaşdırılmasının maliyyə metodlarına aşağıdakılardan hansı aid deyil?

- A) Subsidiyalar;
- B) Borclar;
- C) Kreditlər
- D) Kreditlər üzrə zəmanətlər;
- E)** Lisenziyalasdırma.

526) Sual:İnvestisiyaları dəstəkləyən düşünülmüş vergi siyaseti hansı elementi daxil etmir?

- A) Birbaşa vergi güzəştlerinin təqdim edilməsi;
- B)** Diskriminasiyalı vergi reciminin tətbiqi;
- C) Kapitalın investisiya edilməsinə görə vergi ödəmələrinin vaxtının uzadılması;
- D) Komplektləşdirici hissələrin idxlərinin gömrük ödəmələri və vergilərdən azad edilməsi;
- E) İnvestorlar üçün müəyyən müddətə “vergi tətillərinin” müəyyən edilməsi.

527) Sual:Birbaşa xarici investisiyaların ixracı səbəblərinə hansı aid deyil?

- A) Kapitalı ixrac edən sahibkarın öz ölkəsində yüksək vergi dərəcələrinin olması;
- B) Kapitalın maksimum gəlir gətirəcək ölkədə yerləşdirməyə səy göstərilməsi;
- C) Risklərin diversifikasiyalasdırılmasına səy göstərilməsi;
- D) İnvestisiyanı qəbul edən ölkədə nisbətən ucuz istehsal amillərinin mövcudluğu;
- E) Birbaşa xarici investisiyalar üçün maneə və qadağaların mövcudluğu.

528) Sual: Portfel investisiyaları ...

- A) Dövlətin sahibkarlara verdiyi güzəştli kreditlərdir;
- B) Portfeldə daşınan kapitaldır;
- C) Kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir;
- D) Əsas fondlara uzunmüddətli maliyyə qoyuluşudur;
- E) Dövlət tərəfindən ixrac yönümlü sahələrin stimullaşdırılmasıdır.

529) Sual: İkinci iqtisadiyyat nəyi adlandırırlar?

- A) Portfel formasında kapital idxalını;
- B) Kapital ixracının sahibkar formasını;
- C) Kölğə iqtisadiyyatını;
- D) Xaricə verilən dövlət kreditlərini;
- E) Daxili mənbələr hesabına iqtisadiyyata kapital qoyuluşlarını.

530) Sual: Aşağıdakılardan hansı birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına göstərdiyi mənfi təsirlər sırasına aid deyil:

- A) Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır;
- B) Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi;
- C) Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri-ədalətli rəqabət əsasında daxili bazardan çıxara bilər;
- D) Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edirsə, kapitalı idxal edən ölkənin tədiyə balansına mənfi təsir göstərə bilər;
- E) Uzunmüddətli perspektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər.

531) Sual: Kapitalı idxal edən ölkə üçün birbaşa investisiyalar digər beynəlxalq iqtisadi əməkdaşlıq formalarına nibətən hansı üstünlüyü yaratır?

- A) Onlar əmtəə və xidmət istehsalına kapital qoyuluşunun sabit mənbəyi kimi çıxış edirlər;
- B) Texniki yardım, nou-hau, idarəetmənin və marketinqin qabaqcıl metodlarının transfertlərini təmin edirlər;
- C) Xarici investisiyalar xarici borclardan və kreditlərdən fərqli olaraq ölkənin xarici borcuna əlavə yük olmur;
- D) Birbaşa xarici investisiyalar milli iqtisadiyyatın dünya iqtisadiyyatına daha səmərəli integrasiyasına şərait yaradır;
- E) Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri-ədalətli rəqabət əsasında daxili bazardan sıxışdırır.

532) Sual: Aşağıdakılardan hansı birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir sırasına aid deyil:

- A) TMŞ-lerin filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarının artımına səbəb olur ki, bu da əmək məhsuldarlığının artımı və məşgulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir;
- B) Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır;
- C) Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir;
- D) Transmilli şirkətlər filiallarının potensial zərərlərini tam örtmək qabiliyyətinə malikdirlər;
- E) Transmilli şirkətlər milli şirkətlərə qeyri-ədalətli rəqabət şəraiti yaratır.

533) Sual:Xarici ticarətin tənzimlənməsinin qeyri-tarif vasitələrinə hansılar aid deyil?

- A) müəyyən fəaliyyət növlərinin lisenziyalasdırılması;
- B) xarici ticarətdə kvotaların tətbiq edilməsi;
- C) idxalın məhdudlaşdırılması;
- D)** gömrük rüsumları, əlavə dəyər vergisi;
- E) müəyyən növ məhsulların ixracına qadağa qoyulması.

534) Sual:QATT-ın əsasında hansı təşkilat yaradılmışdır?

- A) Ümumdünya Gömrük Təşkilatı;
- B) Ümumdünya Turizm Təşkilatı;
- C) Beynəlxalq Valyuta Fondu;
- D)** Ümumdünya Ticarət Təşkilatı;
- E) Nyu-York Fond Bircası.

535) Sual:Aşağıdakı amillərdən işçi qüvvəsinin beynəlxalq miqrasiyasına hansı birbaşa təsir göstərmir:

- A) ayrı-ayrı ölkələrdə işçi qüvvəsinə olan tələbat;
- B) müxtəlif ölkələrdə əhalinin həyat səviyyəsi;
- C) işçi qüvvəsinin miqrasiyasına ayrı-ayrı ölkələrdə olan məhdudiyyətlər və limitlər;
- D) ayrı-ayrı ölkələrdə işçi qüvvəsinin kəmiyyəti və keyfiyyəti;
- E) ölkənin tədiyyə balansının vəziyyəti.

536) Sual:Bizim ölkədə kim xarici sərmayəçi sayılır:

- A) Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları
- B) Səhmdar cəmiyyətlər
- C)** Xarici fiziki və hüquqi şəxslər
- D) Milli müəssisələrin xarici filialları
- E) Xarici offşor zonalarda qeydə alınmış milli müəssisələr

537) Sual:Aşağıdılardan hansı beynəlxalq tənzimlənmənin əsas istiqamət-lərinə aid deyil:

- A) ixracın stimullaşdırılması tədbirləri;
- B) məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq;
- C) investisiyalar sahəsində əməkdaşlıq;
- D) elmi-texniki əməkdaşlıq;
- E) beynəlxalq kommersiya praktikası sahəsində əməkdaşlıq.

538) Sual:Beynəlxalq iqtisadi təşkilatların həm qlobal, həm də regional səviyyələrdə məqsəd və funksiyalarına aşağıdakılardan hansı aid deyil:

- A) dövlətlər arasında ticarət maneolərinin aradan qaldırılmasına və geniş əmtəə mübadiləsinin təmin edilməsinə köməklik göstərmək;
- B) Hərbi əməkdaşlığın təşviqi;**
- C) əmək şəraitinin və əmək münasibətlərinin yaxşılaşdırılmasının stimullaşdırılması;
- D) dünya təsərrüfat əlaqələrinin tənzimlənməsi sahəsində qətnamələrin və tövsiyələrin qəbul edilməsi;
- E) texnologici və iqtisadi tərəqqiyə yardım göstərilməsi üçün özəl kapitala əlavə olaraq vəsaitin ayrılması.

539) Sual: Əvvəllər ölkəyə gətirilən və heç bir yenidən emala məruz qall-ma-yan əmtəənin ölkədən çıxarılmasına:

- A) İxrac deyilir
- B) İdxal deyilir
- C) Tranzit deyilir
- D) Təkrər ixrac deyilir**
- E) Təkrar idxlal deyilir

540) Sual: Müasir mərhələdə beynəlxalq tənzimlənmənin əsas vəzifələrinə aşağıdakılardan hansı daxil deyil:

- A) ölkələr və qruplaşmalar arasında ticarət-iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılması;
- B) Ölkənin qızıl-valyuta ehtiyatının tənzimlənməsi;**
- C) özəl sahibkarlığın inkişafına yardım göstərilməsi;
- D) konkret ölkədə və ya dünya bazارında böhrandan çıxış üçün konkret tədbirlərin qəbul olunması və həyata keçirilməsi;
- E) ayrı-ayrı regionlar çərçivəsində iqtisadi integrasiyaya obyektiv meyllə şərtlənən dövlətlərin makroiqtisadi siyasetinin razılışdırılması və koordinasiyası.

541) Sual: Müasir mərhələdə beynəlxalq tənzimlənmənin əsas vəzifələrinə aşağıdakılardan hansı daxil deyil:

- A) dünya iqtisadiyyatının inkişafında və valyuta-maliyyə sferasında sabitliyin təmin edilməsi;
- B) ölkələr arasında müxtəlif formalarda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi;
- C) ölkələr və qruplaşmalar arasında ticarət-iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılması;
- D) özəl sahibkarlığın inkişafına yardım göstərilməsi;
- E) Ölkənin tədiyə balansının kəsirinin aradan qaldırılması.**

542) Sual: Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının tərkibinə hansı sahə daxil deyil:

- A) dövlət qiymətli kağızlar bazarı-dövlət qısamüddətli istiqrazları;
- B) borc öhdəlikləri və veksellər bazarı;
- C) dövlət özəlləşdirmə payları(çeklər);
- D) Xarici TMK-ların qiymətli kağızlar bazarı;**
- E) opsiyonlar korporativ qiymətli kağızlar bazarı.

543) Sual: Hesablaşmaların akkreditiv forması aşağıdakılardan hansı üçün daha əlverişlidir?

- A) Barter əməliyyatları aparanlar üçün;

- B) Idxalatçılar üçün;
- C) İxracatçılar üçün;
- D) Gömrük orqanları üçün;
- E) Vergi orqanları üçün.

544) Sual: Birbaşa xarici investisiya dedikdə başa düşülür:

- A) yerli firmaya borc verilməsi
- B) xaricdə öz istehsalının yaradılması**
- C) xarici firmaya maliyyə vəsaitinin faizlə verilməsi
- D) yerli firmanın səhmlərinin alınması
- E) xarici firmanın səhmlərinin alınması

545) Sual: Kapital ixracının müasir meylləri:

- A) birbaşa investisiyaların azalması
- B) birbaşa investisiyaların üstün surətdə artması
- C) portfel investisiyalarının azalması
- D) portfel investisiyalarının üstün surətdə artması**
- E) birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması

546) Sual: Konyunktura dedikdə nəzərdə tutulur:

- A) sahəvi
- B) artan
- C) azalan
- D) sənaye
- E) əmtəə bazarları**

547) Sual: Aşağıdakılardan biri beýqəlxalq valyuta sisteminin tərkib elementlərindən deyil:

- A) Milli və kollektiv ehtiyat valyuta vahidləri
- B) valyutaların qarşılıqlı dönərlilik şərtləri
- C) beynəlxalq hesablaşmaların formaları
- D) beynəlxalq valyuta bazarları və dünya qızıl bazarları recimi
- E) milli valyuta pariteti və valyuta məzənnəsinin formalaşması mexanizmi**

548) Sual: Aşağıdakılardan valyutanın bazar məzənnəsinə təsir edən konyuktur amillərinə aid deyil:

- A) valyuta bazarlarının fəaliyyəti
- B) böhranlar, müharibələr, təbii fəlakətlər
- C) valyuta məzənnəsinin dövlət tənzimlənməsi**
- D) siyasi və iqtisadi proqnozlar
- E) spekulyativ valyuta əməliyyatları

549) Sual: Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdırıran aimllərdəndir:

- A) milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi**
- B) xarici ticarət dəvriyyəsinin 40%-ə qədərinin qeyri-tarif məhdudiyə-yətlərə məruz qalması
- C) qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması

- D) rüsumların orta səviyyəsinin 40% və daha çox olması
E) mühüm ixrac məhsulları üzərində dövlət inhisarının mövcudluğu

550) Sual: Portfel investisiyalar nə cür həyata keçirilir:

- A) texnologiyanın ötürülməsi yolu ilə
B) pul formasında kapitalın ötürülməsi yolu ilə
C) ixtisaslı kadrların göndərilməsi yolu ilə
D) elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə
E) yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə

551) Sual: Xarici valyuta ilə ifadə olunan istənilən ödəniş vasitəsi:

- A) deviz adlanır
B) dövriyyə vəsaiti adlanır
C) ehtiyat valyutası adlanır
D) EKYU adlanır
E) Avro adlanır

552) Sual: Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- A) gömrük tarifləri tətbiq olunmayan ərazi
B) müəyyən ölkənin muxtar ərazisi
C) rüsümsuz anbar zonası
D) rüsumsuz ticarət zonası
E) xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi

553) Sual: Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır:

- A) ikitərəfli sazişlər
B) çoxtərəfli sazişlər
C) milli və beynəlxalq hüquq
D) qlobal hüquq
E) dövlət

554) Sual: Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- A) Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
B) Ölkədə həddən artıq kapital yığıımı
C) Pulların yuyulması
D) Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu
E) Qəbul edən ölkədə əlverişli investisiya iqliminin mövcudluğu

555) Sual: Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- A) gömrük tarifləri tətbiq olunmayan ərazi
B) müəyyən ölkənin muxtar ərazisi
C) rüsümsuz anbar zonası
D) rüsumsuz ticarət zonası
E) xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca

götürülmüş ərazi

556) Sual:Birbaşa xarici investisiya dedikdə başa düşülür:

- A) yerli firmaya borc verilməsi
- B) xaricdə öz istehsalının yaradılması
- C) xarici firmaya maliyyə vəsaitinin faizlə verilməsi
- D) yerli firmanın səhmlərinin alınması
- E) xarici firmanın səhmlərinin alınması**

557) Sual:Satış üçün istehsal olunmuş əmtəələr istehsalçı tərəfindən ölkə hüdudlarında reallaşdırılırsa, bu cür təsərrufat münasibətlərinin forması hansı sayılır:

- A) Xarici bazar
- B) Milli bazar
- C) Daxili bazar**
- D) Milli ticarət
- E) Daxili əmtəə mübadiləsi

558) Sual:Hazırda Asiya-Sakit Okean İqtisadi əməkdaşlıq Forumu (APEC) özündə neçə ölkəni birləşdirir?

- A) 15;
- B) 20;**
- C) 38;
- D) 43;
- E) 89.

559) Sual:Şimali Amerikada integrasiya proseslərinin aktivləşdirilməsinə yönəlmış ilk rəsmi tədbir necə adlanır və neçənci ildə qəbul edilib?

- A) 1949-cu ildə “Marşall planı”;
- B) 1947-ci ildə “Ebbot planı”;**
- C) 1936-cü ildə “Yunq planı”;
- D) 1938-ci ildə “Daues planı”;
- E) 1933-cü ildə “Ruzvelt planı”.

560) Sual:Azad Ticarət haqqında Şimali Amerika sazişi (NAFTA) nə zaman yaradılıb?

- A) 1 yanvar 1994-cü ildə;
- B) 15 may 1990-ci ildə;
- C) 25 oktyabr 1996-ci ildə;
- D) 5 fevral 1981-ci ildə;
- E) 10 noyabr 1998-ci ildə.

561) Sual:Ölkələrin Avrozonaya daxil edilməsi üçün hazırda tələb olunan meyarlar sırasına aşağıdakılardan hansı daxil deyil?

- A) Dövlət borcu ÜDM-in 60%-dən çox olmamalıdır;
- B) Dövlət büdcəsinin kəsiri ÜDM-in 3%-dən çox olmamalıdır;
- C) İnflyasiya səviyyəsi Avropa Birliyinə daxil olan ölkələrdən ən aşağı inflyasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta inflyasiya səviyyəsini 1,5%-i keçməməlidir;**

- D)** ÜDM-in artım tempisi 10%-dən az olmamalıdır;
- E)** Uzunmüddətli faiz stavkaları ən aşağı inflasiya səviyyəsinə malik olan üç üzv ölkənin orta göstəricisini 2%-dən artıq keçməməlidir.
- 562) Sual:** BVF kreditləşdirməsinin ən vacib elementlərinə aşağıdakılardan hansı aid deyil?
- A) BVF yardım göstərilməsi üzrə agentlik və ya inkişaf bankı deyildir. O üzv-dövlətlərə kreditləri tədiyə balansı problemlərinin həlli və dayanıqlı iqtisadi artımın bərpası məqsədilə verir;
- B) BVF kreditlərinin verilməsi həyata keçirilən siyasətlə şərtlənir: kredit götürmək istəyən ölkə onun tədiyə balansının problemlərinin aradan qaldırmağa yönəlmış siyasəti qəbul etməlidir;
- C) BVF kreditləşdirməsi müddətinə görə məhdudlaşdırılıb. İstifadə edilən maliyyələşdirmə mexanizmindən asılı olaraq kreditlər 6 aydan 4 il müddətinə qədər verilə bilər;
- D) BVF hesab edir ki, borclu dövlətlər onun kreditlərini ilk növbədə ödəməlidirlər. Borclu dövlət BVF-nin kreditini müəyyən edilmiş qrafik üzrə vaxtında geri qaytarmalıdır ki, bu vəsaitlərdən ehtiyacı olan digər üzv-dövlətlərin kreditləşdirilməsi üçün istifadə edilsin;
- E)** BVF əsasən inkişaf etməkdə olan ölkələrə kreditlər verməklə onları asılı vəziyyətə salır və onların daxili siyasətinə müdaxilə edir.

- 563) Sual:** İşçi qüvvəsini cəlb edən ən əsas müasir mərkəzlər hansılardır?
- A) Yaxın Şərqi neft hasil edən ölkələri
- B) ABŞ və qərbi Avropa
- C) Avstraliya və Yeni Zelandiya**
- D) Asiya-Sakit Okean regionu ölkələri
- E) Şərqi Avropa ölkələri və Rusiya
- 564) Sual:** Borc kapitalı anlayışına aid deyil:
- A) faktorinq
- B) qısamüddətli kreditlər
- C) uzunmüddətli kreditlər
- D) satılan əmtəə və xidmətlərə görə ödənişlər**
- E) ortamüddətli kreditlər

- 565) Sual:** Xarici əmək qüvvəsini cəlb edən ölkə hansı üstünlük əldə edir.
- A) Məhsulun rəqabət qabiliyyəti artır
- B) əməyə olan tələbat azalır
- C) əməyə olan tələbat artır
- D) milli və sosial problemlər aradan çıxır.
- E) dini görüşlər sferasında heç bir problem yaranmır

- 566) Sual:** Portfel investisiyalar nə cür həyata keçirilir:
- A) texnologianın ötürülməsi yolu ilə
- B) pul formasında kapitalın ötürülməsi yolu ilə**
- C) ixtisaslı kadrların göndərilməsi yolu ilə
- D) elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə
- E) yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə

- 567) Sual:** İdxal rüsumlarının tətbiqindən kim itirir:

- A) idxal ölkəsinin istehlakçıları
- B) idxal ölkəsinin istehsalçıları
- C) gömrük tarifi tətbiq edən ölkə
- D) ixrac ölkəsinin istehlakçıları
- E) ixrac ölkəsinin istehsalçıları

568) Sual:Embarqo dedikdə idxal kvotasının faiz səviyyəsi nəyə bərabər olur.

- A) sıfır
- B) 50 faizə
- C) 75 faizə
- D) 90 faizə
- E) 100 faizə

569) Sual:Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir:

- A) ərazisinin ölçüsünə görə
- B) əhalisinin sayına görə
- C) coğrafi mövqeyinə görə
- D)** Milli məcmu məhsulun ölçüsünə görə
- E) hərbi gücünə görə

570) Sual:Konkret ölkənin ayrı-ayrı əmtəə və xidmət istehsalı üzrə ixtisaslaşması asılıdır:

- A) istehsalın təşkilinin qabaqcıl metodlarından istifadə edilməsindən
- B) beynəlxalq normativ-hüquqi norma və qaydalardan istifadə edilməsindən
- C)** ölkənin sosial-iqtisadi xüsusiyyətlərindən
- D) coğrafi mövqeyindən
- E) iqlim şəraitindən

571) Sual:Formalaşan qlobal dünya təsərrüfatının tərkibinə aşağıdakı milli iqtisadiyyatlar daxil deyil:

- A) sənayecə inkişaf etmiş ölkələrin
- B) inkişaf etməkdə olan ölkələrin
- C) keçid iqtisadiyyatlı ölkələrin
- D) yeni sənaye ölkələrinin
- E)** dördüncü dünya ölkələrinin

572) Sual:Proteksionizm və liberallaşdırma arasında xarici iqtisadi siyasət seçimi asılıdır:

- A) ölkənin coğrafi vəziyyətindən
- B) elmi-texniki potensialın vəziyyətindən
- C) təbii resursların mövcudluğundan
- D)** ölkədəki konkret siyasi-iqtisadi vəziyyətdən
- E) kommunikasiya vasitələrinin inkişaf dərəcəsindən

573) Sual:Aşağıdakılardan biri beypəlxalq valyuta sisteminin tərkib elementlərindən deyil:

- A) Milli və kollektiv ehtiyat valyuta vahidləri

- B) valyutaların qarşılıqlı dönerlilik şərtləri
- C) beynəlxalq hesablaşmaların formaları
- D) beynəlxalq valyuta bazarları və dünya qızıl bazarları recimi
- E) milli valyuta pariteti və valyuta məzənnəsinin formallaşması mexanizmi

574) Sual:Sahibkarlıq kapitalına aşağıdakilar aiddir:

- A) birbaşa investisiyalar
- B) dövlət investisiyaları
- C) ssudalar
- D) fərdi investisiyalar
- E) fərdi kreditlər

575) Sual:İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının əsas səbəbi nədir?

- A) siyasi baxışlar
- B) dini görüşlər
- C) irqi fərqlər
- D) iqtisadi amillər**
- E) ekoloci səbəblər

576) Sual:Müəyyən ölkənin sərşədlərindən keçərək digər ölkəyə insanları daimi yaşayış üçün getməsinə nə deyilir:

- A) immiqrasiya
- B) urbanizasiya
- C) işçi qüvvəsinin beynəlxalq miqrasiyası**
- D) emiqrasiya
- E) deportasiya

577) Sual:Dünya iqtisadiyyatının və dünya təsərrüfat əlaqələrinin müasir vəziyyəti aşağıdakı kimi xarakterizə edilir:

- A) bazar münasibətlərinin total üstünlüyü ilə**
- B) bazar münasibətlərinin məhdud yayılması ilə
- C) total tənzimlənən iqtisadiyyatın hər yerdə yayılması ilə
- D) ideoloci baxışlara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
- E) siyasi razılaşmalara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə

578) Sual:Aşağıdakılardan biri müasir valyuta bazarına xas xüsusiyyət deyil:

- A) valyuta əməliyyatlarının unifikasiyası
- B) valyuta əməliyyatlarının qlobal miqyası
- C) valyuta bazarlarının qloballaşması və integrasiyası
- D) spekulyativ sazişlərin geniş miqyası
- E) sabit valyuta məzənnələri**

579) Sual:Aşağıdakılardan biri işçi qüvvəsinin beynəlxalq miqrasiyasının istiqamətlərinə aid deyil:

- A) İxtisaslı mütəxəssislərin sənayecə inkişaf etmiş ölkələrdən
- B) İEÖ çərçivəsində miqrasiya**

- C) İEOÖ arasında işçi qüvvəsinin miqrasiyası
- D) İşçi qüvvəsinin keçmiş sosialist ölkələrinə miqrasiyası**
- E) İEOÖ-dən İEO-ə miqrasiya

580) Sual:Bu gün üçün ən yüksək inkişaf nöqtəsinə çatmış integrasiya birliyi hansıdır:

- A) MERKOSUR
- B) Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyyası
- C) Aİ**
- D) MDB
- E) NAFTA

581) Sual:Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seqmentlərində funksiya göstərən beynəlxalq təşkilatlara nümunədir:

- A) OPEK**
- B) UNCTAD
- C) Avropa Yenidənqurma və İnkışaf Bankı
- D) Beynəlxalq Dəniz Təşkilatı
- E) FAO

582) Sual:Aşağıdakılardan valyutanın bazar məzənnəsinə təsir edən konyuktur amillərinə aid deyil:

- A) valyuta bazarlarının fəaliyyəti
- B) böhranlar, müharibələr, təbii fəlakətlər
- C) valyuta məzənnəsinin dövlət tənzimlənməsi**
- D) siyasi və iqtisadi proqnozlar
- E) spekulyativ valyuta əməliyyatları

583) Sual:Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdırıran aimllərdəndir:

- A) milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi**
- B) xarici ticarət dəvriyyəsinin 40%-ə qədərinin qeyri-tarif məhdudiyə-yətlərə məruz qalması
- C) qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması
- D) rüsumların orta səviyyəsinin 40% və daha çox olması
- E) mühüm ixrac məhsulları üzərində dövlət inhisarının mövcudluğu

584) Sual:Aşağıdakılardan yalnız biri xarici ticarət siyasetinin tarif və-sitəsidir:

- A) vergi və yiğimlar
- B) gömrük rüsumları**
- C) subsidiyalar
- D) lisenziyalasdırma
- E) kreditləşdirmə

585) Sual:Aşağıdakılardan biri BİM-in formalarından deyil:

- A) beynəlxalq inhisarçılıq fəaliyyəti**
- B) beynəlxalq ticarət
- C) beynəlxalq elmi-texniki əməkdaşlıq
- D) işçi qüvvəsinin beynəlxalq miqrasiyası

E) kapitalın beynəlxalq hərəkəti

586) Sual:Bu gün üçün ən yüksək inkişaf nöqtəsinə çatmış integrasiya birliyi hansıdır:

- A) MERCOSUR
- B) Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyyası
- C) Aİ**
- D) MDB
- E) NAFTA

587) Sual:Aşağıdakılardan hansı ÜTT-nin sələfidir:

- A) UNCTAD
- B) Beynəlxalq Ticarət Mərkəzi
- C) GATT**
- D) Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı
- E) UNİDO

588) Sual:Aşağıdakılardan biri işçi qüvvəsinin miqrasiyasının iqtisadi tənzimlənməsinə aididir:

- A) profesional ixtisaslaşma
- B) yaş senzi
- C) immiqrantların əməyindən istifadə edən sahibkarlardan vergi tu-tulmaları**
- D) sağlıq vəziyyəti
- E) sosial və siyasi məhdudiyyətlər

589) Sual:Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- A) Beynəlxalq Valyuta Fondu
- B) Ümumdünya Ticarət Təşkilatı
- C) Beynəlxalq Gömrük Təşkilatı
- D) Ümumdünya Turizm Təşkilatı
- E) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı**

590) Sual:Biri BMT-nin çoxtərəfli ticarət-iqtisadi beynəlxalq təşkilatları sırasına daxil deyil:

- A) ÜTT
- B) UNCTAD
- C) Beynəlxalq Gömrük Təşkilatı
- D) Beynəlxalq Ticarət Palatası**
- E) Beynəlxalq İnkişaf Assosiasiyyası

591) Sual:Portfel investisiyalar nə cür həyata keçirilir:

- A) texnologianın ötürülməsi yolu ilə
- B) pul formasında kapitalın ötürülməsi yolu ilə**
- C) ixtisaslı kadrların göndərilməsi yolu ilə
- D) elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə
- E) yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə

592) Sual:Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil:

- A) kommersiya bankları
- B) korporasiyalar
- C) hökümət təşkilatları
- D) ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər.**
- E) birgə müəssisələr

593) Sual:Əmtəələrin həyat silsiləsi nəzəriyyəsinə əsasən yetkinlik dövründə olan əmtəələrin istehsalı harada yerləşdirilir:

- A)ancaq yüksək inkişaf etmiş sənaye ölkələrində
- B) əmtəənin ilk tətbiq edildiyi ölkələrdə
- C) istənilən ölkədə
- D) əsasən inkişaf etməkdə olan ölkələrdə**
- E) postsosialist ölkələrində

594) Sual:Beynəlxalq statistikada ölkənin iqtisadi gücünü xarakterizə edən ən əsas göstərici:

- A) ərazidir.
- B) dünya ticarətindəki payıdır
- C) ölkəyə cəlb olunan investisiyaların həcmidir
- D) məcmu milli gəlirdir**
- E) əhalinin sayıdır

595) Sual:Müasir vahid dünya bazar iqtisadiyyatında sistem formalasdırıran amil rolunda çıxış edir:

- A) kapital
- B) tələb
- C) təklif
- D) elmi-texniki tərəqqi
- E) rəqabət qabiliyyəti**

596) Sual:Məcmu milli gəlir kəmiyyətcə Milli məcmu məhsuldan nə ilə fərqlənir:

- A) təmiz vergilərin həcmi ilə
- B) muzdlu işçilərin əmək haqqı fondunun həcmi ilə
- C) xaricdən əldə olunan təmiz gəlirlərin səviyyəsi ilə**
- D) son istehlakın həcmi ilə
- E) satış üçün nəzərdə tutulan məhsulun həcmi ilə

597) Sual:Aşağıdakılardan biri ölkənin BəB-də iştirakına təsir edən amillərdən deyil:

- A) Ölkənin orta ölçülü müəssisələrinin zəif inkişafi**
- B) Ölkənin daxili bazarının həcmi
- C) Ölkənin iqtisadi inkişaf səviyyəsi
- D) Ölkənin təbii resurslarla təminatı
- E) Ölkə iqtisadiyyatının strukturunda sənayenin baza sahələrinin xüsuslu çəkisi

598) Sual:Aşağıdakılardan biri BİM-in formalarından deyil.

- A) beynəlxalq ticarət

- B)** beynəlxalq əmək bölgüsü
- C) beynəlxalq elmi-texniki əməkdaşlıq
- D) işçi qüvvəsinin beynəlxalq miqrasiyası
- E) kapitalın beynəlxalq hərəkəti

599) Sual: Xarici əmək qüvvəsini cəlb edən ölkə hansı üstünlük əldə edir.

- A) Məhsulun rəqabət qabiliyyəti artır
- B) əməyə olan tələbat azalır
- C) əməyə olan tələbat artır
- D) milli və sosial problemlər aradan çıxır.
- E) dini görüşlər sferasında heç bir problem yaranmır

600) Sual: Sahibkarlıq kapitalına aşağıdakılardan aiddir:

- A) birbaşa investisiyalar
- B) dövlət investisiyaları
- C) ssudalar
- D) fərdi investisiyalar
- E) fərdi kreditlər

601) Sual: İnkışaf etmiş bazar iqtisadiyyatı ölkələrində xarici investisiyalar yatırmaq üçün imkanlar:

- A) Hüdudsuzdur
- B) getdikcə artır
- C) faktiki olaraq yox dərəcəsindədir
- D)** nisbətən azalır
- E) məhdudlaşdırılır

602) Sual: Transmilliləşmə indeksi nədir:

- A) ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.
- B) ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir.
- C)** ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.
- D) ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi işçi-lərin həcmində xaricdə işləyənlərin sayı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir.
- E) ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi ticarətin həcmində firmadaxili ticarətin payı göstəricilərinin orta ədədidir.

603) Sual: Aşağıdakılardan biri işçi qüvvəsinin beynəlxalq miqrasiyasının istiqamətlərinə aid deyil:

- A) ixtisaslı mütəxəssislərin sənayecə inkışaf etmiş ölkələrdən İEOÖ-ə miqrasiyası
- B) İEO çərçivəsində miqrasiya
- C) İEOÖ arasında işçi qüvvəsinin miqrasiyası
- D)** işçi qüvvəsinin keçmiş sosialist ölkələrinə miqrasiyası
- E) İEOÖ-dən İEO-ə miqrasiya

604) Sual:Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir:

- A) birbaşa investisiyalar
- B) incinirinq xidmətləri**
- C) borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- D) iqtisadi kömək
- E) portfel investisiyaları

605) Sual:Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini səbəbləndirən amillərdən deyil:

- A) dünya təsərrüfatının müxtəlif həlqələrində kapitala olan tələblə onun təklifinin üst-üstə düşməməsi
- B) yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması
- C) kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu
- D) kapital qəbul edən ölkədə daha aşağı ekoloji standartların olması
- E) rüsumların orta səviyyəsinin 40% və daha çox olması**

606) Sual:Aşağıdakılardan biri qeyri-tarif tənzimlənmənin gizli metodlarından deyil:

- A) dövlət alışları
- B) texniki maneələr
- C) vergi və yiğimlar
- D) subsidiyalar**
- E) yerli komponentlərin olması tələbi

607) Sual:

608) Sual:Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

- A) Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilər
- B) Azərbaycanın xarici borcları silinə bilər
- C) Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- D) Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülər**
- E) Azərbaycana investisiya axınları sürətlə artar

609) Sual:Beynəlxalq valyuta mühasibətlərinin sürətli inkişafını şərtləndirən əsas amil hansıdır:

- A) beynəlxalq münasibətlərin mürəkkəbləşməsi
- B) dünya bazarının və dünya təsərrüfat əlaqələri sisteminin formallaşması**
- C) elmi-texniki tərəqqinin inkişafı
- D) coğrafi kəşflər
- E) integrasiya bloklarının yaranması

610) Sual:Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin miqdar məhdudiyyətləri qrupuna aid deyildir?

- A) İdxal kvotaları
- B) Taarif kvotaları
- C) Könüllü ixrac məhdudiyyətləri
- D) İstehsal subvensiyaları**

E) Heç birisi

611) Sual:Ölkələrin BəB-də iştirakının əsas motivi:

- A) yeni texnologiya və bılıkların əldə edilməsi imkanı
- B) ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı
- C) iqtisadi fayda əldə etmək imkanı**
- D) xammal və enerji mənbələrinə yiyələnmək imkanı
- E) müstəqilliyyin qorunmasına təminat imkanı

612) Sual:Proteksionizm və liberallaşdırma arasında xarici iqtisadi siyaset seçimi asılıdır:

- A) ölkənin coğrafi vəziyyətindən
- B) elmi-texniki potensialın vəziyyətindən
- C) təbii resursların mövcudluğundan
- D) ölkədəki konkret siyasi-iqtisadi vəziyyətdən**
- E) kommunikasiya vasitələrinin inkişaf dərəcəsindən

613) Sual:Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- A) Təkrar ixracın həcmi
- B) Məcmu milli məhsul
- C) Daxili məcmu məhsul
- D) Xarici ticarət kvotası**
- E) Təkrar idxalın həcmi

614) Sual:Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bər-bərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilmir?

- A) Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
- B) Əmək məhsuldarlığına görə
- C) Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə**
- D) Əhalinin həyat səviyyəsinə görə
- E) Milli iqtisadiyyatın rəqabət qabiliyyətinə görə

615) Sual:Açıq iqtisadiyyat və azad ticarət anlayışları eynidirmi?

- A) Bəli
- B) Xeyir**
- C) Bəlkə
- D) Bilmirəm
- E) yoxlamamışam

616) Sual:Aşağıdakılardan hansı, ölkəni idxalı əvəz edən sənayeləşmə strategiyasına yönəldən səbəblər arasında göstərilə bilməz?

- A) Daxili bazar üçün istehsalın xarici bazar ilə müqayisədə daha asan olması
- B) Daxili bazarda xarici bazarlara nisbətən daha güclü rəqabətin olması**
- C) İxracatı təşviq etdiyinin də nəzərədə tutulması
- D) Valyuta xərclərinə qənaət ediləcəyinin nəzərə alınması
- E) Inkişaf etmiş sənaye strukturunun formalasdırılmasına bir vasitə kimi qəbul edilməsi

617) Sual:Azərbaycan xarici ticarətində ən yüksək paya malik coğrafi region aşağıdakılardan hansıdır?

- A) Sakit Okean bölgəsi
- B) Afrika Qitəsi
- C) Asiya Qitəsi
- D) Avropa Qitəsi**
- E) Amerika Qitəsi

618) Sual:Milli valyutanın dünya valyutası kimi geniş formada istifadə edilməsinin həmin ölkəyə təmin etdiyi qazancı ifadə edən anlayış aşağıdakılardan hansıdır?

- A) Senyorac**
- B) Dempinq
- C) Rezerv
- D) Dönərlilik
- E) Likvidlik

619) Sual:Aşağıdakılardan hansı xarici ticarətdə qeyri-tarif vasitələrindən biri deyildir?

- A) İdxal kvotaları
- B) İdxal qadağaları
- C) İxrac məhdudiyyətləri
- D) Valyuta nəzarəti
- E) Qarışiq rüsumlar**

620) Sual:Ölkələrin iqtisadi baxımdan öz aralarında bir ittifaq formalaşdıraraq, digər ölkələrə qarşı ortaq gömrük tarifi tətbiq etməsinə nə deyilir?

- A) Azad Ticarət Zonası
- B) Gömrük İttifaqı**
- C) Ümumi Bazar
- D) Centilmenlik Sazişi
- E) İqtisadi Əməkdaşlıq

621) Sual:Aşağıdakılardan hansı idxal məhsulu qiymətlərini artıraraq bu malların idxalına dolayı yolla məhdudlaşdırıcı təsir göstərir?

- A) Kvotalar
- B) İxracatı təşviq təbirləri
- C) Subvensiyalar
- D) Dempinq
- E) Gömrük tarifləri**

622) Sual:Bizim ölkədə kim xarici sərmayəçi sayılır:

- A) Daimi xaricdə yaşayan Azərbaycan vətəndaşları
- B) Səhmdar cəmiyyətlər
- C) Xarici fiziki və hüquqi şəxslər**
- D) Milli müəssisələrin xarici filialları

E) Xarici offşor zonalarda qeydə alınmış milli müəssisələr

623) Sual:Aşağıdakılardan hansı müəyyən bir ölkədə proteksionist xarici ticarət siyasetini müdafiə edənlərin əsas arqumentlərindən biri deyildir?

- A) Daxili sektorları və məşğuluğu qorumaq (gənc sektor tezisi)
- B) Milli təhlükəsizliyi qorumaq (müdafiəyə ilə bağlı sektorlarlar)
- C) Proteksionist siyaset yürüdən ölkələrə cavab vermək
- D) Siyasi hədəflərə çatmaq üçün təzyiq göstərmək
- E) İqtisadiyyatda məhsuldarlığı artırmaq

624) Sual:GUAM regional iqtisadi blokuna hansı ölkə daxil deyildir?

- A) Gürcüstan;
- B) Özbəkistan;**
- C) Azərbaycan;
- D) Moldova;
- E) Ukrayna.

625) Sual:NAFTA regional iqtisadi blokuna hansı ölkələr daxildir?

- A) Argentina, Meksika, Kanada;
- B) Kanada, Argentina, Braziliya;
- C) ABŞ, Kanada, Meksika;**
- D) Meksika, ABŞ, Argentina;
- E) Braziliya, Kanada, ABS.

626) Sual:İqtisadi artımın intensiv tipinə aşağıdakı parametrlərdən hansı uyğun deyil:

- A) istehsal amilləri, istehsal vasitələri və əmək cisimləri keyfiyyətcə təkmilləşdirilir;
- B) işçilərin ixtisası artırılır, istehsalın təşkili yaxşılaşdırılır;
- C) ictimai əmək məhsuldarlığı yüksəlir, məhsul artımı baş verir;
- D) istehsal amillərinin kəmiyyət baxımından çoxalması baş verir;**
- E) eyni istehsal sahələri qalmaqla yeni texnologiyalar tətbiq olunur.

627) Sual:İnhisarcı rəqabət bazarı aşağıdakı əlamətlərlə xarakterizə edilir:

- A) Konkret məhsulun istehsalı üzrə iri inhisarcının olması ilə**
- B) Bazarda bir neçə iri inhisarcı və xeyli xırda firma vardır
- C) İnhisarçılar tərəfindən qiymətlər səni şəkidə şisirdilir
- D) Konkret məhsul istehsalı üzrə rəqabət aparan çoxlu istehsalçılar mövcuddur
- E) Bazarda eyni məhsul üzrə iştirakçıların sayı çox məhduddur

628) Sual:Təmiz inhisar bazarına xas deyil:

- A) Əmtəə göndərənlərin sayı birdir
- B) Əmtəə göndərənlərin sayı çoxdur
- C) İnhisarcıda məhsulun göndərilməsi sahəsində müstəsna hüquq vardır
- D) İstehsal həcminin seçilməsində optimal variant mövcuddur
- E) "Qiymət ayrıseçkiliyi" mövcuddur**

629) Sual:Təmiz rəqabət bazarına xas deyil:

- A) Xarici ticarət subyektlərinin çoxsaylı olması
- B) Yeni xarakterli əmtəələrin qiymətləri bir-birindən ciddi fərqlənir**
- C) Əmtəələrin qiymətləri bir-birinə yaxınlaşmağa meyl edir
- D) İxracatçının uduşu mal göndərilməsi həcminin artması hesabına başa gəlir
- E) İxracatçıların maksimal mənfəət əldə etmək istəyi əmtəələrin qiymətinin aşağı düşməsinə səbəb olur.

630) Sual:Ölkələrin xarici ticarətə qoşulma səbəblərinə aid deyil:

- A) yerli istehsalın yetərsizliyi
- B) ixtisaslaşma
- C) nisbi üstünlük'lər
- D) xərcləri azaltmaq**
- E) ictimai və mədəni seçimlər

631) Sual:Mənfəətli ticarət sahəsində Ticarət hədləri 1 ölkənin ölkədaxili xərclərinə yaxınlaşarsa nə bacə verər?

- A) Digər ölkənin xarici ticarət qazancları artar**
- B) Həmin ölkənin xarici ticarət qazancları artar
- C) Hec bir dəyieiklik baş verməz
- D) Hər iki ölkənin qazancları artar
- E) Hər iki ölkənin qazancları azalar

632) Sual:Gömrük tariflərinin neçə növü var və hansılardır?

- A) 3, advalorem, spesifik, qarışiq**
- B) 2, qarışıq, xüsusi
- C) 1, qarışıq
- D) 3, spesifik, qarışıq, üstəlik
- E) 1, advalor

633) Sual:Proteksionist ticarət siyaseti üçün xarakterik deyil:

- A) rəqabətə mane olur
- B) monopoliya yaradır
- C) optimal resurs bölgüsünü təmin edir**
- D) resursların səmərəli bölgüsünə mane olur
- E) sahibkarları durğunluğa yönəldir

634) Sual:Hansı postsovət respublikası bazar iqtisadiyyatlı ölkə kimi qəbul edilmişdir:

- A) Azərbaycan
- B) Özbəkistan
- C) Belarus
- D) Estoniya**
- E) Moldova

635) Sual:Avropa İttifaqının yaranması hansı sənədlə rəsmiləşdirilmişdir:

- A) Avropa Kömür və Polad Birliyi haqqında müqavilə
- B) Avropa Atom Birliyinin yaradılması haqqında müqavilə
- C) Gömrük İttifaqının yaradılması haqqında müqavilə
- D) Maastricht müqaviləsi ilə**
- E) Vahid Avropa Aktı ilə

636) Sual: Beynəlxalq integrasiya qruplaşmalarına aid deyil:

- A) Avropa İttifaqı
- B) GUAM
- C) MDB
- D) BMT**
- E) NAFTA

637) Sual: Valyuta riski deyəndə nə başa düşülür?

- A) tam müflisləşmə
- B) müəssisənin itirilməsi
- C) mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi**
- D) mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- E) müəssisənin filiallarının bağlanması

638) Sual: Birbaşa xarici investisiyaların ixrac amillərinə aşağıdakılardan hansı aid deyil:

- A) Miqyas iqtisadiyyatı;
- B) İstehsalın təmərküzləşməsinin yüksək dərəcəsi;
- C) Təbii resurslara olan ehtiyac;
- D) Kapital artıqlığı;**
- E) Kapital çatışmazlığı.

639) Sual: Birbaşa xarici investisiyaların idxalı səbəblərinə aşağıdakılardan hansı aid deyil:

- A) Daxili bazarın böyük ölçüsü və yüksək müdafiə səviyyəsi;
- B) Kapitala olan ehtiyac;
- C) Çoxsaylı milli filiallar;
- D) Sərt iqtisadi qanunlar və yüksək vergi yükü;**
- E) Daha aşağı istehsal xərcləri.

640) Sual: Beynəlxalq rəsmi valyuta rezervləri tərkibində ən yüksək pay hansı valyutaya aiddir?

- A) ABŞ dolları**
- B) Avro
- C) Yapon Yeni
- D) İngilis Sterlinqi
- E) Çin Yuanı

641) Sual: Aşağıdakılardan hansı qeyri-taarif vasitələrinin maliyyə alətləri yolu ilə məhdudlaşdırımlar qrupuna aid edilə bilməz?

- A) İstehsal subvensiyaları
- B) İxrac subvensiyaları**

C) Valyuta ilə əməliyyatların məhdudlaşdırılması

D) Çoxlu kurs sistemi

E) Taarif kvotaları

642) Sual: Spesifik gömrük vergiləri ilə bağlı aşağıdakılardan hansı doğrudur?

A) İdxal məhsulunun dəyərindən alınan vergi növüdür

B) İdxal məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür

C) İdxal məhsulunun həm dəyəri, həm də fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür

D) Tranzit məhsulun dəyərindən alınan vergi növüdür

E) İxrac məhsulunun fiziki xüsusiyyətlərinə görə alınan vergi növüdür

643) Sual: Başqa ölkələrdəki inflasiya səbəbindən o ölkədən idxal edilən əmtəələrin qiymətlərinin yüksəlməsi səbəbilə ortaya çıxan inflasiyaya nə deyilir?

A) Qiymət inflasiyası

B) Valyuta inflasiyası

C) İdxal inflasiyası

D) Xərc inflasiyası

E) Hiperinflasiya

644) Sual: İxracat sektorlarında bir firmanın məhsulunu xarici pazarda daxili bazardan daha aşağı qiymətlə satmasına nə deyilir?

A) Kliring

B) Kvota

C) Dempinq

D) Dardanizm

E) Taarif

645) Sual: əmtəələr bir ölkənin gömrüyündən keçdiyi zaman alınan vergi dərəcələrini göstərən cədvələ nə deyilir?

A) Kvota taarifi

B) Gömrük taarifi

C) Vergi taarifi

D) Dempinq taarifi

E) Subvensiya taarifi

646) Sual: Aşağıda göstərilən səbəblərdən hansı kapital ixracını şərtləndirən səbəblərə aid edilmir?

A) kapitalın «nisbi» artıqlığı

B) xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu

C) vətənpərvərlik hissərinin aşağı olması

D) kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması

E) kapital ixrac edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdudlaşdırın antiinhisar qanunlarının fəaliyyəti

647) Sual: Vaşinqton konsensusunun prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

A) marksizm

B) neoinstitutsionalizm

C) neokonservativizm

D) neoliberalizm

E) monetarism

648) Sual:Aşağıdakı tarixlərdən hansı BVF-in yaranması tarixini düzgün əks etdirir?

A) 1944

B) 1945

C) 1947

D) 1946

E) 1943

649) Sual:Dünyada mövcud müstəqil dövlətlər ilə iqtisadi subyektlərin öz aralarındakı hər cür ödəmələrin həyata keçirilməsinə imkan verən beynəlxalq instutsional struktur, mexanizm və praktiki vərdişlər kompleksinə nə deyilir?

A) Yeni Dünya Nizamı

B) Valyuta recimi

C) Valyuta nizamı

D) Beynəlxalq Valyuta Fondu

E) Beynəlxalq Valyuta Sistemi

650) Sual:Aşağıdakılardan hansı iqtisadi integrasiya növlərindən deyildir?

A) Gömrük İttifaqı

B) Azad Ticarət Zonası

C) Seçimli ticarət sazişləri

D) Ümumi Bazar

E) İqtisadi İttifaq

651) Sual:Xarici investisiya idxalının tempinə görə MDB məkanında birinci ölkə hansıdır?

A) Rusiya

B) Türkmenistan

C) Azərbaycan

D) Qazaxıstan

E) Ukrayna

652) Sual:Azərbaycan Respublikası hansı regional integrasiya blokunun üzvü deyil?

A) MDB

B) AB

C) GUAM

D) GKO

E) QDİƏT

653) Sual:İxrac kvotasının düsturu aşağıdakılardan hansıdır:

A) İK=İXRAC/MG*100%

B) İK=İXRAC/XT*100%

C) İK=İXRAC/ÜMM*100%

D) İK=İXRAC/İDXAL*100%

E) İK=İXRAC/ÜDM*100%

654) Sual: Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı təşkilati hüquqi cəhətdən necə təşkilatdır:

A) Avropa ölkələrinin birləşdiyi fərdi müəssisəsdir.

B) səhmdar cəmiyyətdir.

C) kooperativ təşkilatdır

D) sahibkarlıq ittifaqıdır.

E) kommandit yoldaşlığıdır

655) Sual: Proteksionist xarici ticarət siyaseti ilə bağlı aşağıda göstərilənlərdən hansı yalnızdır?

A) Beynəlxalq ixtisaslaşmanı təşviq edir

B) Resursların səmərəli bölgüsünə manəə olur

C) Sahibkarları duşunluğa və təmbəlliyyə sövq edir

D) İnhisarlar yaradır

E) Rüşvətə və resurs israfına şərait yaradır

656) Sual: Aşağıdakı terminlərdən hansı beynəlxalq integrasiyaya xas deyil:

A) ümumi bazar

B) gömrük ittifaqı

C) sindikat

D) azad ticarət zonaları

E) iqtisadi və valyuta ittifaqı

657) Sual: Ölkələrin Beynəlxalq Ticarətə qoşulmasının əsas səbəbinə aididir:

A) Digər ölkələr üzərində nüfuz dairəsini gücləndirmək

B) Kasıb ölkələrdə əhalinin rifahını yüksəltmək

C) Milli və beynəlxalq qiymətlər arasındaki fərqlərdən qazanmaq

D) İnvestisiya cəlb etmək

E) Məşğulluğu təmin etmək

658) Sual: Gömrük vergisinin iqtisadi təsirlərinə aid deyil:

A) istehlak effekti

B) xarici ticarət effekti

C) gəlir effekti

D) miqyas effekti

E) bölgü effekti

659) Sual: Aşağıdakılardan hansı qeyri-tarif tədbirlərinin inzibati və texniki maneələr yolu ilə məhdudiyyətlər qrupuna aid edilə bilməz?

A) Sağlamlıq, təhlükəsizlik və ekoloci standartlar

B) Ölkədaxili istehsal payı məcburiyyəti

C) Sənaye, ticarət və intellektual mülkiyyət hüquqlarının qorunması

D) İdxal qadağaları

E) Könüllü ixrac məhdudiyyətləri

660) Sual: İdxalı əvəz edən sənayeləşmə strategiyasının yol açdığı əsas problem hansıdır?

- A) Resurs israfi
- B) Xaricdən asılılıq (aralıq məhsulların idxalı artır)
- C) İxracat sektorları əleyhinə doğan disbalans
- D) Ölkəyə yad sənaye strukturunun formalamaşması (işsizliyin artması)
- E) Hamısı

661) Sual: Azərbaycanın ixracatında ən yüksək paya malik ölkə hansıdır?

- A) Türkiyə
- B) Rusiya
- C) İtaliya
- D) İsrail
- E) ABŞ

662) Sual: İqtisadi potensialı xarakterizə edən aşağıdakı göstəricilərdən inkişaf etmiş sənaye ölkələrinin əksəriyyəti hansına malik deyildir?

- A) yüksək keyfiyyətli insan kapitalına;
- B) əlverişli kənd təsərrüfatına;
- C) zəngin təbii sərvətlərə;
- D) böyük həcmidə qızıl-valyuta ehtiyatına;
- E) elmtutumlu sənaye sahələrinə.

663) Sual: Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır:

- A) ikitərəfli sazişlər
- B) çoxtərəfli sazişlər
- C) milli və beynəlxalq hüquq
- D) qlobal hüquq
- E) dövlət

664) Sual: Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əvəzinə hazırda hansı beynəlxalq təşkilat fəaliyyət göstərir:

- A) Beynəlxalq Valyuta Fondu
- B) Ümumdünya Bankı
- C) Ümumdünya Ticarət Təşkilatı
- D) Ümumdünya Turizm Təşkilatı
- E) Avropa İttifaqı

665) Sual: 1919-cu ildə Versal müqaviləsinə əsasən hansı beynəlxalq təşkilat yaradılıb?

- A) Beynəlxalq Əmək Təşkilatı;
- B) Beynəlxalq Valyuta Fondu;
- C) Beynəlxalq İnkişaf Assosiasiyası;
- D) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı;
- E) Beynəlxalq Maliyyə Korporasiyası.

666) Sual:Beynəlxalq əmək Təşkilatı – BəT (İLO) nə zaman yaradılıb?

- A) 1899;
- B) 1905;
- C) 1919;**
- D) 1929;
- E) 1945.

667) Sual:Aşağıdakılardan hansı Dünya Bankı Qrupuna daxil deyil:

- A) Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı – BYİB (İBRD);
- B) Beynəlxalq İnkışaf Assosiasiyyası – BIA (İDAs);
- C) Beynəlxalq Maliyyə Korporasiyası – BMK (İFC);
- D) Beynəlxalq Valyuta Fondu – BMF (İMF);**
- E) Beynəlxalq İnkışaf Agentliyi – BIA (IDA).

668) Sual:Aşağıdakılardan hansı üstmilli təşkilatların xüsusiyyətlərinə aid deyil?

- A) bu məsələlərin tənzimlənməsi məqsədilə təşkilatın üzv-dövlətlər üçün məcburi olan qaydalar müəyyən etmək və bu qaydaların yerinə yetirilməsinə nəzarət və məcburetmə mexanizmi yaratmaq səlahiyyəti;
- B) beynəlxalq təşkilatın konstitusiyaya görə, dövlətin daxili işinə aid olan məsələlərə qarışmaq hüququ;
- C) üzv olmayan dövlətlərə təzyiq göstərmə səlahiyyəti;**
- D) qaydaların müyəən edilməsi və onlara əməl edilməsi üzrə qeyri-nümayəndəlik orqanlarına, yəni beynəlxalq qulluqçulara geniş səlahiyyətlərin verilməsi;
- E) təşkilatın öz qərarları ilə üzv-dövlətlərin fiziki və hüquqi şəxslərinin üzərinə öhdəlik qoymaq və onları bu öhdəlikləri yerinə yetirməyə məcburetmə hüququ.

669) Sual:Sahibkarlıq kapitalına aşağıdakılardan aiddir:

- A) birbaşa investisiyalar**
- B) dövlət investisiyaları
- C) ssudalar
- D) fərdi investisiyalar
- E) fərdi kreditlər

670) Sual:Müasir zamanadə birbaşa xarici investisiyalar hansı sahəyə daha çox cəlb olunur?

- A) sosial sahə
- B) xidmət sferası**
- C) kənt təsərrüfatı
- D) sənaye
- E) ekologiya

671) Sual:Keyns modelinə uyğun olaraq, investisiyanın ən vacib amili:

- A) milli gəlirin səviyyəsi;
- B) investorların əhval-ruhiyəsi və ümidi;
- C) sərvətin miqdarı;
- D) faiz qoyuluşunun səviyyəsi;
- E) düzgün cavab yoxdur.

672) Sual: İnkışaf etmiş ölkələrin regional iqtisadi siyaset tədbirləri hansı dövrdə başladı

- A) 20-30-cü illərdə
- B) 19-ci əsirin birinci yarısında
- C) 19-ci əsirin ikinci yarısında
- D) 20-ci əsrin ikinci yarısında**
- E) 50-60-cı illərdə

673) Sual: İxracatın stimullaşdırılmasının əsas aləti hansıdır?

- A) İxracın lisenziyalasdırılması
- B) İxracın və ixrac kreditlərinin dövlət siğortası
- C) İxracın dövlət tərəfindən kreditləşdirilməsi**
- D) İxracın birbaşa subsidiyalasdırılması
- E) İxracatçılara informasiya və məsləhətlər verilməsi

674) Sual: C.Keyns fərz edirdi ki, investisiyaların miqdarı hər şeydən əvvəl növbətidən asılıdır:

- A) qiymətlərin səviyyəsi;
- B) sərəncamda olan gəlirin miqdarı;
- C) gəlirin ölçüsü;
- D) kapitalın məhdud səmərəliliyi;
- E) faiz qoyuluşu.**

675) Sual: Hansı siyasi amil bazar konyunkturuna təsir etmir:

- A) terror aktı
- B) lokal müharibə
- C) dövlət çevrilişi
- D) dünyada siyasi vəziyyət
- E) ayrı-ayrı ölkələr arasındaki danışıqlar**

676) Sual: Bazar anlayışının əsas mahiyyətinə aid deyildir

- A) Bazar mübadilə sferasında baş verən satış məkanıdır.
- B) Bazar istehsal,bölgü,mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir.
- C) Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir.
- D) Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir.
- E) Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır.**

677) Sual: Beynəlxalq İnkışaf Assosiasiyanın əsas funksiyası nədən ibarətdir:

- A) üzv olan ölkələrə qısamüddətli kredit ayırmaqdan
- B) üzv olan ölkələrə uzunmüddətli kredit ayırmaqdan
- C) inkişaf etmiş üzv ölkələrə kredit ayrılmasından
- D) inkişaf etməkdə olan üzv ölkələrə uzunmüddətli faizsiz kredit ayırmaqdan**
- E) inkişaf etməkdə olan ölkələrə kredit ayırmaqdan

678) Sual: Humanitar və texniki yardım tədiyyə balansının hansı hissəsində əks etdirilir.

- A) ticarət kreditləri və avanslar
- B) cari əməliyyatlar
- C) ticarət
- D) cari transferlər**
- E) portfel investisiyaları

679) Sual: Bretton-Wuds müqaviləsinə əsasən hansı valyutaya qızılı dəyişilmək sahəsində güzəşt edilmişdir:

- A) ABŞ dollarına**
- B) alman markasına
- C) ingilis funt-sterlinqinə
- D) fransız frankına
- E) holland quldeninə

680) Sual: SDR-in dəyəri necə hesablanır:

- A) qızılın bazar qiyməti ilə
- B) BVF-nun üzvü olan bütün ölkələrin valyutalarının mübadilə kursu ilə
- C) orta valyuta kursu ilə
- D) avro və dolların nisbəti ilə
- E) dörd aparıcı valyutanın gündəlik bazar mübadilə kursu ilə**

681) Sual: Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil:

- A) BMT
- B) İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı**
- C) Beynəlxalq Əmək Təşkilatı
- D) Ümumdünya Bankı
- E) Beynəlxalq Valyuta Fondu

682) Sual: Azərbaycan Respublikasının ümumi ixrac həcmində maşın və avadanlığının nisbətən az payı olmasının əsas səbəbini qeyd edin:

- A) İstehsal bazasının texniki geriliyi
- B) Ödəmə kəsirləri problemi
- C) Sığorta sisteminin geridə qalması
- D) Bank zəmanətinin olmamağı
- E) Kreditləşmə problemi**

683) Sual: Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır:

- A) lisenziyalasdırma
- B) kvotalasdırma
- C) embarqo**
- D) dempinq
- E) antidempinq

684) Sual: Gömrük tarifinin aşağıdakı forması vardır:

- A) əmtəənin ştrix-kodu və gömrük rüsumunun dərəcəsi
- B) əmtəənin adı və gömrük rüsumunun dərəcəsi
- C) mənsub olduğu ölkə, əmtəənin adı və gömrük rüsumunun dərəcəsi
- D) əmtəənin kodu, adı və gömrük rüsumunun dərəcəsi**
- E) əmtəənin ştrix-kodu, mənsubiyyəti və gömrük rüsumunun dərəcəsi

685) Sual:Xarici ticarətin dövlət tənzimlənməsinə Aid deyil:

- A) gömrük tarifləri
- B) lisenziyalasma
- C) kvotalaşdırma
- D) reimport**
- E) ixracın birbaşa subsidiyalasdırılması

686) Sual:Hansı siyasi amil bazar konyunkturuna təsir etmir:

- A) terror aktı
- B) lokal müharibə
- C) dövlət çevrilişi
- D) dünyada siyasi vəziyyət
- E) ayrı-ayrı ölkələr arasındaki danışqlar**

687) Sual:Nəticələri dünya bazارında reallaşdırılan müəyyən istehsal fəaliyyəti növləri üzrə ölkələrin ixtisaslaşması:

- A) BƏB deməkdir**
- B) beynəlxalq integrasiya deməkdir
- C) beynəlxalq kooperasiya deməkdir
- D) istehsalın beynəlxalq təmərküzləşməsi deməkdir
- E) beynəlxalq ixtisaslaşma deməkdir

688) Sual:Ölkələrin BəB-də iştirakının əsas motivi:

- A) yeni texnologiya və biliklərin əldə edilməsi imkanı
- B) ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı
- C) iqtisadi fayda əldə etmək imkanı**
- D) xammal və energi mənbələrinə yiyələnmək imkanı
- E) müstəqilliyyin qorunmasına təminat imkanı

689) Sual:Aşağıdakılardan biri müasir valyuta bazarına xas xüsusiyyət deyil:

- A) valyuta əməliyyatlarının unifikasiyası
- B) valyuta əməliyyatlarının qlobal miqyası
- C) valyuta bazarlarının qloballaşması və integrasiyası
- D) spekulyativ sazişlərin geniş miqyası
- E) sabit valyuta məzənnələri**

690) Sual:Aşağıdakılardan biri ölkənin kapital axımını tənzimləməsinin maliyyə metodlarından asılı deyil:

- A) sürətli amortizasiya**

- B) kreditlərin sıgortası və təminatı
- C) vergi güzəştləri
- D) subsidiyaların verilməsi
- E) texniki köməkliyin göstərilməsi

691) Sual:Aşağıdakılardan hansı iqtisadiyyatın açıqlıq dərəcəsini müəyyənləşdirən göstəricilər qrupuna aid deyil:

- A) idxlal kvotası
- B) birbaşa investisiyaların həcmi
- C) ölkə ixracının 3 əsas partnyor üzərində cəmləşməsi
- D)** ümumi işçi qüvvəsinin həcmində xaricdə işləyənlərin payı
- E) ölkə iqtisadiyyatının kapitallaşma səviyyəsi

692) Sual:Aşağıdakılardan biri texnoloci mübadilənin qeyri-kommer-siya formalarına daxil deyil:

- A) idarəetmə müqavilələri
- B) elmi-texniki nəşrlər
- C) sərgilərin və yarmarkaların keçirilməsi
- D) mütəxəssislərin miqrasiyası
- E) elm və texnika sahəsində əməkdaşlıq istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti

693) Sual:QATS (Xidmətlərlə Ticarət üzrə Baş Saziş) əsas prinsiplərinə aşağıdakılardan hansı aid deyil?

- A) Daha əlverişli şərait recimi prinsipi;
- B) Tənzimlənmənin şəffaflığı;
- C) Xidmətlər bazarının liberallaşdırılması üzrə öhdəliklər;
- D) Xidmət istehsalçılarının təsnifatının qarşılıqlı tanınması
- E)** Xidmətlər sahəsində rəqabətin qarşısının alınması.

694) Sual:Kapitalın beynəlxalq hərəkətinin dünya təsərrüfatının inkişafında oynadığı rol hansında özəksini tapmir?

- A) Ölkələrarası xarici iqtisadi və siyasi əlaqələrin güclənməsində;
- B) Ölkələrin xarici ticarət dövriyyəsinin artmasında;
- C) Iqtisadi inkişafın sürətlənməsində;
- D)** Ölkələrin demoqrafik artımında;
- E) İstehsalın həcmiinin artmasında.

695) Sual:Ölkənin kapitalın beynəlxalq hərəkətindəki iştirakını xarakterizə edən göstəricilərə hansı aid deyil?

- A) Kapital ixracının həcmi;
- B) Kapital idxlalının həcmi;
- C) Kapitalın idxlal ixrac saldosu;
- D) Ölkədə xarici kapitalı müəssisələrin sayı;
- E) İstehsal sahəsinin kapital tutumu.

696) Sual:Afrika İqtisadi Birliyi neçənci ildə yaradılıb?

- A) 1954;

- B) 1964;
- C) 1974;
- D) 1984;
- E) 1994.

697) Sual: İqtisadi artımın nəticəsi aşağıdakılardan hansında birbaşa öz əksini tapmir?

- A) əmək məhsuldarlığının səviyyəsində;
- B) İstehsal olunan ümumi məhsulun həcminin artmasında;
- C) ölkənin təbii sərvətlərində;**
- D) əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artmasında;
- E) ÜDM-un adambaşına düşən miqdarının artmasında.

698) Sual: İqtisadiyyatda iqtisadi artımı şərtləndirən keyfiyyət parametrlərinə hansı aid deyil?

- A) istehsal amillərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsi;
- B) yeni texnologiyanın tətbiqi;
- C) Infrastrukturun və xidmət sahələrinin inkişafı;
- D) istehsalda əmək məhsuldarlığının artması;
- E) əhalinin artımı.**

699) Sual: Ekstensiv inkişafda artım əsasən nəyin hesabına baş vermir:

- A) istehsal amillərinin kəmiyyət baxımından çoxalması ilə;
- B) texniki səviyyə dəyişməz qalır;
- C) praktiki olaraq istehsalın səmərəliliyi dəyişmir;
- D) istehsal sahələrinin genişlənməsi hesabına;
- E) istehsalda yeni texnologiyaların tətbiqi ilə.**

700) Sual: Xarici iqtisadi əlaqələrin vəziyyətini xarakterizə edən əsas göstəricilərə hansını aid etmək olmaz:

- A) əmtəə və xidmətlərin ixrac kvotasını;
- B) əmtəələrin xarici ticarətinin quruluşunu;
- C) ölkənin kapitalın, texnologiyanın, işçi qüvvəsinin beynəlxalq hərəkətindəki iştirakını;
- D) ölkə əhalisinin artımını;**
- E) təsərrüfatın açıqlığı səviyyəsini.